


ÖZÜMÜZ VƏ SÖZÜMÜZ*



* Əsər Vilayət Quliyevlə birlikdə yazılmışdır.

OXU, TAR...

Min illər bundan əvvəl, o dövrlərdə ki, Firudin bəy Köçərli-nin yazdığı kimi, «Bizim ulu babalarımız vəhşiyənə qayalar arasında və mağaralar küncündə sükunət edib, daş əsbabü alat vasi-təsilə özləri üçün azuqə və etimə kəsb edirdilər və məzkar alat ilə özlərini xəta və bələdan və şərri-ədadan mühafizət qılardılar», ana dilində söylədiyimiz ilk bədii söz yalnız o bir nəfəri, bir fərdi yox, əslində, bütün xalqımızı ifadə etmiş oldu və bu bədii-estetik ümumxalq ifadəsi prosesi ədəbiyyatımızın, sənətimizin qədim və zəngin tarixində dövrlər, mərhələlər, fəlsəfi-estetik tamayıllər bir-birini əvəz etdikcə dəyişiməz qaldı.

Füzulinin əsərləri yalnız dahi bir şəxsi – 1494-cü ildə uzaq İraqda anadan olmuş və 1556-cı ildə də həmin uzaq diyarda Allahın rəhmətinə getmiş Məhəmməd Süleyman oğlunu yox, bütün Azərbaycan xalqını ifadə edir. Füzuli deyəndə ki:

Nə mövcud olmaya əsbabi-dünyadan deyil müşkül,
Bu müşküldür ki, mövcud olmaya bir hakimi-adil...

yaxud:

Cənnəti almaq olmaz ağaç ilə,
Girmek olmaz behiştə rüşvət ilə.

– əslində, bunu o şəxs demirdi, onun lirik qəhrəmanı da demirdi, həmin Füzuli kəlamlarını Füzulinin istedadı ilə bütün Azərbaycan xalqı deyirdi.

Nəsimi də belə, Xətai də belə, Vaqif də belə, Mirzə Fətəli, Mirzə Cəlil, Mirzə Ələkbər də belə...

Əlbəttə, hərgah söhbət əsl ədəbiyyatdan, böyük ədəbiyyatdan, yəni xalqın dilini, mənəvviyyatını, ictimai fikrini inkişaf etdirən, həmin xalqın tarixinin zənginləşməsində stimul rolunu oynayan ədəbiyyatdan gedirse.

¹ Firudin bəy Köçərli. Azərbaycan ədəbiyyatı. I cild, Bakı, 1978, səh. 73.

Ədəbiyyat ilə antiədəbiyyat, sənətkarlıqla qrafomanlıq və konyunkturaçılıq bütün dövrlərdə qoşa addımlamışdır. Azərbaycan ədəbiyyatında, deyək ki, feodalizm dövründə Füzuli ilə bərabər, kapitalizm dövründə Cəlil Məmmədquluzadə ilə bərabər, sosializm adlandırılmış zamanda bir sıra həqiqi istedad sahibləri ilə bərabər, sayca qat-qat artıq dərəcədə elə qələm sahibləri də yazmışlar ki, onlar xalqı ifadə etməmişlər, dövlətləri, üsul-idarəni, hökmardları tərənnüm edərək fəlsəfi-əxlaqi mənada xislətin naqisliyini xəbər vermişlər. Buna görə də yaşamamışlar, konjunkturalar dəyişdikcə yaddaşlardan silinmişlər.

Bu mənada əlyazmaları yanır.

Dünya ədəbiyyatı tarixində elə böyük bir sənətkar olmamışdır ki, zəmanəsindən, yaşadığı ictimai quruluşdan, üsul-idarədən razılıq etsin. Sənətkar həmişə dövr ilə, quruluş ilə konfliktdə olmuşdur. Çünkü bütün dövrlərdə, bütün ictimai quruluşlarda insan insan tərəfindən istismar edilmiş, alçaldılmış, təhqir olunmuş, əxlaq ilə əxlaqsızlıq, ideal axtarışları ilə antiideala doğru hərəkət, ədalət ilə ədalətsizlik, məhəbbət ilə antiməhəbbət, bir sözlə, Xeyir ilə Şər yanaşı irəliləmişlər.

Sənətkar və ümumiyyətlə, sənət Xeyirin müttəfiqidir və bu-na görə də həyatdan narazılığını bildirir, yəni həqiqəti söyləyir. Elə bu səbəbdən də, o, ırsə çevrilir, mənəvi sərvət yaradır və ya-şayır.

Bəzən üsul-idarə nəinki antiədəbiyyatı müdafiə etmiş, hətta tələb etmişdir və bu zaman müasir ədəbiyyatla, sənətlə bərabər, ədəbi ırs də sıxışdırılmış, qorxunc inzibatçılıq onun xalqdan uzaqlaşdırılması yollarında vuruşmuş, xalqın özü ilə öz mənəvi sərvəti arasında son dərəcə diqqətlə (qorxunc bir diqqətlə!) qorunan sərhəd salınmışdır.

Düzdür, bu sərhədlər əsl sənətin qüdrəti qarşısında yalnız müvəqqəti sədlərdir, amma hər halda...

Yaxın keçmişimizə, «yeni sovet ədəbiyyatı» yaradılan illərə nəzər salaq.

Zəmanənin ideoloqları (və qurbanları! Siyasi-ictimai faciə qəhrəmanları!) «Oktyabr inqilabının Azərbaycan ədəbiyyatında yaratdığı ən böyük yenilik ədəbiyyatımızın inqilabi təqnid metoduna malik olması və təqnidin bir ictimai inkişaf amili olaraq

əmələ gəlməsindən ibarətdir»¹ – deyərək «ən böyük yeniliyin» təntənəsindən vəcdə gəldiyi və bu «tənqid metodu»nun, «ictimai inkişaf amili olaraq əmələ gəlmış» bu tənqidin hətta «Dədə Qorqud» kimi bir abidəyə belə sinfi mövqelərdən yanaşmağı tələb etdiyi, «həqiqətən X-XII (hicri) əsrlərdə (yəni Nizaminin dövründə! – E., V. Q.) Azərbaycan ədəbiyyatı alınıb, o zamanın ictimai quruluşu ilə müqayisə edilsə, ədəbiyyatdakı çürük yeknəsəqlik, sufilik, nəzirəçilik, qəzəlxanlıq və qəsidəpərdəzlilik o zamankı cəmiyyət quruluşunu və ideologiyasını vermiş olacaqdır»² - deyərək vulqar-sosioloji iddiaların partiyanın və sistemin müdafiəsi və təhrika ilə aparıcı ideoloji prinsiplərə çevrildiyi, tarın, əslidə isə milli mənəviyyatın əleyhinə qızğın (və qanlı!) kampaniyalar başlığı, bir tərəfdən gənc Mikayıł Muşfiqin:

Oxu, tar, oxu, tar,
Səni kim unudar?

– deyərək tarın müdafiəsinə qalxdığı, digər tərəfdən isə gənc Süleyman Rüstəmin:

Oxuma tar, oxuma, tar,
İstəmir proletar,
Səndə bulunsun «Qatar».
Sus, tar,
Səsində matəm var! –

deyərək, «tar bədbinliyinə» qarşı «sosializm nikbinliyi» ilə mübarizə apardığı dövrde, əlbəttə, folklorun, klassik ədəbiyyatın Azərbaycan xalqının taleyindəki rolunu müəyyənləşdirmək, bu böyük mənəvi sərvətin yüksək elmi meyarlarla obyektiv, bədii və fəlsəfi təsnifatını vermək mümkün iş deyildi. Ədəbiyyat nəzəriyyəsi, estetika bədiiyyatla bağlı (hətta təsərrüfatla – baramaçılıq, yaxud maşınqayırma, yaxud pambıq yığımında texnikadan istifadə və s. ilə bağlı!) partiya qərarlarının mədhiyyəciliyinə çevrildi-

¹ *Əli Nazim*. Seçilmiş əsərləri, Bakı, 1979, səh. 291. («Oktyabr və tənqidimiz» məqaləsində).

² *Hənəfi Zeynallı*. Seçilmiş əsərləri, Bakı, 1983, səh. 209 («Ədəbiyyat tənqidində metod» məqaləsində).

yi zaman, təbii ki, zərbə (bəzən ölümcül zərbə!) yalnız yeni yaranan müasir ədəbiyyata yox, eyni zamanda, ədəbi irsə də dəyirdi və həmin vulqar-sosioloji və anti-sənət münasibətinin təsiri o qədər güclü olmuşdur ki, bizim ictimai fikrimizdə bu gün də ara-sıra öz təzahürünü tapır.

Misal üçün, «Azərbaycan kommunisti» jurnalında imzasız çap olunmuş «Kitab satılmır. Kimdir günahkar?» adlı məqalədə günahkardan biri də o hesab olunur ki, nəşriyyatlarımız eyni vaxtda «Yanıltmaclar», «Cinaslar», «Bayatılar» kimi kitablar nəşr etmişlər¹.

Belə bir «müqəssir axtarışı», əlbəttə, elmi-nəzəri nadanlıqdan xəbər verir və uzun illərin biganəliyindən və saxtakarlığından (kolxoz həyatını tərənnüm edən bayatılar, yaxud «Kimin dostu rusdur, onun işi dürüstdür» kimi atalar sözləri) sonra həmin kitabların nəşrini yalnız razılıqla qarşılamaq olar. O kitabların satılmasına günahı isə, ilk növbədə, «Kitab satılmır. Kimdir günahkar?» tipli məqalələrdədir, çünki illər boyu həmin məqalələrin vasitəsilə oxucunu öz doğma milli sərvətindən uzaqlaşdırmağa çalışmışlar.

Əcdadlarımızdan isə bizə zəngin söz xəzinəsi miras qalıb. Bəzən özümüz də necə hüdudsuz bir mənəvi sərvət sahibi olduğumuzu unuduruq. Yandırılan yanıb, talanan talanıb, lakin yenə də tədqiqatçı nəfəsi hiss etməyən, sərraf gözünə dəyməyən minlərlə, on minlərlə əlyazmamız, cüngümüz, bayatımız var. Unudulanı unudulub, yaddaşlardan silinəni silinib, ancaq yenə də saysız-hesabsız folklor nümunəmiz öz toplayıcısını, tədqiqatçısını gözləyə-gözləyə qalıb.

İllər keçir, görülən işlər, nağıllarımızda deyildiyi kimi, bugda boyda artdıqca, görülməyən, lakin görüləsi son dərəcə vacib, zəruri olan işlər dağ boyda qalaqlanır. Həm də bunların əksəriyyəti elə işlərdir ki, təkcə bir nəfərin şöhrətinə deyil, xalqın özünü tanımasına və tanıtmasına, onun mənəvi irsinin, mədəniyyətinin təqdiminə və təbliğinə xidmət edir. Bunlar elə işlərdir ki, mövcudluğumuzun və taleyimizin sabahı onların nə vaxt, hansı səviyyədə görülməsindən asılıdır, yalnız bu işləri reallığa çevirməklə kimliyimizi, hansı köklər üstə pöhrələndiyimizi, hansı sərvətin və

¹ Bax: «Azərbaycan kommunisti», 1990, № 2, səh. 84.

mədəniyyətin sahibi olduğumuzu uca səslə bəyan edə bilər, nis-gilli şairin dediyi kimi, tam hüquqla başqa millətlər içərisində öz imzamızı qoyarıq.

Bu lügət də belə nəcib arzudan yarandı.

Təəssüf ki, indiyə qədər nə Azərbaycan folklorunun, şifahi xalq ədəbiyyatının, nə də klassik poeziyanın sənətkarlıq məsələləri, poetikası lazımı səviyyədə öyrənilməyib. Aşiq poeziyamızın korifeyləri haqqında ortaçıda heç bir sanballı monoqrafiya, ciddi tədqiqat əsəri yoxdur. Hərəsində bir dünya açılan bayatlarımız, laylalarımız, ağıclarımız, sayaçı sözlərimiz, məsəllərimiz, nağıllarımız, dastanlarımız və s və i. a. intəhasız bir dərya olduğu üçün, indiyə qədər yazılanların ən yaxşılara belə baxmayaraq hələ də öz tədqiqatçısının həsrətində qalmaqdadır.

Folklorun və klassik ədəbiyyatın sistemli poetikasının yaradılması ilk növbədə ayrı-ayrı janrların, şer şəkillərinin, mükəmməl tədqiqi yolu ilə mümkündür. Şübhəsiz, bu, gələcəyin işidir. Lakin həmin gələcəyin özünü qeyri-müəyyən müddətə qədər uzatmaq olmaz. Geniş oxucu kütlərinin, ələlxüsus da filoloqların, aspirantların, tələbələrin, müəllimlərin diqqətinə təqdim olunan bu lügətin belə geniş tədqiqatlara aparan yolda ilk addımlar-dan biri kimi fəaliyyətə səsləməsini, stimula çevrilməsini istərdik.

Neçə illərdir ki, bu lügət üzərində işləyərkən, biz Azərbaycan folklorunun və klassik poeziyamızın janr, forma, şer şəkillərini, məzmun və mündəricə baxımından zənginliyini, ucu-bucağı görünməyən söz, fikir okeanı olduğunu özümüz üçün sanki yenidən kəşf edirdik. Xalqın minillik təfəkkür tərzi, adət-ənənələri, sevinci və kədəri, dünya və həyat haqqında fikirləri və qənaətləri bu mənəvi xəzinədə parlaq əksini tapıb. Təkcə elə Azərbaycan uşaq folkloru janrlar baxımından nə qədər müxtəlifdir! Burada uşağa məhəbbət, analıq arzuları, ailə bütövlüyü və müqəddəsliyi necə də gözəl və səmimi ifadə edilib... Bəsləmələr, nazlamalar, arzulamalar, laylalar, ninnilər və s. və i. a. – bütün bu iliq nəvaziş, analıq duyğuları, övlad məhəbbəti aşılıyan sırf milli, yalnız Azərbaycan şururunun, Azərbaycan təfəkkürünün məhsulu olan, bizim nənələrin, anaların qəlbinin dərinliyindən sözün faktı, ədəbiyyatın predmeti deyil. Onların hamısı ilk növbədə həm də qeyri-adi insanı sənədlərdir, bir xalqın mənəvi kredosu, həyat amalı, yaşayış prinsipləridir.

Övladlarını bu ruhda böyüdən, tərbiyə edən xalq özgə torpağına göz dikməz, öz mənliyini satmaz, nə üçünsə, kiminsə qarşısında alçalmaz.

Bu poetik formalar həm də Azərbaycan dilinin – ana südü ilə qanımıza keçən, dünyada bizə yoldaşlıq, tərcümanlıq eləyən bu müqəddəs sərvətin gözəlliyyini, zənginliyini, nəcibliyini bir daha nümayiş etdirir. Ən ali sevincini də, ən çəkilməz dərdini də böyük ustalıqla dörd misraya – bir bayatiya yerləşdirən xalq da, onun dili də həqiqətən ecəzkardır.

Yaxud uşaq folklorunun o biri tərəfini götürək – dolamalar, acitmalar, sicilləmələr və s. Burada isə laylalarla, nazlamalarla, bəsləmələrlə böyüdülən, nəcibliyi, tərbiyəni qanla, südlə alan uşaqların özlərinə məxsus, lakin təmiz, bakır hiylələri, oyunları, hoqqabazlıqları öz əksini tapıb. Bu nümunələrin hamısı xalq yumoru ilə, xəfif bir gülüş və təbəssümlə, eyni zamanda, yaddaşlar da iz buraxan bir hazırlıqla yoğrulub.

Aşıq poeziyasının forma və janr zənginlikləri, sənətkarlıq xüsusiyyətləri də cild-cild kitabların mövzusu ola bilər. Qoşma, təcnis və s. haqqında kitablar yazmaq olar və belə kitab mütləq yazılmalıdır.

Biz Azərbaycanın mövsüm və mərasim nəğmələrini, toy və yaş adətlərinin başlıca atributlarını da ümumən əhatə etməyə çalışmışaq və bu işi davam etdiririk. Onların bütün zənginliklərini bu ilk lügətdə əks etdirmək, təbii ki, imkan xaricindədir. Ümid edirik ki, bu sözlük gələcəkdə daha da genişlənəcək və Azərbaycan poetik mədəniyyətinin, milli, bədii-etnoqrafik dünyagörüşünün əsas anlayışları onda öz əksini daha ətraflı tapacaq.

60-ci illərdən etibarən bizdə bir dəfə də olsun əməlli-başlı «Ədəbiyyat nəzəriyyəsi» kitabı, yaxud dərsliyi çap olunmayıb. Ona görə çap olunmayıb ki, hazırlanmayıb. Unudulmaz professorlar Cəfər Xəndanın, Mikayıł Rəfilinin 50-ci illərdə yaranan «Ədəbiyyat nəzəriyyələri» isə bir sıra məziyyətlərinə baxmayaraq, illər keçdiyi və dövr dəyişdiyi üçün artıq köhnəliblər. Bu, Şərq poetikası məsələlərinə münasibətdə daha aydın nəzərə çarpmaqdır. Azərbaycan ədəbiyyatının tarixi poetikasını öyrənmək, onun janrlar nəzəriyyəsini işleyib hazırlamaq filoloq-alimlərimizin qarşısında dayanan birinci dərəcəli vəzifələrdən olmalıdır. Lügət üzərində iş prosesində biz klassik Azərbaycan ədəbiyyatının poetikasının, sənətkarlıq xüsusiyyətlərinin, janrlarının indiyə qədər

öyrənilməməsinin nə kimi çətinliklər doğurduğunun dönə-dönə şahidi olduq. Əlbəttə, biz bu lügətlə həmin boşluğu doldurmaq iddiasında deyilik, lakin o, həmin istiqamətdə yeni tədqiqatların yanmasına təkan versə, çəkdiyimiz əziyyətin hədər getmədiyini düşünərdik.

Lügətin yazılıb hazırlanması prosesində Azərbaycan folkloru nümunələrindən, aşıqların yaradıcılığından, klassik şair, yazıçı və dramaturqlarımızın əsərlərindən illüstrativ material kimi geniş istifadə edilmişdir. Hər bir folklor, yaxud klassik poeziya termini, anlayışı haqqında konkret misallar gətirilmiş və bununla da təsəvvürün əyanıləşdirilməsinə imkan yaradılmışdır. Biz bədii ədəbiyyata, xüsusən, klassik poeziyaya və folklor'a dair tədqiqatlardan, o cümlədən, görkəmli alimimiz Əziz Mirəhmədovun indiyə qədər dörd nəşri çıxmış «Ədəbiyyatşunaslıq terminləri lügətindən» imkan daxilində istifadə etmişik. Lakin, adından da göründüyü kimi, biz geniş mənada ədəbiyyatşunaslıq terminləri lügəti yox, yalnız Azərbaycan bədii fikrinin müraqiət etdiyi anlayış və istilahların lügətini yazıb hazırlamağı qarşımıza məqsəd qoymuşuq.

Qoy bu vəzifənin öhdəsindən nə dərəcədə geldiyimizi oxunarular və mütxəssislər desinlər.

ABDAL DİLİ – Avropada geniş istifadə olunan «*Ezop dili*» anlayışının Azərbaycan folklorundakı qarşılığı. Bu danışq tərzində məcazi məna, sətiraltı yük, fikrin eyhamlarla, işaretlərlə bildirilməsi üstünlük təşkil edir. Abdal dili xalq arasında öz hazırlıq, tizfəhmliyi ilə tanınan baməzə və müdrik adamların - abdalların adı ilə bağlıdır. Belə xalq gülüşü qəhrəmanlarından biri – *Abdal Qasım* haqqında el arasında çoxlu lətifələr mövcuddur. Xalq *abdal dilini* «*qayışdili*», «*oyunçu ağızı*» kimi anlayışlarla da ifadə etmişdir. Abdal dilinin əsas tələbi yuxarıda qeyd olunduğu kimi, sətiraltı məna ilə pərdəli danışmağı bacarmaqdır ki, burada da xüsusi nitq məharəti və ustalığı zəruridir. Azərbaycan xalq sənətinin bu qolu indiyə qədər lazımı şəkildə öyrənilməmişdir.

AĞI – şifahi xalq şerində yas mərasimi ilə bağlı qüssə, dərd, kədər ifadə edən poetik forma. Faciəli, sarsıntılı hadisələrlə, əsəsən, ölümlə bağlı söylənir. Bu da əhəmiyyətlidir ki, vaxtı ilə qədim türklərdə, eləcə də bu ailəyə daxil olan azərbaycanlılarda meyit yanında ağları, əsasən, qopuz adlı musiqi alətinin müşayiəti-lə oxumuşlar. *Ə. Haqverdiyev* deyir: «*Qədim Azərbaycanda ölən böyük qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölən günü camaati bir yerə toplayardılar. Bu toplantıya «yuğ» deyərdilər (yuğlamaq – ağlamaq sözündəndir). Toplananlar üçün qonaqlıq düzəzlərdi, xüsusu dəvət edilmiş «y u ğ c u l a r» isə ikisimli qopuz çalıb oynayardılar. Yuğcu əvvəlcə mərhüm qəhrəmanın igidliliklərini danışib onu tərifləyərdi. Sonra isə qədim havalara keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplaşanlar da hönkür-hönkür ağlayardı»».*

Ağida emosional çalarlar güclüdür, o, ağilden daha çox hissə təsir göstərmək məqsədini güdürlər. Bununla birləşdə, ağılarda konkretlik və ünvanlılıq, informativ yük və haqqında söhbət gedən şəxsiyyətin müəyyən səciyyəsi, portret çizgiləri də verilir. Bu mənada hər bir ağı müəyyən portret yaratma, faciənin təfərrüatını açma ünsürləri ilə də zəngindir. *Ağılarda* improvisasiya mü hüüm rol oynayır. *Ağilar* məzmunca bayatılardan fərqlənsə də, formaca onların eynidir. Məsələn:

Ağacdə xəzəl ağlar,
Dibində gözəl ağlar,

Oğlu ölən analar
Sərgərdan gəzər, ağlar!

Yaxud:

Dağlara dolu düşər,
Qar yağar, dolu düşər.
Qəbrimi yol üstə qaz,
Anamın yolu düşər.

«Ağılara destruktiv şer formasında da təsadüf edilir. Həm də burada ölən yüksək bir sima, hünərli, mərhəmətli, nəcib şəxs kimi təsvir olunur. Məsələn:

...Gümüş xəncəlli,
At bağıri çatlaşan,
Düşmən bağıri yaran.
Aslan ürəkli,
Şir biləkli,
Bənövşə bağlı,
Mina boylu,
Darvaza kürəkli,
Gen sinəli,
Gözü qızlar avçısı,
Dili qızlar elçisi,
Balam vay!

Azərbaycan folklorunda nəşr formasında söylənən *ağilar* da mövcuddur. Belə *ağılara* bir nümunə:

«Açılmayan tüsəngin, sivrilməyən xəncərin öz canına qurban. Ay kimi doğdun, gün kimi batdır, minəndə at bağıri yardin, düşəndə yer bağıri yardin. Saydığını salam verdin, saymadığını yan verdin, düşməninə dirsək göstərdin, qəniminə qan uddurdun. Altının bədəv atına, ciyininin tüsənginə, tərkinin dolu xurcununa, ağzının kəsərli sözünə anan qurban».

Hər bir fərdin dəqiq bioqrafiyası, həyat tərzi, peşəsi, məşğulliyəti olduğundan, bu müxtəliflik ağılarda da öz əksini tapır. Başqa sözlə desək, *ağı-bayatıları*, istisna etmək şərti ilə destruktiv və

nəşr formalı *ağılarda* personifikasiya çox güclüdür, onların hər biri konkret bir şəxsin həyatını, əməllərini, nisgilini ifadə edir, onun ömür yolu haqqında təəssürat yaradır.

Müəllifsiz ağilarla bir sıradə müəllifi bəlli olan *ağilar* da möv-cuddur. Məsələn, Qarabağ hakimi İbrahim xanın oğlu Cavadın ölümü münasibəti ilə anasının dediyi:

Növrəstə Cavadım,
Güldəstə Cavadım!
Heyf ola ki, sən getdin,
Ey xəstə Cavadım!

- misraları ilə başlayan «*Oğul vay!..*» ağısı müəllifli ağılara misal ola bilər.

Ağı nümunələri yazılı ədəbiyyata da yol tapmışdır. XIX əsrde yaşışmış Gəncə şairlərindən *Məşədi Hidayət Xakinin* 9 yaşılı oğlu Abbasın ölümü münasibətilə qələmə aldığı ağı dediyimizə sübutdur. Həmin *ağıdan* bir neçə misranı burada misal gətiririk:

Sübə oldu, gəlmədin, bala, bari nahara gəl!
Çox yatma qəbr evində, amandır, kənara gəl!
Nəmdir yerin, qışın günü yatmaq rəva deyil,
Qoy mən girim, qocalmışam ol məzara, gəl!
Baran misal göz yaşım oldu rəvan mənim,
Rəhm eylə, qoyma məni çox da intizara, gəl!
Səbr eyləyim səndən sonra nə növ ilə, bala?
Qəddim dönüb kəmanə, nedim, yoxdu çarə, gəl!

AĞIÇI – Ağilater improvisə edən və söyləyən professional ifaçılar. Ən qədim dövrlərdən türk xalqları arasında ağıçılıq ənənələri geniş yayılmışdı. Eyni ənənəyə dünyanın digər qədim xalqlarının – məsələn, yunanların, misirlilərin və s. mədəniyyətində də təsadüf olunur. *Ağıçilar* hər konkret faciəvi təsadüf üçün yeni ağı nümunəsi yaradır, yaxud mövcud ağilater həmin təsadüfə uyğunlaşdırırlar. Yalnız improvisə yox, qoşulmuş ağıının ifası da onları öz öhdəsinə düşürdü, buna görə də, əsasən, qadınlar arasından çıxan *ağıçilar* bədii təxəyyülü, poetik istedadı ifaçılıq mədəniyyəti ilə birləşdirirdilər. İndinin özündə də Azərbaycanın kəndlərin-də təziyə məclislərində aparıcı rol oynayan professional *ağıçilara*

təsadüf etmək mümkündür. Onlar məlum ağı nümunələrindən, bayatılardan və s. istifadə edərək özləri də sərbəst improvisizə yolu ilə konkret ağıclar yaradır və ifa edirlər.

AYAQLI TƏCNİS – aşiq poeziyasında təcnis şer formasının şəkillərindən biridir. Çox çətin və eyni zamanda estetik baxımdan, poetik arxitektonikası etibarilə çox da maraqlı olan *ayaqlı təcnis* nadir *təcnis* şəklidir. Təsadüfi deyildir ki, ustad *Aşıq Ələsgərin* yaradıcılığında yalnız *birayaqlı təcnis* nümunəsinə rast gəlirik:

Götürüb sazımı, girrəm meydana,
Gəl eyləyək bəhs!
Əyər sən toxunsan, mən də toxunnam,
Şəriətdə halal-qisasa qisas,
Qoy ucalsın səs!

Bir xoş günü əvəz min ayə billəm,
Çəkilib qamətin minayə, billəm.
Pirimdən dərs aldım, min ayə billəm,
Bir sözünə min söz deyəm dəsbədəs,
Dur yerində pəs!

Ovsunçuyam, ovsun sallam hi mara,
Bənna isən tərkin axtar, him ara.
Səmin diraz, ləhçən bənzər himara,
Aləmə bəllidir bu nitqü nəfəs,
Misali hədəs!

Mən dərdliyəm, mən aqlaram budağlar,
Eşq ucundan sinəmdədi bu dağlar,
Bir tərlənam, oylağında bu dağlar.
Sənsən səgi-lağər, şikarin məkəs,
Hökmün kəsakəs!

Aşıq gərək bu meydanda bir qala,
Eşq odunu bir ətəklə, bir qala,
Ələsgərdi Xeybər kimi bir qala,
Bacara bilməzsən, dur yerində pəs,
Danışma əbəs!

AYAMA – xalq yaradıcılığında, eləcə də bədii ədəbiyyatda baməzə adamların, bədii obrazların hərəkəti, görünüşü, xasiyyətlərinə görə adlarına qoşulan ləqəb mənasında işlədilən termindir. Misal üçün: *Lağlağı Sadiq, Kollu Koxa, Lal Hüseyn, Danagöz Cəfər, Cindir Hacı, Cingənə Fatma* və b. Ayamalardan yazılı ədəbiyyatda və folklorda personajın xarakterini, şəxsiyyətini, mühiti-ni və s. aydınlaşdırmaq, konkretləşdirmək məqsədi ilə də geniş istifadə olunur.

ALQIŞ- şifahi ədəbiyyatda nəcib, xeyirxah diləyi ifadə edən müəyyən mərasimlərlə bağlı arzuları bildirən söyləmə. Alqışlar, konkret hadisələr, yaxud ayinlərlə bağlıdır. Məsələn: «*Ağ günə çıxasan*», yaxud «*Dadına Xızır İlyas yetsin*» və s. «*Kitabi-Dədə Qorqud*» alqışlarından: «*Bu ad bu yigidə qut olsun*», «*On otuz yaşınız olsun, haqq sizə yaman göstərməsin, dövlətiniz-payəndə olsun, xanım hey!*». Folklorumuzda tez-tez təsadüf olunan alqış-qarşı-ğış antitezası geniş mənada xeyirlər şərin, yaxşılıqla pisliyin qarşı-durması kimi də diqqəti cəlb edir.

AND – şifahi ədəbiyyatda olmuş, yaxud olacaq iş, hadisəyə müsahibi inandırmaq üçün, deyilənin həqiqət olduğunu xüsusi nə-zərə çarpdırmaq, səmimilik, sədaqət calarlarını gücləndirmək üçün işlədilən, müəyyən mifik və dini təsəvvürlərlə, habelə qohumluq əlaqələri və s. bağlı söyləmə. And-qəsəm də deyirlər. Kərkük folklorunda yemin də adlanır. Andlara misal «*İnandiğimiz haqqı!*», «*İşığa kor baxım*», «*Çörək haqqı!*» və s. «*Kitabi-Dədə Qorqud*» andlarından: «*Oxumla oxlanayım!*», «*Qılincımla doğranayım*» və s. Andlar xalqın keçdiyi tarixi inkişaf yolunu, onun hə-yat tərzinin, mənəvi dünyasının, əxlaqi görüşlərinin dəyişmə və müxtəlifləşmə mərhələlərini özündə eks etdirir. Məsələn, işıq kultu ilə bağlı andlarda zərdüştiliyin izləri duyulur. Feodal hərbi demokratiyası dövrünün bəhrəsi olan «*Kitabi-Dədə Qorqud*» andlarında isə cəngavərlik etiketinə, silah kultuna daha böyük üs-tünlük verilir.

Məişətdə qohum-əqrəba ilə bağlı andlar da geniş yayılıb. Bi-lavasitə xalq yaradıcılığı ilə bağlı olmayan, daha çox siyasi idealı, professional mənsubluğu bildirən və konkret tarixlərlə bağlı olan simvolik andlar da mövcuddur: Məsələn, «*Hannibal andı*», «*Hip-pokrat andı*» və s.

ATMACALAR – şairlərin, alımlərin, dövlət xadimlərinin, sərkərdələrin və s. tərcüməyi-halı ilə bağlı hikmətli kəlamlar, tiz-fəhimlik və hazircavablıq nümunələri. Atmacaların bir qismi konkret tarixi mənbəyə əsaslanır, bir qismi isə rəvayət xarakteri daşıyır. Klassik və müasir Azərbaycan yazıçıları, ictimai-siyasi fikir və mədəniyyətimizin nümayəndələri ilə bağlı atmacalar ilk dəfə mərhum Ədəbiyatşunas-alim, professor Kamran Məmmədov tərəfindən toplanaraq «Azərbaycan yazıçılarının həyatından dəqiqlər» kitabında çap edilmişdir. Atmacaların əksəriyyətinin konkret yaranma tarixləri olur. Məsələn, deyildiyinə görə, «Molla Nəsrəddin» jurnalının redaksiyasında dudkeşinə su axan və bu-na görə də çətinliklə qaynayan bir samovar varmış. Redaksiyaya gələnləri çaya qonaq etmək üçün saatlarla gözlətmək lazımlı gəlmiş. Sabir Tiflis səfəri zamanı bu münasibətlə belə bir atmaca demişdi:

Molla, samovarından dərda, həzar dərda,
Bir stəkan bu gün, bir stəkan fərda.

ARZULAMALAR – uşaq folklorunun nümunələrindəndir. Arzulamalarda ananın uşaqlarla bağlı hiss və düşüncələri, qayıqları, onun böyüməsi, sağlamlığı, toyu, xoşbəxt həyatı və s. ilə bağlı istəkləri, diləkləri öz əksini tapır. Arzulamalar formaca müxtəlifdir. Onların içərisində həm «Balama qurban dayçalar, balam haçan əl çalar» tipli iki misralıq (*bir beytlik*) parçalara, həm də beşhecalı deyimlərə rast gəlmək olur:

Güzgündə düymə,
Tozunu silmə,
Xonçada tirmə,
Gələr qızımcün.

Mahmanat bağı,
Yaşıl yarpağı,
Qızıl belbağı,
Gələr qızımcün!

Ağ maya əmər,
Belində kəmər,

Qızıl düymələr
Gələr qızımçün.

Heyvası, narı
Əlimin barı,
On sap mirvari
Gələr qızımçün və s.

ATALAR SÖZÜ – bütün dünya xalqlarının folkloru ilə bir sıradə Azərbaycan şifahi xalq ədəbiyyatında da geniş yayılmış janr. Janrın spesifik tələbi sadə və aforistik bir cümlə ilə müdrik fikrin, zəngin hissin, dərin müşahidənin, ümumiləşdirilmiş həyat təcrübəsinin ifadə olunmasıdır. Məsələn: «*Bir dəli quyuya bir daş atdı, on ağılli gəldi, çıxara bilmədi*». Yaxud: «*yersiz gəldi, yerli qaç*» və s.

Atalar sözləri bəzən iki misralıq, bir bəndlilik şer şəklində də olur. Məsələn:

Allahdan buyruq,
Ağzıma quyruq.

Yaxud:

Bağda ərik var idi,
Salam-əleyk var idi.
Bağdan ərik qurtardı,
Salam-əleyk qurtardı.

Azərbaycan folklorunun zəngin tərkib hissəsi olan *atalar söz-lərinin* toplanması və nəşri görkəmli folklorçu Ə. Hüseynzadənin adı ilə bağlıdır.

ACIQVERMƏ – toy mərasimlərində, gəlin köçürülrəkən oğlan evinin adamları tərəfində musiqinin müşayiəti ilə oxunan saatışma xarakterli məzəli bəndlər. Burada oğlan evinin üstün mövqeyi nəzərə çarpdırılır, toy mərasimi yalnız onların bayramı, tətənəsi kimi qələmə verilir, qız evi isə uduzmuş, məğlub vəziyyətdə təsvir edilir. Şübhəsiz, bu *aciqvermələr* bir sıra hallarda kəskin xarakter daşısa da, zarafat təriqi ilə, səmimi cevinc duyğusu ilə deyildiyindən, şadlıq möclislərinin heç kimin xətrinə dəyməyən

atributlarından olduğundan heç kəs onları incikliklə qəbul etmir. *Açıqverməyə* iki nümunə göstəririk:

Verdim bir dana,
Aldım bir sona.
Ay qız anası,
Qal yana-yana!

Yaxud:

Qayçını atdım sandığa cingildiyə-cingildiyə,
Gedir oğlan anası dingildiyə-dingildiyə.
Qayçını atdım sandığa cingildiyə-cingildiyə,
Qalıbdır qız anası zingildiyə-zingildiyə...

Bunun ardından bəy tərəfinin adamları öyülür, adətən, bəyin yaxın qohumlarını deyib-gülməyə, toy mərasimində iştiraka, şən-lənməyə dəvət edən bəndlər oxunur. Məsələn:

Qurban olum boyuna,
Ellər gəlsin toyuna.
Bir hava çaldırgınən,
Anan girsin oyuna.

ACI MƏZHƏKƏ – qədim dövr Azərbaycan el oyunlarında, xalq tamaşalarında təsadüf olunan dramaturji janr. Müasir «*tragi-komediya*» termininin qarşılığıdır. Adından da göründüyü kimi, *aci məzhəkədə* komik və tragik ünsürlərin əvəzlənməsi, bir-birini tamamlaması prinsipindən istifadə olunur.

ACITMA – şifahi xalq şerində, daha dəqiqlik desək, uşaq folklorunda deyişənlərin bir-birlərinə açıq vermək üçün söylədikləri mənzumə. *Acitma* bəzən dolama da adlanır. Burada humoristik çalarlar, məzhəkə elementləri üstünlük təşkil edir. Məsələn:

Həsənağa,
Doldu yarağa.
Mindi ulağa,
Sürdü başa.
Bir quş vurdu,

O da qurbağa.
Verdi qonağa,
Qonaq yemədi,
Saldı yağı,
Özü təllədi.
Bizə vermədi.
Yedi qurbağa,
Düşdü yatağa.

Azərbaycan uşaq folklorunda Keçələ dair *acitmalar* daha çox yaydıb. Bir nümunə:

Keçəlin xondu başı,
Eşşoyə mindi başı,
O yanda dava düşdü,
Bu yanda sindi başı...

AŞIQ – ən qədim dövrlərdən etibarən Azərbaycanda, eləcə də Türkiyədə geniş şöhrət tapmış el sənətkarı. *Aşıqların* yaratdığı ədəbiyyat – çox janrlı və çox formalı aşiq poeziyası Azərbaycan xalqının qədim və zəngin mənəvi sərvətidir. *Qurbani*, *Tufarqanlı Abbas*, *Sarı Aşıq*, *Aşıq Ali*, *Aşıq Pəri*, *Aşıq Ələsgər*, *Molla Cuma* kimi ustad sənətkarlar Azərbaycan aşiq sənətini Avropa ədəbiyyatında Trubadurlar poeziyası, Minezingerlər poeziyası, yaxud Vaqantlar poeziyası kimi, eləcə də uzun əsrlər boyu qazax və qırğız ədəbiyyatlarında yeganə və əsas poetik janr olan Akın poeziyası kimi ən yüksək bədii-estetik zirvəyə qaldırmışdır. Azərbaycan aşiq sənətinin təsirilə Qafqaz xalqları arasında da görkəmli aşıqlar meydana çıxmış (*Süleyman Stalski*, *Sayat Nova*, *Yetim Gürcü* və b.), aşıqlarımızın yaradıcılığı orta əsrlərdən başlayaraq qusan sənətinin yaranmasına və formallaşmasına mühüm təsir göstərmişdir. Bu təsir altında VIII əsr dən başlayaraq 400-ə yaxın digər aşıqlar, habelə onlarla gürcü aşığı Azərbaycan dilində yazıb-yaratmışlar. Onların yaradıcılığı hər şeydən öncə Azərbaycan aşiq məktəbinin tarixi təcrübəsinə, yaradıcılıq ənənələrinə və sənət prinsiplərinə əsaslanır. Orta əsrlərdə Türkiyədə yaşayıb-yaratmış *Yunis İmrə*, *Qaracaoğlan* kimi aşıqlar nəinki Türkiyənin və türkdilli xalqların, ümumiyyətlə, bütün Şərqi böyük sənətkarlarıdır. Müasir dövr Azərbaycan aşıqlarından *Aşıq Şəmsirin* və

Aşıq Hüseyen Cavanın yaradıcılıqlarında *aşıq* poeziyasının klassik ənənələri layiqincə davam etdirilməkdədir.

Azərbaycan *aşıqları* tarixən ağısaqqal, ozan, dədə, varsaq, yarpaq (bu sonuncu ifadə həm də müəyyən mənfi çalar ifadə edir, adətən, öz sənətini yaratmayan aşıqları yarpaq adlandırdılar) kimi müxtəlif adlarla da çağırılmışdır. Azərbaycanda *aşıq* kultu həmişə güclü olmuşdur. *Aşıq* azərbaycanlılar arasında həmişə el dərдинin tərcüməni, haqqın, ədalətin ifadəçisi və tərənnümçüsü kimi tanınmışdır. Nağıllarımızda, dastanlarımızda tez-tez rastlaşdırılmış «*haqq aşığı*» ifadəsi də təsadüfi yaranmayıb. Xalqın *aşıqa* münasibəti «*Aşığı el dolandırar*» kimi atalar sözündə öz əksini tapıb.

Öz sənətlərində söz və musiqi ifaçılığını, rəqs elementlərini birləşdirən *aşıqlar el-el, oba-oba* gəzərək şadlıq məclislərində, toy-düyünlərdə, əslində, səyyar teatr truppası, yaxud aktyor kimi çıxış edirdilər. Yüzilliklər boyu ifaçılıq spesifikasından tutmuş geyimə, davranışa qədər *aşıq* sənətinin öz ənənələri, ritualları yaranmışdır.

BAĞLAMA – aşıq şerinin formalarından biri. Qoşma şəklin də yazılmış bu şerlərin janrını onların məzmunu müəyyənləşdirir. Məzmunları tapmaca səciyyəsi daşıyır, suallar ele verilir ki, cavablar çox çətin tapılsın. *Mücrim Kərim Vardaninin* bir bağlamaşı:

Ey ağalar, sizə bir ərz eyləyim,
Munda bir dörya var – ayağı yeddi,
Altmış min şamı yanar içində,
Şöləsi bir çıxar, çıraqı yeddi.

Neçə güldür – dərman olmaz tuyundan?
Leyli necə doysun Məcnun boyundan?
Nə çəsmədir doymaq olmaz suyundan?
Daşında başı var, qaynağı yeddi.

Altmış min darvaza, altmış min bazar,
Altmış min içində həm əsası var,
Altmış min məscidi, tamam laləzar,
Alişan taxtı var, otağı yeddi.

Bir bağbanın üç yüz altmış bağı var,
Üç yüz altmış bağın üç budağı var,
Kərəmin dünyadan getmiş çağrı var,
Səkkiz ev istəyib, otağı yeddi.

Bağlamalara dastanlarda, habelə aşiq deyişmələrində daha çox təsadüf edilir. Həmin deyişmələrin əsas tələblərindən biri də hər *bağlamaya* onun formasına, qafiyə sisteminə uyğun şəkildə cavab verməkdən ibarətdir.

BAYAZ – şairlərin əsərlərinin toplandığı poetik albom. Orta əsrlərdən etibarən şerlə maraqlanan, ədəbi prosesi izleyən ziyalıların bir çoxu daha çox bəyəndikləri, xoşladiqları şerləri bayazla-ra köçürür və bu üsulla da, sistemlisiz də olsa, poetik antalogiyalar yaradırdılar. Təbii ki, yalnız şəxsi zövq və maraq əsasında tərtib olunan *bayazlar* dövrün ədəbiyyatını və poetik axtarışları bütün genişliyi, rəngarəngliyi ilə öks etdirə bilməzdi və əslində, onların tərtibçiləri qarşılara belə vəzifə də qoymurdular.

BAYATI – Azərbaycan şifahi xalq poeziyasının lirik səciyyəli, tam şəkildə formalışmış sabitləşmiş və geniş yayılmış janrlarından biri. Azərbaycan ədəbiyyatşunaslığı *bayatını* bəzən janr (*Bax: Azərbaycan Sovet Ensiklopediyası, 1 cild, Bakı, 1976, s. 542; Va-qif Vəliyev. Azərbaycan şifahi xalq ədəbiyyatı, Bakı, 1970, s. 140; Paşa Əfəndiyev. Azərbaycan şifahi xalq ədəbiyyatı, Bakı, 1981, s. 145 və s.*), bəzən də forma (*B a x: Ədədiyyatşunaslıq terminləri lüğəti. Tərtib edəni Əziz Mirəhmədov, Bakı, 1978, s. 18 və s.*) kimi qəbul edirlər. Bizcə bayati bədii-estetik zənginliyinə və fəlsəfi-hissi dərinliyinə görə janrdır və bir sıra (*məhdud*) formalara və şəkillərə malikdir. *Bayatıları* formal əlamətlərinə görə aşağıdakı şəkildə qruplaşdırmaq ola bilər:

«Əzizim» müraciəti ilə başlanan bayatılar:

Əzizim, qandı, öldü,
Odlara yandı, öldü,
Ağac əyildi sindi,
İgid utandı – öldü.

«Əziziyyəm» müraciəti ilə başlanan bayatılar:

Əziziyəm, yer-yemiş,
Xonca üstə yer-yemiş,
Rüstəm-Zal pəhləvanı
Fələk əymış, yer yemiş.

«Mən aşiq», «Aşıqəm», «Mən aşiqəm» təqdimatları ilə başlanan bayatılar:

Mən aşiq, günə qaldı,
El getdi, binə qaldı.
Kərəmin görüş çığı
Axırət günə qaldı.

Aşıqəm, şah adada,
Yar gedir şah ədada,
Nə görüm yaman üzün,
Nə gedim şaha dada.

Mən aşiqəm, yad əli,
Ya divanə, ya dəli.
Qəbrim od tutub yanar,
Sənə dəysə yad əli.

«Eləmi» təsdiqi ilə başlanan bayatılar:

Eləmi, sona yeri,
Telləri sana yeri.
Üz qoyum üzün üstə,
Seçilsin xına yeri.

Birinci misranın ilk üç hecası boş qalan bayatı – xoryatlar:

Boyan dağlar,
Yatıbsan, oyan dağlar.
Bu yan həsrət içində,
Necədir o yan, dağlar?

Müraciətsiz və təqdimatsız başlanan bayatılar:

Yolun suyun içdim, gəl,
Yolda yandım, bişdim, gəl.

Əzrayıl ova çıxdı,
Payna mən düşdüm, gəl!

Cinas bayatılar:

Bu bağlar, xara bağlar,
Döşənmiş xara bağlar.
Üstümdə yar ağlasın,
Yad ağlar, xarab ağlar.

Sual intonasiyası ilə qurulmuş bayatılar:

Dağlar, ərən kim oldu?
Gülün dərən kim oldu?
Cəfa çəkdir, ev tikdir,
Xeyrin görən kim oldu?

Bayatılar dörd misradan ibarətdir. Hər misrada yeddi heca olur. Lakin bir sıra hallarda *bayatinin* dörd misralıq sabitləşmiş formasının pozulması hallarına təsadüf olunur. İraqda yaşayan azərbaycanlılar arasında geniş yayılmış *bayatılarda* – Kərkük xor-yatlarında altı misradan ibarət bəndlərə də təsaduf edilir:

Qaşların qarasına,
Xətt çəkib arasına.
Ləblərin məlhəm eylə,
Sürt bağrim yarasına.
Bilməm nə əlac edim,
Ayrılıq çarasına.

Əlbəttə, burada bir *bayatinin* iki variantda deyilməsi fikrinin həqiqiliyi ilə də razılışmaq lazımdır. *Bayatinin* əsas özəyinə əlavə olunan misralar ondakı fikri, hissi daha da qüvvətləndirməyə xidmət edir.

Bayatılar məzmununa görə də müxtəlifdir. Burada əsasən fərdi-intim duyğular, lirik xarakterli əhvali-ruhiyyə öz əksini tap-sa da, *bayatıların* tematikası, mündəricəsi olduqca genişdir. Formasının lakonikliyinə baxmayaraq hər bayati ayrılıqda bitkin əsərdir.

Azərbaycan *bayatıları* əsas etibarilə müəllifsizdir, lakin müəllifi məlum olan *bayatılar* da var və bu baxımdan məşhur *Sarı Aşığın* başdan-başa həmin janrdan ibarət olan yaradıcılığı xüsusi-lə səciyyəvidir. Həmin bayatıların əsas qəhrəmanları *Sarı Aşıq* və onun sevgilisi Yaxşıdır. Bir nümunə:

Aşıq Qaramanlıdır,
Xalın qara manlıdır,
Yaxşının tənəsindən,
Yenə qar amanlıdır.

Bayatı sözünün etimologiyası ilə bağlı Azərbaycan ədəbiyyatşunaslığında və dilşünaslığında bir sıra fərqli fikirlər mövcuddur. həmin fikirlərdən üçü diqqəti daha çox cəlb edir: a) «*bayatı*» sözü qədimlik mənasında işlədilən «*boyat*» sözündən əmələ gəlib və «*boyat*» sözünün həmin mənası bu gün də dilimizdə işlənməkdədir. Məsələn: «*boyat çörək*» və s. c) Tarixi mifoloji mənbələrə görə Boyat Gün xanın oğlu, Oğuz xanın nəvəsi idi və Azərbaycanın «*Boyat*» qəbiləsi (Məhəmməd Fuzuli də həmin qəbilədəndir) onun adı ilə bağlıdır. Bayatı da bir ədəbi janr kimi ilkin olaraq bu qəbilədə yaranmışdır: v) Qədim tarixdə totemlərdən birinin adı «*bayat*» olmuşdur və bayatı janrı da həmin totemə müraciətlə yanmışdır. Müasir danişiq dilimizdəki «*bayatı söyləmək*» mənasında işlədilən «*bayatı çağırmaq*» ifadəsi də həmin dövrdən qalmışdır.

Maraqlıdır ki, *bayatı* Azərbaycan şifahi xalq ədəbiyyatından yazılı ədəbiyyata da keçmişdir və müasir şairlərimiz öz yaradıcılıqlarında bu janrdan istifadə edirlər.

BALIQÇI NƏĞMƏLƏRİ – balıqçılıq peşəsi və balıqçı məisəti ilə bağlı ən qədim dövrlərdən bu tərəfə yaradılmış nəgmələr. Cox zaman bilavasitə balıq tutma prosesini göz önünde canlandırmağa, balıqçı həyatının çətinliklərini göstərməyə xidmət edir. Bütövlükdə əmək nəgmələrinin tərkib hissəsi sayılmalıdır.

Tor doldu,
Tarım oldu.
Qayığım

Yarı oldu.
Tor atan,
Toru çek,
Doru açan,
Doru çek.
Sali, salı,
Sali tut.
Toru salan,
Toru tut!..

B A R M A Q H E S A B I – Azərbaycan şerində (*və ümumiyyətlə, türkdilli şerdə*) tətbiq olunan əsas vəzn – *heca vəzni*.

BAHARIYYƏ – klassik Azərbaycan (*və ümumiyyətlə, Şərq*) poeziyasında yaz fəslini təsvir edən şerlər, peyzaj lirikası nümunələri. *Qətran Təbrizinin* bahariyyələri bütün Şərq poeziyasında məşhurdur və həmin janrin klassik nümunələri kimi tanınır. *Şah İsmayııl Xətai* özünün «Dəhnamə» poemasında Azərbaycan dilində bahariyyənin ilk mükəmməl nümunəsini yaratmışdır. *Məhəmməd Füzulinin* «Söhbətül-əsmar» əsəri də ənənəvi bahariyyə ilə başlanır:

Çün nəşvü nüma bulub çəmənlər,
Çak etdi nəbat pirəhənlər.
Mey nəşə ilə ayaq çekdi,
Lalə cigərinə dar çəkdi.

Nərgis ki, göz açdı bağa girdi,
Bir baxmaq ilən özün itirdi.
Qönçə yaxasın eylədi çak,
Bülbül baxuban oldu fərəhnak.

Bağ içrə açıldı qırmızı gül,
Başladı ənisü nalə bülbül.
Əlqissə, fəzalənib çəmənlər,
Xoş, tazə geyindi yasəmənlər.

BEYT – klassik Azərbaycan (*və ümumiyyətlə, klassik Şərq*) poeziyasında əruz vəznində yazılmış əsərlərdə bitmiş bir fikri ifadə edən iki misra.

XVIII – XIX əsrlər Azərbaycan şairi, Qarabağ hakimi İbrahimxəlil xanın qızı, *Xurşidbanu Natəvanın* bibisi *Ağabəyim Ağanın* bizə gəlib çatmış məşhur beyti klassik Azərbaycan şerində bu iki misranın ifadə etdiyi fikrin vüsəti və dolğunluğu haqqında təsəvvür yaradır:

Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim ömrüm necə gəldi, necə getdi?

Beyt həm qafiyələnir (*yuxarıdakı nümunədə olduğu kimi*), həm də qafiyələnmir. Məsələn, *İmadəddin Nəsimidən* qafiyələnməmiş bir beyt:

Dərd ilə xoş keç, ey könül, qəmdən usanma, çün bilir
Aşıqi-dərdməndinə dərdi verən, dəvasını.

Klassik poeziyada əsərin həcmi misraların yox, beytlərin miqdarı ilə müəyyənləşdirilir.

BƏDYƏ – xalq oyun və tamaşalarında bədahətən deyilən söz və ifadələr. *Basmaca*, *bədiyyə*, *bəstələmə*, *döşdəndədi*, *sinədəftər*, *qurama* kimi sinonimlər də həmin mənada işlənməşdir.

BƏDYƏLƏŞMƏ – iki bədihəçinin, yaxud bədyəçinin bir-biri ilə deyişməsi, əvvəlcədən razılışdırılmış mövzu ətrafında bədahətən şerləşmə.

BƏDAHƏTƏN – şairlərin heç bir hazırlıq olmadan, birdən-birdə mənzumələr söyləməsi. Məsələn, *Sabirin* bədahətən söylədiyi aşağıdakı şer parçası şairin müşahidə qabiliyyəti, tizfəhmliyi, vəziyyəti dərhal qiymətləndirə bilməsi haqqında təsəvvür yaradır:

Xümsi-şərabi Seyyidə saqi verib dedi:
Sabir fəqirdir, yetər ancaq zəkat ona.

Şer *Seyid Əzimlə* şagirdi *Sabirin* səfərdən qayıtmış bir şəxsi ziyanət etdikləri zaman söylənmişdir. Həmin adam çamadanından on lumu çıxarmış, onlardan ikisini *Seyid Əzimə*, birini isə *Sabirə* vermiş və gənc şairdən bu barədə *bədahətən* bir şer söyləməyi xahiş etmişdi. Müsəlmanlar öz qazanclarından «*xüms»* və «*zəkat*» adlı vergilər ödəməli idilər. «*Xüms»* qazancın beşdə biri-ni, «*zəkat*» isə onda birini təşkil edirdi. Birinci vergi seyidlərə, ikincisi isə yoxsullara verilməli idi. On lumunun ikisi onun ümumi sayının beşdə biridir, yəni «*xümsdür*», biri isə onda biridir, yəni «*zəkatdır*». *Sabir* bədahətən söylədiyi beytdə səfərdən qayıdan şəxsin hədiyyəsini bu cür hazırlıqla qiymətləndirmiş-di. Həm şifahi, həm də yazılı ədəbiyyatın nümunəsi olan bir sıra qəzəllər, qoşmalar, bayatılar, meyxanalar, dübeytlər, rübatlər və s. bu cür sərbəst improvisasiya yolu ilə, yəni bədahətən yaranmışlar.

BƏZƏMƏ – şifahi ədəbiyyatın qaravəlliyyə, lətifəyə yaxın formalarından biri. Xalq arasında bəzəmələrə doqqaz söhbətləri, keçəlin fəndləri də deyirlər. Kiminsə, hansı yer sakinlərininsə, hansı məhəllə adamlarınınsa səciyyəvi cəhətlərini yumorlu şəkildə işırtmək. Bu, xalq deyişmələrinin əsas məzmununu təşkil edir. Azərbaycanda *Şəki bəzəmələri*, *ayrım bəzəmələri*, *Şuşa bəzəmələri*, *talış bəzəmələri* və s. məşhurdur. *Bəzəmələrin* ümumi-ləşdirilmiş bədii qəhrəmanları da mövcuddur. Misal üçün, Hacı dayı (*Şəki*), Ayrım Tağı və s.

BƏY TƏRİFİ – Azərbaycan toylarının yekun hissəsində – *bəyin təriflənməsi* zamanı oxunan improvisasiya olunmuş toy nəğmələri. Əsasən beşliklərdən (*beş misradan*) ibarət olan bu bəndlərdə xanəndə qohumluq və yaxınlıq dərəcəsindən çıxış edərək bəyin valideynlərindən, sağdış-soldışından, yaxud qohum və dostlarından toy nəməri verməyi tələb edirdi. *Bəy tərifinin* müəyyən formalaşmış qəlibləri, şablonları var. Lakin hər bir xanəndə onu yeni, özünəməxsus tərif və təqdim üsulları ilə zənginləşdirə bilər, qohumların sayına müvafiq artırıb-əsgildə bilər. Aşağıda götirdiyimiz nümunələr *bəy tərifi* haqqında müəyyən təsəvvür yarada bilər:

Qismətinmiş sənin güllər butası,
Sən olasan doqquz oğul atası,
Dursun xələt versin bəyin atası,
Görüm, a bəy, toyun mübarək olsun,
Sağdışın, soldışın, elin var olsun!

Əlvandır əlində bəyin xınası,
Bu toyun ellərə düşsün sədəsi,
Bize xələt versin bəyin anası,
Görüm, a bəy, toyun mübarək olsun,
Sağdışın, soldışın, elin var olsun!

Səninlə olaydım mən yol yoldaşı,
Ayağına dəyməsin yolların daşı.
Dursun xələt versin bəyin qardaşı,
Görüm, a bəy, toyun mübarək olsun,
Sağdışın, soldışın, elin var olsun!

BƏND – şerin formasından (*qoşma, gərəyli, mürəbbe, müxəmməs və s.*) asılı olaraq onun arxitektonikasını təşkil edən müxtəlif sayda misralar qrupu. *Bəndlərə bəzən* misraların sayına uyğun olaraq «dördlük», «beşlik» «altılıq» və s. də deyirlər.

Azərbaycan poeziyası üçün ən çox dördlüklər səciyyəvidir. Həm yazılı, həm də şifahi ədəbiyyatda geniş yayılmış qoşma və gərəyli formaları yalnız dördlüklə yazıılır. Məsələn, XIX əsrədə yaşıb-yaratmış *Aşıq Bəstinin* qoşmasından bir bənd:

Məleykə boyludu, şirin ləhcəli,
Əzəldən tamaşa olan bu dünya.
Qoca cadugərdi, aldadər səni,
Cavanlıq donunda qalan bu dünya.

Sabit *bəndlərlə* bir sıradə klassik Azərbaycan poeziyasında qeyri-sabit, coxmisralı *bəndlərə* də tez-tez təsadüf olunur. Şerdə *bəndlərin* sayını onun poetik şəkli də müəyyənləşdirir. Məcələn, qoşma və gərəyli ənənəvi şəkildə 3-5 *bənddən* ibarət olur, divani və müxəmməslərdə isə bu say daha çox ola bilər. Bir bənddəki misraların maksimum sayı 12-yə də çatır. Məsələn, *Şah İsmayıllı Xətainin* tərcibəndindən on iki misralıq bir bənd:

Həmdulillah, irişib cananəyə can olmuşuz,
Sər verüb, meydani-eşqə girib, üryan olmuşuz.
Qətreyi-naçız ikən dəryayı-ümman olmuşuz.
Fəxr edib dərvişliyi aləmdə sultan olmuşuz.
Təkyeyi-fanidə qaç gün ki, mehman olmuşuz.
Dəviyi-xam etməzik, rahi təvyyün bulmuşuz.
Ey bəradər, eşq əsrarılə heyran olmuşuz.
Dersən kim, dəhri-pirindən nəsihət almışuz.
İrişib feyri-ilahi bizə, təslim olmuşuz.
Canü-dil tərkin urub, meydani-eşqə gəlmışuz.
Müftiyi-eşq böylə vermişdir bunun fitvasını:
Ya çək əl sərdən, ya gəl cınlatma eşqin tasını.

BƏSLƏMƏLƏR – uşaq folklorunun nümunələrindəndir. Forması, deyiliş və ifa tərzi baxımından laylalara, nazlamalara, əyləndirmələrə çox yaxındır. Forma etibarilə bayatıdır. Adından da göründüyü kimi, *bəsləmələr* körpəni yedirərkən, oynadarkən və s. ifa olunur, başqa sözlə desək, uşağı bəsləməyə, böyütməyə xidmət edir. Azərbaycan xalqının övladla, ailə ilə bağlı arzuları, uşağıın gələcəyi ilə əlaqədar duyğu və həyəcanları *bəsləmələrdə* öz əksini tapır. Bu son dərəcə səmimi, ürəkdən gələn bayatılar eyni zamanda ananın hissələrini, onun övladı ilə bağlı qayğılarını, bir sözlə, zəngin analıq dünyasını özündə əks etdirir:

Xirdacasan, məzəsən,
Sən hər güldən təzəsən,
O günə qurban olum,
Tipbir-tipbir gəzəsən.

Obalar obanız olsun,
Bir belə balanız olsun,
Hamida beş-beş olsun,
Qoy bizdə on beş olsun.

Qızdı, qızılıgül yarpağı,
Astanalar torpağı,
Hər kəs bunu istəməsə,
Gözünə bibər yarpağı.

Qapımızda var çinar,
Yarpağı dinar-dinar,

Mənim balam körpədi,
Saxlasın pərvərdigar.

BƏHR – əruz vəzninin tərkib hissələrindəndir. Əruz altı ün - s ü r d e n (*rukndən*) ibarətdir və bu ünsurlar də on doqquz bəhrə bölünür. Klassik Azərbaycan poeziyasında əruzun on iki bəhrindən istifadə edilmişdir. Həmin bəhrlər aşağıdakılardır: *həcəz, rəməl, rəcəz, müctəs, müzare, mütəqarib, münsərih, xərif, səri, mütədarik, kamil, müqtəzəb*.

BƏHİRİ-TƏVİL – *daxili qafiyə ilə yazılmış kiçik həcmli nəşr əsəri. Lirik və satirik növləri mövcuddur. Klassik Azərbaycan ədəbiyyatında satirik bəhri-təvil Sabirin böyük istedadı sayəsində yüksək bədii-estetik səviyyəyə qalxmışdır.*

Sabirin məşhur bəhri-təvillərindən birinin əvvəli: «Əlaman sərsek olub, gündə bir əhvalə düşən dövri-qəzanın bu dilazar, cəfakar, müxalif əməlindən ki, yaxıb aləmi narə, qoyub avara, xüsusiən məni-biçarə ki, həmvarə yanıb ney kimi odlarə, belə çüşü xürruş eyləyirəm, sanki səmavərə dönən qəlbimə minlərcə şərərə vurulub, əşki-tərim cari olur kaseyi-çeşmimdən, aman, bari xudaya, bu nə suziş ki, düşüb cismi-nəzərə, dili-zarə, kim edə dərdimə çarə ki, gəlib ərsəyə tazə oxumuş bir neçə parə urafəvü üdə-balar ki, qoyub bidətə elm adını, tərtib və təhris eləyirlər bizi ol əmri şəni...».

BOY – Azərbaycan və ümumiyyətlə, türk xalqlarının şifahi ədəbiyyatında geniş yayılmış dastan termininin qarşılığı. «Kitabi-Dədə Qorqud»u təşkil edən dastanlar boy adlanır. «Bəkil oğlu İmrənanın boyu», «Salur Qazanın dustaq olub oğlu Uruz çıxardığı boy», «İç Oğuz Daş Oğuza ası olub Beyrək boy» və s.

VARİANT – ədəbi, bədii, musiqi və s. əsərlərində eyni mətnin bir neçə şəkildə yayılması. Hətta bir şerin ayrı-ayrı misraları da müəllif tərəfindən başqa-başqa formada yazıla bilər. Azərbaycan şifahi xalq ədəbiyyatında *variantlıq* daha geniş yayılıb. Bu, xususilə bayatılarda özünü daha çox göstərir. «Koroğlu» qollarının da variantları geniş yayılıb.

VARSAĞI – Türk xalqlarının şifahi poeziyasında geniş yayılmış və şəkil etibarilə gəraylıya yaxın olan şer forması. *Varsağın termininin etimologiyası ilə bağlı üç əsas fərziyyə mövcuddur; a) «varsaq» adlı musiqi alətindən yaranmışdır; b) öz adını «Varsaq» adlı qədim Azərbaycan qabiləsinin adından götürmişdür; c) «Varsaq» adlı aşığın, el sənətkarının adından əmələ gəlmışdır.*

Varsağında musiqilik daha güclüdür. O, qafiyə sistemi etibarilə qoşma və gəraylılardan fərqlənir. *Varsağının* birinci bəndinin ikinci və dördüncü, sonrakı bəndlərinin isə sonuncu misrası olduğunu kimi təkrarlanır. Təkrar olunan misra sadəcə nəqarət xarakteri daşımir, hər dəfə mətnin ümumi məzmunu və ahəngi ilə başlanır. *Aşıq Abbas Tufarqanının «Yar gəldi» varsağısı* deyilənlər haqqında əyani təsəvvür yarada bilər:

Dərdli könlün məlul çağrı,
Budu yar gəldi, yar gəldi!
Aşığın çeşmi-çırığı
Budu yar gəldi, yar gəldi!

Seyrağıblar başım qatdı,
Sözüm dərəcəyə çatdı.
Üzündən niqabı atdı,
Budu yar gəldi, yar gəldi!

Mən Abbasam, çəkməm ahı,
Gördü gözüm gözəl mahı,
Olmuşam yarın məddahı,
Budu yar gəldi, yar gəldi.

VƏSFİ-HAL – tarixən falabaxma, bəxti, taleyi müəyyənləşdirmə ilə əlaqədar meydana çıxan mərasimin və onun nəğmələrinin adıdır. *«Vəsf-i-hal»* mərasimi yalnız Novruz bayramı ərəfəsində icra olunur. Fala baxma zamanı yaranan psixoloji anın, vəziyyətin qabarılq təsviri ilə seçilir. Halin, vəziyyətin izahı şərhi mənasında işlənən *«vəsf-i-hal»* termini də bu folklor formasının məzmun və xarakterini müəyyənləşdirir. Tədqiqatçıların fikrincə, *vəsf-i-hallarda* bütperəstliyin də müəyyən ünsürləri qorunub saxlanılmışdır. Bəzi *vəsf-i-hallar* «Can gülüm, can, can» nəqəratının müsayiəti ilə, bəziləri isə nəqəratsız oxunur.

Merasimdə iştirak edənlər aralığaeldə *«dilək taşı»* adlanan su ilə dolu badya qoyurlar. Çoxlu nəğmələr bilən başçı oyun iştirak-

çılardan üzük, sırga, sancaq, oymaq, iynə və s. parlaq əşyalar alıb badyaya salır, ağ yaylıqla onun ağızını örtür.

Sonra:

Bülbül oxur yuvada,
Can gülüm, can, can.
Qanad çalır havada,
Can gülüm, can, can.
Əmim oğlu sağ olsun,
Can gülüm, can, can.
Mən niyə gedim yada?
Can gülüm, can, can.

Yaxud:

Göydə bir quzu gördüm,
Tükün qırmızı gördüm,
Açıdım cənnət qapısın,
Sevdiyim qızı gördüm -

və s. bəzi nəgmələr oxuyur və badyadan əlinə keçən nişanı çıxarır. Nişan sahibi oxunulan nəgmənin məzmunundan özü üçün nəticə çıxarır.

VODEVİL – dramaturji əsərlərin şəkillərindən biri. Süjet etibarilə *vodevillər* yüngül, oynaq komediyalardır. Burada cəlbedici, maraqlı intriga, lətifəvari süjet əsasında qurulmuş dialoqlar və hərəkət musiqi ilə, mahni bəndləri və rəqsərlər müşayiət olunur. *Vodevilin* vətəni Fransa hesab olunur. Burada hələ 1792-ci ildə «*Vodevil*» adlı xüsusi teatr açılmışdı. Sözün mənasına gəldikdə isə, onu həm Normandiyadakı Vir şəhərinin adı ilə əlaqələndirir, həm də şəhər mahnılarının ümumiləşmiş sinonimi kimi «*şəhər səsləri*» mənasını verən *Woixe de wille* ifadəsi ilə bağlayırlar. *Vodevil* Azərbaycan dramaturgiyasında XIX əsrin sonlarından etibarən vətəndaşlıq hüququ qazanmağa başlamışdır. Bu janrin inqilabdan əvvəl milli dramaturgiyamızdakı uğurlu nümunəsi *Mədətovun* uzun illər teatr truppalarının repertuarından düşməyən «*Qirt-qirt*» vodevilidir. XX əsrin əvvəllərində teatr sənətinin sürətli inkişafı ilə əlaqədar olaraq klassik Avropa *vodevilinin* bir sıra nümunələri Azərbaycan dilinə tərcümə, yaxud təbdil edilmiş, teatrlarımızın səhnələrində oynanmışdır.

VÜCUDNAMƏ – aşiq poeziyasında insan həyatını beşikdən məzara kimi təsvir edən allegorik-bioqrafik şer forması. Qoşma şəklində qələmə alınır. *Vücudnamələr*da insanın həyat yolunun qısa tarixçəsinin yaradılmasına və əsas mərhələlərinin ümumiləşdirilməsinə diqqət yetirilir. XIX əsr Azərbaycan aşığı *Məlikballı Qurbanın «Qadiri-qaffar»* adlı *vücudnaməsindən* bir neçə bənd aşiq poeziyasının bu spesifik forması haqqında təsəvvür yarada bilər:

Doqquz yaşda şuru etdim mənayə,
On yaşimdə getdim elmi yəğmayə,
On birimdə başım düşdü sevdayə,
On ikidə eşqim oldu aşikar.

On üçümdə məclislərdə oturdum,
On dördümdə hər nə varsa götürdüüm,
On beşdə Allaha iman gətirdim,
Fərz ilə sünneti bildim nəki var.

On altı yaşimdə oldum xırədmənd,
On yeddidə bir xanə etdim pəsənd,
On səkkiz yaşimdə oldum payibənd,
Zövqü səfa ilə keçdi ruzigar.

On doqquzda qəmdən oldum azada,
İyirmidə dərkim oldu ziyada,
Otuzda bərq tek gəzdim havada,
Qırx yaşimdə etdim zikri kirdikar.

Əlli yaşda yarı etdim mənzili,
Altmışında seçdim xar ilə gülü,
Elə ki, yetmişə yetirdim ili,
Ağzımdan dişlərim töküldü pərgar.

QARAVƏLLİ – Azərbaycan şəfahi xalq ədəbiyyatında teatr ünsürləri ilə zənginləşdirilən lətifəvari, novella tipli nağıl-tamaşa. Tədqiqatlara görə *«Qaraevli»* türk tayfasının adından yaranmışdır. Əsasən humoristik və satirik xarakter daşıyır, mövzusu xalq

həyatından, məişətlə bağlı müxtəlif situasiyalardan götürülür. *Qaravəllilər*, bir qayda olaraq, dastan məclislərində fasilələr zamanı, tamaşaçıları və dinləyiciləri əyləndirmək məqsədi ilə söylənilir. Azərbaycan folklorunda *qaravəllinin* geniş yayılmış nümunələrin-dən birini – «*Hadi, hudu, Kor oğlu kosa, bir də mən*» qaravəllisi-ni burada misal götəririk:

«*Hadıydı, Huduydu, Kor oğlu kosa idi, bir də mən. Ova çıxmışdıq. Qabağımızdan bir dovşan qaçırdı.*

Hadiya dedim:

– *Tüfəngin var?*

Huduya dedim:

– *Tüfəngin var?*

Kor oğlu kosaya dedim:

– *Tüfəngin var?*

Heç kimin tüfəngi olmadı. Özüm çaxmağıyox tüfəngi ciynam-dən aşirdim. Hadiya dedim:

– *Ata bilirsən?*

Huduya dedim:

– *Ata bilirsən?*

Kor oğlu kosaya dedim:

– *Ata bilirsən?*

Heç biri ata bilmədi. Özüm çaxmağı yox tüfənglə dovaşın ye-rə sərdim. Hadiya dedim:

– *Dovşanı soy!*

Huduya dedim:

– *Dovşanı soy!*

Kor oğlu kosaya dedim:

– *Dovşanı soy!*

Heç biri soymadı. Soymaq üçün biçaq gərək idi.

Hadiya dedim:

– *Biçağın var?*

Huduya dedim:

– *Biçağın var?*

Kor oğlu kosaya dedim:

– *Biçağın var?*

Heç birində biçaq olmadı. Özüm tiyəsiyox biçağın sapını ci-bimdən çıxardım, dovşanı soydum. Hadiya dedim:

– *Qazanın var?*

Huduya dedim:

– *Qazanın var?*

Kor oğlu kosaya dedim:

– *Qazanın var?*

Heç birində qazan olmadı. Özüm altıyox bir qazan tapdım.

Hadiya dedim:

– *Bişirə bilirsən?*

Huduya dedim:

– *Bişirə bilirsən?*

Kor oğlu kosaya dedim:

– *Bişirə bilirsən?*

Heç biri bişirə bilmədi. Özüm altıyox qazanda dovşanın ətini govurdum. Hamımız yedik, doyduq, hələ artıq da qaldı. Artığını da bağladıq qurşağımıza, bir xoruz əmələ gəldi. Bu xoruzu mindik, yola düzəldik, qabağımıza bir çay çıxdı. Çaydan bir palan tapdıq. Palanı sökdük. İçindən bir kitab çıxdı. Oxuduq, gördük hamısı yalan!».

QARĞA DİLİ – mükalimədəki fikri gizli saxlamaq məqsədi-lə mətnindəki bir sıra samit səslər müxtəlif quşlar üçün səciyyəvi səslərlə əvəz edilir: B – *bayquş*, Q – *qarğıa*, S – *sərçə*, T – *turac* və s. Buna bəzi yerlərdə *quşdili* də deyilir. Bir sıra hallarda *qarğıa* dili sözlərin ilk hecasının sözün əvvəlindən axırına keçirilməsi vasitəsilə yaradılır.

QARĞIŞ – şifahi xalq ədəbiyyatında narazılığı, nifrəti ifadə edən söyləmə. *Qarğışların* həm nəsrlə, arzu-hökm şəklində ifadə olunan növünə, həm də şerlə, bayati formasında ifadəsinə təsadüf edilir. Məsələn: «*Ağ gün görməyəsən*»; «*Vay xəbərin gölsin*»; «*Yurdunda bayquş ulasın!*» və s. «*Kitabi-Dədə Qorqud*» qarğışlarından: «*Ağzin qurusun, çoban! Dilin çürüsün, çoban! Qadir sənin alnına qada yazsın*» Bayati formalı qarğışlara bir nümunə:

Büzmə köynək büzülsün,
İncə belin üzülsün,
Siftə gedən gecəsi,
Yardan əlin üzülsün.

Aşıq poeziyasında, xüsusən süjetlə bağlı olaraq dastanların

mətnində *qarğışın* ayrı-ayrı nümunələrinə təsadüf etmək mümkündür. XVI əsrədə yaşayıb-yaratmış *Qurbaninin* gəraylı şəklində söylənmiş qarğışlarından biri:

Vəzir, sana qarğıyıram,
Haqq diləyin yetirməsin!
Göydən min bir bəla ensə,
Birin səndən ötürməsin!

Evindən düşəsən naçaq,
Sağ gözünə batsın bıçaq!
Oğul-uşaq düşsün qaçaq,
İstədiyin götirməsin!

Oturubsan ağ otaqda,
Qan qusasan laxta-laxta,
Səni görüm ölü vaxtda,
Dilin kəlmə götirməsin!

Qurbani qaldı burada,
Çağır xudam yetsin dada,
Meyidin qalsın arada,
El yiğilib götürməsin!

QAFİYƏ – klassik poeziyada və xalq şerində misraların sonundakı sözlərin həməhəngliyi, oxşarlığı, forma uyarlığı. Qafiyə orta əsrlərdə yalnız şerdə deyil, poeziyadan kənar sahələrdə də tətbiq edilirdi. Məsələn, bir sıra lügətlərin, dərs kitablarının və s. *qafiyələnmiş* şəkildə tərtib olunduğu faktı məlumudur. Azərbaycan şerində həm *daxili*, həm də misranın sonundakı sözlərin uyarlığı vasitəsilə əmələ gələn *qafiyələrdən* istifadə olunur. Yalnız bir səsin təkrarı ilə yaranan qafiyələr mücərrəd, bir neçə səsin təkrarı ilə yaranan qafiyələr isə mürəkkəb qafiyələr adlanırlar. Görkəmli Azərbaycan şairi *Xəbib Təbrizinin* «*Əl kafi f i elmi-l-əruz və-l-qövəfi*» əsərində Şərq poetikası tarixində ilk dəfə olaraq qafiyədən bir elm kimi bəhs olunur.

QƏZƏL – klassik Şərq, eləcə də Azərbaycan poeziyasında əsas şer növü. *Qəzəl* əruz vəzninin müxtəlif bəhrlərində yazılır, beytlərin sayı, ən azı, 5 olur, ən çoxu isə 12-yə çatır. Məzmun,

mündəricə etibarilə, əsasən lirik və əxlaqi-fəlsəfi səciyyə daşıyır. Qəzəlin birinci beytinin misraları öz aralarında qafiyələnir, sonrakı beytlərin ilk misrası sərbəst buraxılır, ikinci misrası birinci beytlə həmqaFIyə olur. *Nizamidən* başlamış XX əsrin əvvəllərinə kimi qəzəl əksər Azərbaycan şairlərinin müraciət etdikləri başlıca janr olub. Təsadüfi deyil ki, bu janrın klassik nümunələrini yaratmış *Füzuli* qəzəli şairin qüdrətini göstərən və şöhrətini artıran bir janr hesab edirdi. Ana dilli qəzəlin ilk nümunəsini Həsənoğlu yaratmışdır. Qəzəl aşiq poeziyasına və müasir Azərbaycan şerinə də nüfuz edib. *Füzulinin* «Leyli və Məcnun» poemasından bir qəzəl nümunəsi:

Oylə sərməstəm ki, idrak etməzəm dünya nədir,
Mən kiməm, saqı olan kimdir, meyi-səhba nədir?

Vəslən cün aşiqi müstəğni eylər bir vüsal,
Aşiqə məşuqədən hər dəm bu istığna nədir?

Hikməti-dünyavü mahifa bilən arif deyil,
Arif oldur bilməyə dünyavü mahifa nədir?

Ahu fəryadin, Füzuli, incidibdir aləmi,
Gər bəlayi-eşq ilə xoşnud isən, qovğa nədir?

Qəzəl yazılı ədəbiyyatdan aşiq poeziyasına keçmişdir. Lakin, aşiq şerində onun mövqeyi klassik poeziyadakı kimi güclü deyil. Yalnız oruza yaxşı bələd olan ustad aşıqlar və el şairləri özlərini *qəzəl* janrında da sınamışlar. Aşiq poeziyasının, demək olar ki, bütün şəkillərində söz qoşan *ustad Ələsgər* eyni zamanda qəzəl də söyləmişdir.

Bilin bu dəhri dünyada hərə bir növ cəlal istər,
Kimi talibdi üçbayə, kimi dünyada mal istər -

beyti ilə başlayan həmin qəzəl öz sənətkarlıq xüsusiyyətləri ilə janrın klassik tələblərinə cavab verir. XIX əsrədə yaşayıb-yaratmış el şairlərindən *Mücrim Kərimin*, *Mirzəcan Mədətovun*, *Məlikballı Qurbanın* və b. zəmanəmizə gəlib çatmış irslərində də bir sıra qəzəl nümunələrinə təsadüf olunur.

QƏSİDƏ – Şərq və Azərbaycan klassik poeziyasında mədhiyyə xarakterli şer forması. *Qəsidə* hələ İslama qədərki ərəb ədəbiyyatında geniş istifadə olunan poetik formalardan idi. Üslubu dəbdəbəli, təntənəli çalarlarla seçilir. *Qəsidələr* həcm etibarilə də böyük olur. Burada beytlərin sayı 20-dən 200-ə qədər olur. Qafiyələnmə prinsipi qəzəldə olduğu kimidir. Klassik Azərbaycan poeziyasında *Xaqanının* qəsidələri daha məşhurdur. *Nəsimi*, *Füzuli* kimi görkəmli söz ustalarının yaradıcılığında da *qəsidənin* mükəmməl nümunələrinə təsadüf edilir. Bu şer formasında, adətən, insan xilqəti və cəmiyyət haqqında fəlsəfi-etik düşüncələri, qənaətləri özündə ehtiva edən ictimai mündəricəli əsərlər yaradılır – *Xaqanının «Qəsidiyi-şiniyyəsi»* kimi. Nümunə üçün *Nəsimi qəsidələrinin* birindən bir neçə beyt:

Bu cism evinə, taliba, seyr edərək çün can gəlir,
Bu evdə baqi sanma kim, bir-iki gün mehman gəlir.

Vardır sualıñ çün sana, vergil cavab, qalma dona,
Bu ruhi-qədimi mana, degil ki, sən qandan gəlir?

Çün xakdən edən səfər, mədən, nəbat olur şəcər,
Rövşən görər əhli-nəzər ki, ol tömeyi heyvan gəlir.

Çün tömeyi-heyvan olur, o da ki, insü can olur,
İnsana vasil olmağa bidəstü pa pərran gəlir – və s.

QİSSƏ – müasir süjetli poemanın Orta əsrlər Şərq, eləcə də türkdilli poeziyada yayılmış anoloqu. *Qissələr* mövzu baxımından müxtəlidir, Lakin bütün orta əsrlər epik poeziyasında olduğu kimi, burada da məhəbbət süjeti, aşiq-məşqu münasibətləri ön plana çəkilir. Bu şer forması həm məsnəvi kimi, həm də qoşma kimi qafiyələnə bilər. *Qul Əlinin* türkdilli poeziyanın ilk epik nümunələrindən olan «*Qisseyi-Yusif*» əsəri *qissənin* klassik numunələrindəndir.

QİTƏ – Klassik Azərbaycan poeziyasında istifadə olunan şer formalarından biri. «*Qitə*» ərəbcə parça, hissə, kəsik deməkdir. Bu da onun zahirən qəzəlin, yaxud qəsidənin bir hissəsinə, kəsiyinə bənzəməsi ilə əlaqədardır. Məzmun, mündəricə etibarilə qi-

tələr əsasən ictimai və əxlaqi-fəlsəfi xarakterlidir. *Qitədə* müəyyən bir mövzu, bitkin fikir öz əksini tapır. Qafiyə sistemi qəzəl və qəsidədə olduğu kimidir. *Füzulinin qitələrindən* bir nümunə:

Ey müəllim, aləti-təzviridir əşrarə elm,
Qılma əhli-zülmə təlimi-məarif zinhar.

Hiylə üçün elm təlimin qılan müfsidlərə,
Qətlə-am üçün verər cəllada tiği-abdar.

Hər nə təzvir etsə əhli-cəhl ona olmaz səbat,
Məkri-əhli elmdir əslili-fəsadi-ruzigar.

QOL – Azərbaycan xalq dastanlarının məzmunca bir-birinin davamı olan hissələri. *Qollara* əsasən epik qəhrəmanlıq dastanlarında təsadüf olunur. «*Koroğlu*» dastanındaki qolları «*Kitabi-Dəddə Qorqud*»dakı boyların anoloqu hesab etmək mümkündür. *Qol* dastanın tərkib hissəsi olsa da, ayrılıqda özünün bitkin süjeti, forması var. *Qolu* müəyyən mənada romandakı fəsillərlə də müqayisə etmək olar. Dastandakı *qolların* sabit sayı yoxdur. Ustad aşıqlar dastanın süjetini xəttini inkişaf etdirərək ona yeni *qollar* da artırı bilərlər. Misal üçün, H. Əlizadə «*Koroğlu*»nu 14 *qolda* nəşr etdirmişdir. M. H. Təhmasibin nəşrində isə bu *qolların* sayı 18-ə çatdırılmışdır. Hal-hazırda bu dastanın 26 *qolu* olduğu söylənilir. «*Qol*» məfhumu çox güman ki, dastan süjetinin şaxələnməsinin nəticəsi kimi meydana çıxmışdır.

QOŞMA – Azərbaycan aşık şerində və xalq poeziyasında ən geniş yayılmış şer forması. Ehtimal ki, «*qoşma*» anlayışı «*qoşmaq*» sözündən yaranmışdır. Hər bəndi dörd misra olmaqla 3-5 bənddən ibarətdir. *Qoşmada* hecaların sabit sayı 11-dir. Birinci bəndin ikinci və dördüncü misraları aşırı qafiyələnir, sonrakı bəndlərin ilk üç misrası öz aralarında, sonuncu misrası isə birinci bəndlə qafiyələnir. Əsasən lirik və ictimai-əxlaqi mövzulu *qoşmalar* aşık poeziyasından yazılı ədəbiyyata keçmişdir. *Aşıq Alının* populyar *qoşmalarından* biri:

Kəşt eylədim, bu dünyani dolandım,
Əllini keçirdim, yüze nə qaldı?
Ayaq getdi, el götürdi, diş yedi,
Baxmaqdan savayı gözə nə qaldı?!

Ölüm haxdı, çıxmaq olmaz əmirdən,
İpək tora həlqə salma dəmirdən;
Aydı, gündü gəlir, keçir ömürdən,
Tələsirik, görən yaza nə qaldı?

Hər yana baxıram, hava məxşuşdu,
Gəzdiyim oylaqlar yadına düşdü,
Bir gün eşidərsiz Ali da köcdü,
Sındı telli sazı, təzanə qaldı.

QOŞA YARPAQ QOŞMA – qoşmanın mürəkkəb formalarından biridir. Əvvəldən axıra kimi paralel qoşa qafiyələr üzərin-də qurulur, axıcılığı və xüsusi musiqililiyi ilə seçilir. *Qoşayarpaq qoşma* yaratmaq üçün, hər şeydən əvvəl, dilin incəliklərinə, onun lügət tərkibinin zənginliyinə yaxından bələd olmaq lazımdır. Təsadüfi deyil ki, bu cür qoşmalara yalnız ustاد sənətkarların yaradıcılığında təsadüf olunur. *Aşıq Ələsgərin qoşayarpaq qoşması* formanın mürəkkəbliyi və özünəməxsusluğunu haqqında təsəvvür yarada bilər:

Sallan qələm qaşdı, yanı yoldaşdı,
Qalmışam ataşdı, mən başı daşdı.
Huş başımdan çasdı, dilim dolaşdı,
Gözlərim sataşdı, buxağa düşdü.

Ətlazdan qəbalı, belində şalı,
Gövhərdən bahalı üzündə xalı,
Geydi yaşıł-alı, yıxdı mahalı,
Əyri tellər ayna qabağa düşdü.

Yeriyirdi sana yaşılbəş sona,
Yaraşır canana ağı nazik cuna,
Tellərində şana, əlində xına,
Yəmən, yaqt, əhmər dodağı düşdü.

Çox çekmişəm cəfa, gəl bir insafa,
And olsun müsafa, olmam bivəfa,
Gəlmışəm təvafa, verəsən şəfa,
Ələsgər xəstədi, ocağa düşdü.

QOŞMA-MÜSTƏZAD – aşiq poeziyasında iki şer şəklinin – *qoşma və müstəzadın qovuşduğundap yaranmış poetik forma*. Bəzən *müstəzad-qoşma* da adlanır. İlk dörd misra on bir hecalı qoşmadır, hər bəndin sonunda beş hecalı ayaq-müstəzad gəlir. Lirik səpgili qoşmalardan fərqli olaraq qoşma-müstəzadlarda fikir müəyyən mənada hökm şəklində bildirilir, xüsusən hər bəndin sonundakı ayaq-müstəzad nəticə, göstəriş, inandırma, yekun çalarlarında işlənir. Burada Aşıq Ələsgərin *qoşma-müstəzadından* nümunə gətiririk:

Dörd kitab hər yana yolu göstərir,
Nəfs ilə mərifət olur şəş cahat.
Belə əmr eləyib qüdrəti-qadir,
Bu əmrə qol qoyan tez tapar nicat.
Eylə etiqad.

Şəhr aydı, bayram onun günüdü,
İki ay bir-birinin müttəsilidi.
Üç yüz altmış altı gün – bir ilidi,
Səkkiz min yeddi yüz səksən dörd saat.
Gəl verim isnad.

Altıda qarışdı nuhun tufanı,
Qırx ildə sərgərdan gəzdi hər yani,
Altı min altı yüz insan, heyvanı
Hərə öz diliyinə eylədi fəryad,
İstədi imdad.

Neçə müddət qərq oldular tufana,
Əmr etdi kəbutər gəzdi hər yana,
İki yüz otuzda tapdı bir danə
Nuh üçün fəmində gətirdi sovqat,
Qıldı ibadət.

QIFILBƏND – aşiq deyişmələri zamanı tətbiq edilən spesifik şer. Forma baxımından, əsasən, qoşmadır. Bəzən bağlama da adlandırılır. Adətən, sazçalma və şer texnikası baxımından bir-birini üstələyə bilməyən aşıqlar *qifilbəndə* əl atırlar. *Qifilbəndlərin* böyük əksəriyyəti dini-mistik təsəvvürlərlə, tarixi əfsanələrlə, təbiət hadisələri ilə bağlı olur, aşıqların müşahidə qabiliyyətini,

üümüniləşdirmə istedadını, intellektini, ətraf aləm, mühüt haqqında təsəvvürlərini aşkara çıxarmağa imkan verir. Xalq sənətkarlarından *Meşkinli Məhəmmədin* aşağıdakı qıflıbündi bu poetik forma haqqında təsəvvür yarada bilər:

O nə quşdu ildə çəkər bir qiyyə,
Qiyyəsində yüz min nahaq qan olu?
Nə qaladı dörd yüz qırıq dörd bürcü var,
Onda üç yüz altmış altı xan olu?

O kimdi ki, hamı zaddan ucadı?
O kimdi ki, istekləri bicadı?
O kimdi ki, on dördündə qocadı?
Otuz yetəndə növcəvan olu?

Nə anadı, yeyər balasın özü
Nə əli var, nə ayağı, nə gözü?
O kimdi ki, iki başı, dörd üzü,
Üç, beş, yeddi nədi, nümayan olu?

Nə cansızdı dindircəyin verir səs,
Onda yoxdu ət, qan, sümük, heç həvəs,
Meşkinli Məhəmmədnən hər kim etsə bəhs,
Bir müəmma deyər, sərgərdan olu.

Qıflıbündin cavabı forma və qafiyə baxımından suala uyğun gəlməlidir. yalnız belə olduqda aşıqlar deyişməni davam etdirə bilərdilər. *Qıflıbündə* cavab tapa bilməyən aşiq sazını verərək məğlub kimi meydani tərk etməli olurdu.

DASTAN – Azərbaycan folklorunda geniş yayılmış epik növ. Formasına görə sintetikdir – nəsrlə şer növbələşir, hadisələr nəsr dili ilə nəql olunur, qəhrəmanların hiss və həyəcanları, müraciətləri və s. isə şer parçaları vasitəsilə verilir. *Dastanları* məhəbbət, qəhrəmanlıq və ailə-əxlaq mövzuları üzrə üç əsas qrupa böлürlər. *Azərbaycan dastanları* əsasən ozan-aşiq yaradıcılığının məhsuludur.

Onlar süjet xəttinin bitkinliyi ilə seçilir. Süjet xətti əksər həllarda macəra ünsürləri üzərində qurulur. Adətən, hər *dastanda* hadisələri öz ətrafında cəmləşdirən iki əsas qəhrəman olur. Türk

xalqları üçün müstərək olan bir sıra klassik dastanlarla («*Kitabi-Dədə Qorqud*», «*Koroğlu*», «*Əsli və Kərəm*», «*Aşıq Qərib*» və s.) bir sıradı spesifik Azərbaycan dastanları da mövcuddur. Folklor-dan fərqli olaraq yazılı ədəbiyyatda *dastan* sözü müasir poema janrinin qarşılığı kimi işlənmişdir. Məsələn, *Nizami* indi poema kimi təqdim etdiyimiz əsərlərini dastan adlandırdı.

DASTAN MƏCLİSİ – aşıqların müxtəlif yerlərdə – meydanda, karvansaraylarda, çayxanalarda, evlərdə, habelə xüsusi şənliklərdə – toyılarda, bayramlarda bütöv bir *dastanı* əvvəldən axıra kimi ifa etməsi. Sənətşünaslar bəzən *dastan* məclisini «tək oyunçu tamaşası» kimi də səciyyələndirir və qəbul edirlər. Bir qayda olaraq, ustادnamələrlə başlayıb duvaqqapma ilə bitən *dastan* məclisini mürəkkəb ayını ilə seçilmiş və yalnız püxtələşmiş ifaçı-aşıqlar aparmışlar. *Dastan* məclislərində ifaçı söylədiyi dastanları improvizasiya yolu ilə ifa etmişdir və təbiidir ki, *Azərbaycan dastanlarının* get-gedə kamilləşməsinə, bitkinləşməsinə imkan yaratmışdır.

DAXİLİ QAFİYƏ – istər aşiq poeziyasında, istərsə də yazılı ədəbiyyatda misralar daxilində təqtilərin qafiyələnməsi. *Daxili qafiyə* şerin ritminə oynaqlıq və əlvanlıq gətirir, onun oxunaqlılığını və musiqililiyini artırır. Digər tərəfdən, *daxili qafiyəli* müxəmməs, yaxud qoşma yazmaq aşığın sənətkarlıq məharətinə, sözdən istifadə istedadına dəlalət edir. *Aşıq Məmmədin* «Ağrin alım» müxəmməsi başdan-ayağa kimi daxili qafiyə əsasında yazılmışdır. *Daxili qafiyənin* həmin müxəmməsə necə oynaqlıq gətirdiyini konkret misal əsasında müşahidə etmək olar:

Ay cavan, sərvi-rəvan, qönçə dahan, ağrin alım,
Ay qabax, bir bəri bax, qaşı kaman, ağrin alım,
Al yanax, büllur buxaq, tuti zəban, ağrin alım.
Ay bivəfa, etmə cəfa, gətir dərman, ağrin alım,
Gəl insafa, sürək səfa, hər bir zaman, ağrin alım.

DEYİMLƏR – müdrik sözlər, uzun əsrlər boyu həyat müşahidələrindən doğmuş vəsiyyətlər, nəsihətlər, eləcə də uzaq keçmişə aparıb çıxaran etiqadlar, inamlar, sinamalar. Misal üçün:

«Burnun qaşınması xata, dava-şava əlamətidir». «Evda şüşə qabın qəfildən çatlaması xoşbəxtlik, sinması isə bədbəxtlik əlamətidir». «Qız anadan olanda ana gərək qız uşağının yüryüyünə qayçı, iy-nə, üskük, sap, daraq qoysun. Belə qızlar böyüyəndən sonra evdar, işgüzar olur». Bəzən deyimlərlə atalar sözlərini bir-birindən ayırmak çətin olur. Misal üçün: «Ulduzu sayan adamin əlinə ziyil düşər». Yaxud: «Qoyuna, quzuya, naxırda daş atan, öz bəxtinə, taxtına daş atar».

DEYİŞMƏ – aşıqlar arasında musiqinin müşayiəti ilə keçirilən yarış, şerləşmə. Aşıq *deyişməsinin* spesifikliyi onun əvvəldən axıra qədər improvisasiya xarakteri daşımاسındadır. Ümumiyyətlə, *deyişmə* aşıq poeziyasında özünəməxsus bir mərasim təşkil edir. İki ustad sənətkarın – *Aşıq Ələsgərlə Şəmkirli Aşıq Hüseynin deyişməsindən* bir parça:

A § 1 q Θ 1 e s g ə r

Hərcayının, dilbilməzin ucundan,
Dönə-dönə mən ziyana düşmüşəm.
Doymaq olmaz gözəllərin boyundan,
Pərvanə tək yana-yana düşmüşəm.

A § 1 q H ü s e y n

Qırxlar piri özü verib dərsimi,
Şair cərgəsində sana düşmüşəm.
Arif məclisində, alim yanında
Neçə dəfə imtahana düşmüşəm.

A § 1 q Θ 1 e s g ə r

Dövlətim çox oldu, qiymadım pula,
Kor oldu gözlərim, yapışdım dula,
Nə ölüür, nə itir, canım qurtula,
Məcnun təki biyabana düşmüşəm.

A § 1 q H ü s e y n

Bir zamanlar əlimdə zil saz oldu,
Gözəllər mənimlə üzbeüz oldu,
Suyum artıq gəldi, tozhatoz oldu,
İndi də yumşalıb una düşmüşəm.

Folklorşunas, prof. V Vəliyev xalq poeziyasında «*dedim, dedi*» adlanan şerləri daxili deyişmə hesab edir. Bu fikirdə müəyyən həqiqət var. Çünkü dialoq prinsipi ilə qurulan belə şerlərdə hər iki tərəfin fikrini eyni şəxs ifadə edir. Qurbanının misal gətirdiyimiz qoşması daxili *deyişməyə* nümunə ola bilər:

Dedim: Dilbər, getmə, bir də danışaq,
Dedi: Sözüm yoxdur, bəhanədi bu!
Dedim: Bir nəzər qıl aşiq halına,
Dedi. Əcəb dəli-divanədi bu!

Dedim. Ey vay, halım yaman olubdu,
Dedi: Qəmdən belin kaman olubdu.
Dedim. Vallah, sinəm meydan olubdu,
Dedi: Mən bilmənəm, xəzanədi bu!

Dedim. Qoy gözümə qıvrım tellerin,
Dedi: Lazım deyil, vəhşi güllərin.
Dedim: Sən bizimsən, biz də ellərin,
Dedi: Aldanmayın, biganədi bu.

Ümumiyyətlə, aşiq poeziyasında deyişmə bir neçə mərhələdən ibarətdir. İlk mərhələ dəvət adlanır. Burada deyişən aşıqlar bir-birinin poetik istedadını, sözqoşma məharətini sınadandan keçirirlər. İkinci mərhələ dəvət olunan aşığın cavabından ibarətdir. Bundan sonra gələn üçüncü mərhələ hərbə-zorba adlanır. Əgər deyişən aşıqlar hərbə-zorba vasitəsilə də bir-birini meydandan qaçıra bilməsələr, aşiq şerinin ən çətin növlərindən biri olan qıfilbəndə ndə əl atırlar. Bir-birini tamamlayan bu dörd mərhələ bütövlükdə *aşıq deyişməsini* təşkil edir.

DİALOQ – bədii əsərdə iki və ya daha artıq adamın söhbəti, mükəlimə. *Dialoqa* Azərbaycan folklorunda və klassik poeziyada sıx-sıx təsadüf olunur. Bir sıra mərasim məclislərinin, uşaq folkloru nümunələrinin, habelə sual-cavab, mükəlimə üsulu ilə qurulan şerlər *dialoq* prinsipi ilə qələmə alınmışdır. Dramaturji *dialoqun* ilk nümunələrini milli dramaturgiyamızın banisi *M. F. Axundov* yaratmışdır.

DİBAÇƏ – Şərq və Azərbaycan klassiklərinin öz əsərlərinə yazdıqları müqəddimə. *Dibaçələr* bəzən şerlə nəsrin növbələşməsi prinsipi ilə, bəzən də qafiyələnmiş nəsrlə yazılırdı. *Dibaçədə* ənənəvi surətdə əvvəlcə *Allah və Məhəmməd*, sonra dövrün hökmdarı xatırladılır, bundan sonra isə müəllifin əsəri yazmaqda məqsədi və kitabın mahiyyəti şərh edilir. *Dibaçələr* müəllifin ədəbi-nəzəri görüşləri, tərcümeyi-halı, dövrə münasibəti haqqında müəyyən təsəvvür yaradırlar.

Füzulinin öz «Divan»ına yazdığı *dibaçə* bu baxımdan səciyyəvidir:

«*Təvəqqəe budur ümumi əhaliyi-izzü etibardən, xüsusən büləğayı-rum və fusəhayı Tatardan ki, əgər şahida – hüsn-i-ibarətində ol diyarın əlfazü ibarətlərindən zivər olmasa və müxəddəreyi-nəzmim ol mülklərin lətaifü zərbül məsəllərindən zinət bulmasa, bu daini məruz buyurlalar. Zira hər mülküň əhlinə ariyətdən ar gəlir və hər taifədən hər nə kim var isə tətəbbeyi-əgyarı mucibi-ğeyrət bilib bu diyarın istilahata ğeyrə məqdur olmamaq üzrxahımız yetər. Bihudə təərrüzdən nə bitər. Lillahil-həmd vəl minnə ki, xaxi Kərbəla sair məmalik cəvahirindən əşraf olduğu məlumdur. Və rütbəyi şerimi hər yerdə bütənd edən həqiqət də bu məfhumdur».*

DİVAN – klassik Şərq və Azərbaycan ədəbiyyatında şairlərin lirik şerlər məcmuəsi. *Divanda* toplanan şerlər qafiyələrin son hərflərinə görə düzülür. *Divan* tərtib etmək istəyən şairlər ərəb əlifbasının bütün hərfləri ilə bitən şerlər yazmalı idilər. Burada toplanan şerlər aşağıdakı qaydada düzülürdü: *dibaçə, qəsidələr, qəzəllər, tərcibənd və tərkibbəndlər, mürəbbe, müxəmməs və müsəddəslər, saqinamələr, qitələr, rübünlər, dübəyt və fəndlər, maddeyi-tarixlər* və s. *Divan* yaratmaq hər bir şairin yaradıcılığının mühüm yekunlarından biri idi. Təsadüfi deyil ki, «Divan»ını tamamlayan *Nizami* qürur hissi ilə yazırıdı:

Qaşlarım açıqdı, sanki bir kaman,
Dururdu qarşımıda yazdığını divan.
Bayraq qaldırmışdım söz zirvəsinə,
Hünər lövhəsini yazıldım yenə.

DİVANI – Azərbaycan aşiq şerinin şəkillərindən biridir. *Divani* vəzn etibarilə aşiq poeziyasında ən ağır şəkildir. Onun hər misrası 15-16 hecalıdır. Əsasən 5-6 bənddən ibarət olur. İlk bəndin üçüncü misrası sərbəst buraxılır, qalanları isə öz aralarında qafiyələnir. Sonrakı bəndlərdə qafiyələnmə prinsipi qoşmalarda olduğu kimidir. *Divanilərdə* döyüşkənlik əhvali-ruhiyyəsi, çağırış ruhu, bəzi hallarda isə həyatın fəlsəfi dərki, varlıq haqda düşüncələr daha bariz şəkildə nəzərə çarpır. XVIII əsrin el sənətkarlarından *Varxiyanlı Aşıq Məhəmmədin* bir divanisi:

Dəli könül, qalx ayağa, məclisi alışan eylə,
Bülbül kimi gül eşqinə naləvü-əfənən eylə,
Ovçu isən bərələrdə gözləgilən maralı,
Daldada sən seyrağıbdan sərrini pünhan eylə.

İsteyənlər qulaq assın eşq əhlinin sözünə,
İstəməyən qoy kor olsun, mil çəkilsin gözünə,
Anlamazın canı çıxsın, xəcaləti özünə,
Ol anlayan ariflərə, söhbəti həryan eylə.

Məhəmmədəm, hər deyəndə sərrimi vermərəm yara,
Cəsədimdən dörd alıban canım düşdü azara.
Əsrəmiş nərə döndərib qatgil onu qatara,
Qaynat eşqin kəssasını bir hazır meydan eylə.

DİVANI-MÜXƏMMƏS – aşiq poeziyasında divanilərlə bir sırada nadir hallarda *divani-müxəmməs* şer şəklindən də istifadə edilir. Adından göründüyü kimi, bu poetik forma həm divanının, həm də müxəmməsin xüsusiyyətlərini, əlamətlərini özündə ehtiva edir. Onun hər bəndi beş misradan ibarətdir. Təbii ki, həmin misralar divani ahəngində, 15–16 hecalıdır. Birinci bənddəki bütün misralar öz aralarında qafiyələnir, sonrakı bəndlərin ilk dörd misrası öz aralarında, sonuncu misra isə ümumi leytmotiv rolunu oynayan birinci bəndlə qafiyələnir. *Divani-müxəmməslər*, adətən, beş-altı bənddən ibarət olur. Tematikasına görə fərqlidirlər – burada həm lirik-intim duygular, həm də sosial-ictimai motivlər öz əksini tapa bilir. XVIII əsrədə yaşayıb-yaratmış el şairi *Mücrim Kərin Vardanının «Ayrılıq» divani-müxəmməsindən* bir neçə bəndi nümunə kimi götiririk:

Ah, kim könlüm binasın etdi viran ayrılıq,
Qıldı əhvalım yaman hər vaxt, hər an ayrılıq,
Çəkdi yuz dağı-bəla sinəmdə pünhan ayrılıq,
Qıldı könlüm çeşməsin qan ilə qəltan ayrılıq,
Zülfünə nisbət qılıb, halim pərişan ayrılıq.

Qanə dönmüş könlümü hicrilə mötad eylərəm,
Belə keçsə halımız, dünyani bərbad eylərəm,
Hər zaman yüz təhr ahu-nalə bünyad eylərəm,
Qalmışam nalan qəfəs kündə fəryad eylərəm.
Gül kimi qaldı məni çaki-giribən ayrılıq.

DİL DÖNMƏZ – aşiq şerinin ən çətin şəkillərindən biridir. İfa prosesində dil sabit vəziyyətdə qalmalıdır. Bunun üçün də deyiliş zamanı dilin vəziyyətini dəyişməyən samitlərin olduğu söz-lər seçilməlidir. Azərbaycan aşiq poeziyasında yalnız *Ələsgərin* yaradıcılığında bir *dildönməzə* təsadüf edilir. Formalist ünsürlərin üstünlüyü nəticəsində *Ələsgər* həmin *dildönməzdə* öz sənətkar istedadını və məharətini bütün dolğunluğu ilə göstərə bilməmişdir:

Axı biya, biya, bigu,
Bigu, biqof, dağa bax, bax.
Həyyü həqqü hakim sənsən,
Həyyə bax, bu bağa bax, bax.

Gözüm sağı, səhər çağı,
Geyək ağı, gəzək bağlı,
Hamı sevib bu sayağı,
Qaymağa, həm yağa bax, bax.

Əziz aya, müəmmayə,
Salsın sayə bu məvayə,
Səbəb sənsən bu sevdayə,
Böyük ağa, sağa bax, bax.

DODAQDƏYİMƏZ – aşiq poeziyasında az işlənən, çətin şəkillərdən biridir. Təcnisin əsas növlərindəndir. *Dodaqdəyməzin* başlıca tələbi tərkibində qoşa dodaq samitlərin işlənməsi, bəzən isə diş və dodaq samitləri olmayan sözlərdən istifadə edilməsidir.

Ustad aşıqlar *dodaqdəyməzi* ifa edərkən dodaqlarının arasına kiçik iynə qoyub oxuyarmışlar. *Ələsgərin* aşağıda misal gətirdiyimiz dodaqdəyməzi bu şer şəklinin səciyyəvi xüsusiyyətlərini özündə əks etdirir:

El yeridi, yalqız qaldın səhrada,
Çək əstərin, çal çatığın, çata-çat.
Hərcayılar səni saldı irağa,
Həsrət əlin yar əlinə çata-çat.

Qışda dağlar ağ geyinər, yaz qara,
Sağ dəstinlə ağ kağıza yaz qara.
Əsər yellər, qəhr eyləyər yaz qara,
Daşar çaylar, gələr daşlar çata-çat.

Ələsgərin xətti çıxdı çal indi,
«Hey»i «yey»ə, «dal»ı «rey»ə çal indi.
Hərcayının kəlləsindən çal indi,
Çal çəngilin, çək ciyərin çata-çat.

Azərbaycan aşiq poeziyasının korifeyi *Ələsgərin* yaradıcılığında *dodaqdəyməzin* daha mürəkkəb növlərinə – dodaqdəyməz təcnislərə və *dodaqdəyməz* ciğalı təcnisə təsadüf olunur. Burada yalnız dodaqlanmayan samitlər deyil, həm də cinas sözlər seçmək, eyni zamanda şerin məzmun və ifadə gözəlliyyini də qorumaq əsas şərtlərdən sayılır. *Ələsgərin* dodaqdəyməz təcnisinə bir nümunə:

Dağlar sinəsində lalə seyr edər,
Səri səcdə qılar ayağ-ayağa
Darda qalanların dadına yetər,
Sidq ilə çağırısan: ay ağa, ağa!

Yazarlar kağızın «sin» arasına,
Nan gətirərlər sini arasına,
Cəsəd cançız gedər sin arasına,
Nəkreyin qaldırıar ayağa, ayağa.

Ələsgər, eşq atın yayın təhrində,
Nəqqəşlər yay çəkər yayın təhrində,

Dağlar al geyinər yayın təhrində,
Qişın çilləsində a yağa-yağa.

Dodaqdəyməz cığalı təcnisin formal əlamətləri adı cığalı təc-nisdə olduğu kimidir, burada da, sadəcə, dodaq samitlərindən qa-çılır. Yenə ustad *Ələsgərdən* bir misal:

Əzizi-canı-dil, eyni dirəxşan,
Yazırsan risalə nə yaxşı-yaxşı.
Qarşında nə yaxşı,
Ləhcən gəlir nə yaxşı,
Canan candan əzizdi,
Nə Leylidi, nə Yaxşı.
Dil deyir: cananın sadağası can,
Cananı da deyir: nə yaxşı, yaxşı!

DOLAMA – əsas etibarilə uşaqlar üçün yazılmış, uşaq oyun-larında istifadə edilən yumorlu şerlər. Bəzəmələr böyüklər üçün nəzərdə tutulur və əsasən nəsrlə yazılırsa, *dolamalar* uşaqlar üçün quraşdırılır və nəzmlə olur. Uşaqlar bir-birini aldatmağa çalışır, lağlağa edirlər. Misal üçün, mükələmə formalı bir dolama:

- Gəl, gedək bağa.
– Mən də, mən də.
- Çıxaq budağa.
– Mən də, mən də.
- Şaftalı yiğaq.
– Mən də, mən də.
- Bağban gölsin.
– Mən də, mən də.
- İti qısqırsın.
– Mən də, mən də.
- İt mənə hürsün.
– Mən də, mən də.

Başqa bir nümunə:

Ali, Ali,
Dimdim Ali.

Saqqalına
Mindim Ali.

Bazara getdim,
Bazar yox.

Çömçə itib,
Qazan yox.

DRAM – bədii ədəbiyyatın əsas növlərindən biri. Azərbaycan ədəbiyyatında ilk dram əsəri 1850-ci ildə yaranmışdır. «*He-kayəti-Molla İbrahimxəlil kimyagər*» adlanan əsərin müəllifi milli dramaturgiyamızın banisi *M. F. Axundov* idi. Bir ədəbi növ kimi *dramın* başlıca özünəməxsusluğu onun səhnədə tamaşaya qoyulmaq üçün yazılmışdır. Bu da ədəbiyyatın başqa növlərindən fərqli olaraq *dramı* kollektiv sənət əsərinə çevirir. Onun səhnədə reallaşması üçün müxtəlif sənət sahələrində çalışan adamların birgə əməyi tələb edilir. Bu mənada Azərbaycan *dram* sənətinin təşəkkülü milli mədəniyyətimiz tarixində incəsənətin digər sahələrinin də inkişafına təkan vermişdir. *Dram* ədəbi növün ümumi adından başqa, bir də mərkəzində gərgin mübarizə, ciddi münaqişə və qarşidurma dayanan konkret səhnə əsərlərinin adıdır. *N. Nərimanovun* «Nadanlıq» əsəri həmin mənada Azərbaycan ədəbiyyatında tutarlı nümunədir. İngilaba qədərki Azərbaycan dram sənətinin inkişafında *M. F. Axundov*, *N. Nərimanov*, *C. Məmmədquluzadə*, *Ə. Haqverdiyev*, *Hüseyin Cavid* və b. sənətkarlarımızın böyük rolu olmuşdur.

DRAMATURGIYA – XIX əsrin ikinci yarısından etibarən klassik Azərbaycan ədəbiyyatının əsas yaradıcılıq janlarından biri. Klassik Azərbaycan *dramaturgiyasının* yaranmasında və inkişafında *M. F. Axundovun*, *N. Vəzirovun*, *Ə. Haqverdiyevin*, *C. Məmmədquluzadənin*, *N. Nərimanovun*, *Ü. Hacıbəyovun*, *H. Cavidin* və b. əvəzsiz xidmeti olmuş, onların sayəsində milli *dramaturgiya* arsenali komediya, dram, faciə, vodevil, məzmun, pyes, operetta və s. janrlarla zənginləşmişdir.

Maarifçilik və demokratiya ideyalarının təbliği, cəhalətə, avamlığa, dini xurafata, çarizmin müstəmləkəciliğin siyasətinə qarşı mübarizə, milli məhdudluğun və mədəni geriliyin tənqidi və s. klassik *dramaturgiyamızı* maraqlandıran, düşündürən başlıca problemlər olmuşlar. Klassik *Azərbaycan dramaturgiyası* janr baxımından da zəngin olmuşdur. İnqilaba qədərki *dramaturqlarımızın* yaradıcılığında dram, faciə, komediya, vodevil, tragicomediya və b. janrlara təsadüf edilir. Milli dramaturgiyanın təşəkkülü milli teatrın da meydana gəlməsinə və inkişafına şərait yaratmışdır.

DUA – şifahi xalq yaradıcılığında xoşbəxtlik arzulamaq, xeyir diləmək, uğur söyləmək üçün işlədirilən obrazlı mətnlər. İkicə söz birləşməsindən tutmuş, çox misralı poetik parçalardan nəsrlə deyimlərəcən müxtəlif formalara malikdir. Nümunələr: «*Qadir Tanrı səni namərdə möhtac eləməsin*», «*Ağbirçəkli anan yeri behişt olsun*», «*Ağ günə çıxasan*», «*Süfrəndən çörək əskik olmasın*», «*Səni görüm neynim, necə edim deməyəsən*» və s.

DUVAQQAPMA – məhəbbət dastanlarının sonunda sevgililərin bir-birlərinə qovuşduqları səhnədə oxunan nikbin əhvali-ruhiyəli müxəmməs. Burada tərifləmə, vəsfetmə ünsürləri üstün yer tutur. *Duvaqqapma* çox zaman bilavasitə həmin dastanı yaranan sənətkarın adı ilə bağlı olur:

Həzərat, yaxşı baxın,
Qarşıda duran gözələ.
Ayqabaq, laləyanaq,
Qaşları kaman gözələ.

Ya huridi, ya pəridi,
Behiştə qılman gözələ,
Bu surətdə, bu sıfətdə,
Kim deyər insan gözələ?

Əyləşibdi taxt üstündə,
Gözəllər sərdaridi bu.
Əlləri həyat naxışlı,
Qüdrətin nəccaridi bu.

Açılbıdı tər sinəsi,
Savalanın qaridi bu.

Duvaqqapma həmçinin Azərbaycanda toyla bağlı gəlinin oğlan evinə köcdüyünün üçüncü günü keçirilən ayının adıdır. Bunu Y. V. Çəmənzəminli «Qan içində» əsərində təsvir etmişdir. Adətə görə nəlbəkiyə şam qoyub yandırılır. Üzü üstə çevrilmiş teştin üstünə xalça salınır, döşək və yastiqlar qoyularaq taxt hazırlanır, üzərinə də ipək süzəni çekilir. Gəlini burada oturdurlar. Bir oğlan uşağı əlindəki oxlovla gəlinin duvağını alıb, aparıb barlı ağacın budağından asır. Bu, gəlinin övladlı olması arzusunun ifadəsidir.

DUZLUCA – Azərbaycan folklorunda təsadüf edilən kiçik-həcmli yumoristik hekayələr. Vaxtı ilə alqışlar, dastançılar, eləcə də lotular, təlxəklər, məsxərəbazlar tərəfindən nağıl və dastan məclislerində geniş surətdə ifa olunmuş, söylənmişdir. *Duzluca-nın* əsas qəhrəmanları *Molla Nəsrəddin*, *Bəhlul Danəndə*, *Kosa idi* və həmin personajlarla bağlı bir sıra lətifələr, məsəllər və s. bu sayaq yaranmışdır. El arasında *duzluca-nın* «gülüt» (*yəqin ki, güldürücü, yaxud güldür mənasında*), «dodaqqəçdi» kimi sinonim-termləri də işlənmişdir.

DÜBEYT – klassik ədəbiyyatda əsasən nəsr əsərlərinin daxiliində işlənən və mətnindəki fikrin, hissin, həyəcanın daha qabarık ifadəsinə kömək edən dörd misralıq (*fars dilində* «dübeyt» – *iki beyt mənasını verir*) şer parçası. Dübeytlər fikir baxımından nəsr mətni ilə həm əlaqəli olur, həm də əlaqəsiz. Füzulinin məşhur «Hədiqətüs-süəda» əsərindən dübeytə bir nümunə:

Gül necə qılmasın yaxasın çak qüssədən,
Hər dəm yetər ona qəmi-qürbi-civari-xar.
Yaqut necə qəhr ilə xunindil olmasın,
Çəkmiş zəmanə ətrafına xardan hasar.

DÜZGÜ – şifahi xalq poeziyasında şer şəkillərindən biridir. Azərbaycan uşaq folkloruna aid olan düzgülər oynaqlığı, məzmunun sadəliyi, məişət detallarının, yumoristik çalarların bolluğu ilə seçilir. Burada əksər hallarda iki misra bir-biri ilə qafiyələnir, bəzən aşırı qafiyələrə də təsadüf olunur. *Düzgülərin* axıcılığı və

oynaqlığı onların uşaqlar tərəfindən tez əzbərlənməsinə və oyun nəğmələrinə çevrilməsinə imkan yaradır:

A teşti, teşti, teşti,
Vurdum Gilani keçdi.
İki xoruz dalaşdı,
Biri qana bulaşdı,
Qan getdi çaya düşdü,
Çaydan göyərçin uçdu.
Göyərçin alabaxta,
Yuvası qəlbİ taxta.
Görüm onu kim vursa,
Qan quşsun laxta-laxta...

Düzungülərə XIX əsr Azərbaycan yazılı ədəbiyyatında da rast gəlinir. İrəvan şairlərindən *Mirzə Kazım Qazi Əsgərzadənin* şagirdlər üçün tərtib etdiyi, lakin əlyazma halında qalmış dərsliklərə orijinal düzgüləri də daxil edilmişdi. Həmin *düzungülər* öz ahəngdarlığı, tez əzbərlənməsi və yadda qalması ilə uşaq folklorundakı anoloji nümunələrlə səslənirlər. *Mirzə Kazımın* bütün düzgüləri, bir qayda olaraq, oğluna müraciətlə yazılmışdır. Bir nümunə:

Ay afərin, gül oğlum,
Gül oğlum, bülbül oğlum,
Dərsin oxu rəvanla,
Sonra danış, gül oğlum!
Gedirdim, harda gördüm,
Guya divarda gördüm.
Evdə siçan çox idi,
Pişik evdə yox idi.
Siçan çıxdı divara,
Əynində xaki xara.
Birdən pişiyi gördü,
Döndü, baxdı, qurudu.
Siçanlar at çapırdı,
Pişik durub baxırdı.
Tülkü giribdir bağa,
Hani bəs bağban ağa.

ZƏNCİRLƏMƏ – Azərbaycan aşiq poeziyasının spesifik formalarından biri. *Zəncirləmələr* də ciğalar kimi musiqinin ritminin

və ahənginin dəyişməsi ilə əlaqədar müxəmməs, müsəddəs və s. aşiq şeri şəkillərinə əlavə olunur. Daha çox saz havasının, ifaçılığın tələbi ilə meydana çıxan zəncirləmə bir tərəfdən şerin özünə oynaqlıq və ifadəlilik gətirir, o biri tərəfdən isə sənətkarın poetik ustalığını, bilik və bacarığını nümayiş etdirir. *Zəncirləmələrin* konkret forması yoxdur. Onlar on beş, on bir, səkkiz hecalı müxəmməs, yaxud qoşma misralarına əlavə olunan beş-yeddi hecalı oynaq şer parçalarıdır. *Zəncirləmənin* mürəkkəb formasına *Məlik-ballı Qurbanın* yaradıcılığında təsadüf edirik. Həmin sintetik şer şəkli qoşma-müstəzad əvvəl-axır zəncirləmə adlanır:

Bir gözəlin övsafından bu zaman,
Danışib deyərəm, söylərəm xıtab,
Bağlaram kitab,
Ollam sərhesab.
Sərhesab oluban səhrayə düşdüm,
Tapmadım sənin tək bir ali nisab,
Bir ülülbəbab,
Zülfü piçü tab.
Piçü tab olmaqdə gəzdim cahani,
Tiflisi, Gəncəni, Şəki, Şirvani,
Dağıstan, Qəbələ, Bakı, Qubanı,
Qarabağ mahalına etdim irtiqab,
Altında iqab,
Ayaq bər-rikab.
Ayaq bər-rikab, mən oldum səvar,
Kəndi, obani gəzdim nə ki, var.
Çayılli, Nimrəli, Xunaşın, Dizmar,
Sərvü-Çartaz, Dəlilidən ictinab,
Yox bir içim ab,
Bilməzlər savab.

Göründüyü kimi, burada hər misranın sonunda işlənən söz, yaxud ifadə yeni misranın əvvəlində təkrarlanır, ona görə də bu tipli zəncirləmə əvvəl-axır *zəncirləmə* adlanır.

Yuxarıda qeyd etdiyimiz kimi, zəncirləmə ilə ciğanın forma yaxınlığına və funksiya eyniyyətinə baxmayaraq onlar eyni şerin tərkibində paralel surətdə müstəqil də mövcud ola bilərlər. Aşıq Hüseyin Şəmkirlinin aşağıda bir parçasını misal gətirdiyimiz «*Kö-nül*» adlı zəncirli-ciğalı müsəddəsi buna misal ola bilər:

Ay həzərat, qulax asın,
Bir təzə yar istər könül.
Gözləri şəhla kimi,
Zülfü ənbər istər könül.
Yanağı gül yarpağı,
Ləbi əhmər istər könül.
Tər əndamı güldən nazik,
Sinəsi qar istər könül,
Qoynu cənnətin bağı,
Məməsi nar istər könül.
Qoynun rizvan,
Huriyi-qılman,
Can sənə qurban,
Öldüm, ay aman,
Qaşları kaman.
Qaşları qövsi-qüzəh,
Belə düxtər istər könül,
Düxtərin gül sıfəti,
Irəngi lalə qırmızı,
Tikilib qullabıdan,
Sərində şalı qırmızı.
Qoyubdu tər xınanı,
Ağ, nazik ələ qırmızı.
Məclis içində saqı,
Əldə piyalə qırmızı.
Dodağından öpəsən,
Yanağından öpəsən,
Buxağından öpəsən,
Ayağından öpəsən,
Çünki qədəm götürüb,
Belə nigar istər könül.

Misal götirdiyimiz nümunədə cığa ilə *zəncirləmə* bir-birinin ardınca gəlir və *zəncirləmə*, əslində, müsəddəsin hər bəndindəki fikrin yekunu, tamamlanması funksiyasını öz üzərinə götürür.

ZİYARƏTNAMƏ – şəbih tamaşalarının sonunda (*bəzən də başlangıçda*) imamların ruhunu yad etmək üçün həm tamaşa iştı-rakçılarının, həm də tamaşaçıların xorla oxumaları üçün yazılmış

şerlər. Ayrı-ayrı hallarda termin kimi ziyarətdəmə şəklində də işlədirilir.

ƏYLƏNDİRMƏLƏR – Azərbaycan uşaq folklorunun şəkillə-rindən biri. Ağlayan uşağıın başını qatmaq, onu sakitləşdirmək, diqqətini yayındırmaq üçün avazla oxunur. Konkret forması olmadığı kimi dəqiq, sistemli tematikası da yoxdur. Əksər hallarda bəyatı formasında olur, mövzuca daha çox ailənin ənənələri, problemləri və s. ilə əlaqələnir. *Əyləndirmələrdə* övlada və ailə ocağına bağlılıq əsas yer tutur. Bir nümunə:

Atım-tutum mən səni,
Şəkərə qatım mən səni.
Dədən evə gələndə,
Qabağa tutum mən səni.

Gəlin çıxaq damlara,
Yalvaraq adamlara,
Su tökək, çadır quraq,
Dədən gələn yollara.

Papillı fərə,
Çıxma çəpərə.
Çalağan vurar,
Qallam avara.

Sağ ayağın somba götürür,
Sol ayağın somba götürür.

ƏLİF-LAM VƏ TƏRS ƏLİFBA – klassik Şərq və Azərbay-can poeziyasında nisbətən az yayılmış poetik formalardan biri. Müəyyən dərəcədə formal xarakter daşıyır. Hər beysi (*bəzi əlif-lamlarda isə hər misranın*) əvvəlində ərəb əlifbasının bir hərfi yazılır. Misranın, yaxud beytin ilk sözü həmin hərflə başlanmalıdır. Məzmununa görə əlif-lamlar bir sıra hallarda dini-mistik, abstrakt səciyyəli olurlar. Nəsiminin əlif-lamlarından bir nümunə:

Əlif-Əla qamətin hər kim gördü, bican olur,
Bey-Bəşarət buldu hər kim dilbəri-sultan olur.

Tey-Təmənna vəslini etdin, niyazın uşbudur,
Sey-Səna etməklik üçün uş canın qurban olur!

Cim-Cümlə xubların sultani sənsən, ey pəri!
Hey-hüsən içəro nigarım Yusifi-Kənan olur.

Əlif-lam şer şəkli savadlı, ustad aşıqların da yaradıcılığına yol tapmışdır. Məsələn, *Ələsgərin* ərəb əlifbasının bütün hərflərindən istifadə yolu ilə yazılmış bir əlif-lamı var:

İbtidai «əlif» – Allah,
«Bey» – birliyə dəlalətdi.

«Tey» – təkdi, vahidi – yekta,
Arif bu elmə bələddi.

«Sey» – sabitdi doğru yola,
«Cim» – ucadı, bax cəlala,
«Hey» – mehribandı halala,
Münxir ondan xəcalətdi.

«Xey» – birdi xalıqi-əkbər,
«Dal» – doğru doqquz fələklər,
«Zal» – zikr eylə dildə əzbər,
«Rey» – rəsuli-Əhməddi.

«Zey» – zəbəni iç xudaya,
«Sin» – səlam et, getməz zaya,
«Şin» – şövq elə o mövlaya,
Qeyri söhbət məsiyyətdi.

ƏMƏK NƏĞMƏLƏRİ – əsas etibarilə bədii estetik xüsusiyətləri ilə yox, mövzusu ilə müəyyənləşdirilən və bilavasitə əmək prosesinin doğurduğu hiss-həyəcanları ifadə edən poetik mətnlər. Misraların sayından tutmuş qafiyələnmə prinsipinəcən heç bir ümumi qəlibə siğmayan bu nəğmələrin təsnifatı mövzusuna görə aparılır: *hana nəğmələri, sağın nəğmələri, gümçü – ipəkçi nəğmələri, balıqçı nəğmələri, ovçu nəğmələri və s.*

ƏRƏB GÜLMƏLİSİ – orta əsrlərdə Azərbaycanda geniş yayılan xalq tamaşası və bu tamaşa üçün məxsusi yazılmış mətn. Sa-

tirik səpgidə qələmə alınmış həmin mətnlərdə ərəb işgalçıları la-ğɑ qoyulur və yamsılanırdı. Görünür, ərəb istilasına qarşı xalqın nifrətindən, kin-küdürütindən töremiş və səyyar ifaçıların köməyi ilə müstəqil bir ədəbi janr kimi inkişaf etmişdir. «Ərəb öldü, qan düşdü», «Ərəb nədi, corab nədi», «Burda mənəm, Bağdadda kor xəlifə» və s. zərb-məsəllərin vaxtı ilə xalq arasında geniş yayılmış ərəb gülməlisinin adları, yaxud yekun hissələri olduğunu ehtimal etməyə əldə müəyyən əsas var.

ƏRZİ-HAL – bəzən nəzmlə qələmə alınan şikayət ərizələri, xahişnamələr, binagüzarlıq. XIX əsr Azərbaycan poeziyasında *ərzi-halin* maraqlı nümunələrini *Qasimbəy Zakir* yaratmışdır. Ailəsinin başına gətirilən faciələr, özünün sürgün, kürəkəninin və qardaşı oğlanlarının həbs edilməsi ilə əlaqədar şair həmin dövrdə Qafqazın bir sıra inzibati dairələrinə və adlı-sanlı müasirlərinə mənzum ərzi-hallarla müraciət etmişdir. Xahiş xarakterli *ərzi-halin* tipik nümunələrinə *Seyid Əzim Şirvaninin* də yaradıcılığında sıx-sıx təsadüf edilir. Onun taxıl təmənnası ilə Şamaxı mülkədarlarından Mahmud ağaya yazdığı *ərzi-hali* nümunə kimi gətiririk:

Sahiba, Mahmud ağa, lütfü mürüvvət dəmidir,
Eyləyib Seyyidi-miskinə xəyanət buğda.
İndi beş aydı ki, məndən qaçıb ol ruyisiyah,
Qoyub avarə məni-zarı o nikbət buğda.
Tutmuşam indi sorağın, sizin anbardadır,
Qorxuram ki, qaça ordan dəxi xəlvət buğda.
Babamız Adəmin ol qəlbinqara düşmənidir,
Eyləyib həzrəti-Həvvayə ə davət buğda.
Qoyma anbara qalsın, onu ixrac eylə,
Nə bilir nanü-nəmək, rəsmi-məhəbbət buğda?
Ver mənə, un tək onu ta ki, dəyirmanda əzim,
Çox veribdir məni-biçarəyə xiffət buğda.
Qərəz oldur ki, bu il həm dəxi bildirki kimi,
Edəsən Seyyidi-biyarə inayət buğda.

Klassik poeziya ənənələrimizlə daha sıx bağlı olan ayrı-ayrı müasir Azərbaycan şairlərinin yaradıcılığında da ara-sıra *ərzi-hal-*dan istifadə edilmişdir. Görkəmli qəzəl şairi *Əliağa Vahidin* vaxtı ilə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri işləmiş

Məmməd Əbdül oğlu İsgəndərova mənzil şəraitinin çətinliyi ilə bağlı yazdığı *ərzi-halın* bəzi misralarını burada misal götiririk:

Ay Mamed, xatirimə bir yeni əfsanə düşüb,
Qəlbimin Yusifi bilməm niyə zindanə düşüb?
Şairəm, serdə aləm də bilir qüdrətimi,
Şöhrətim Şərqdə hər bir tərəf, hər yanə düşüb.
Başqa şairlər olur şəhrdə təmin evdən,
Məndən ən sadəsi dörd mərtəbə eyvana düşüb.
Mən məgər şəhrdə layiq deyiləm yaxşı evə?
Belə xülyanı ederkən ürəyim qanə düşüb.
Məni Montində təəccüb qalır, hər kim ki, görür,
Bu yaziq kütłə gözündən niyə biganə düşüb?
Mənə layiqdi ola şəhrdə üç-dörd otağım,
Bəxtə bax, dörd nəfərin mənzili bir danə düşüb.
...Maşnim yox, yol uzaq, iş də şəhərsiz keçmir,
Fikridən xəstə vücludim dava-dərmana düşüb.
...Ərzabazlıq mənim öz şənimə şayəstə deyil,
Cənnət insanə, cəhənnəm yolu şeytanə düşüb.
...Sən əgər Vahidə yardım edəsən, xalq deməz:
«Evdən ötrü bu yaziq lap dəli-divanə düşüb».

ƏRUZ – klassik Azərbaycan poeziyasında əsas vəzn. Şərq, eləcə də Azərbaycan ədəbiyyatına ərəb poeziyasından keçmişdir. Türkdilli poeziyada *əruz* vəzni XI əsrden etibarən təsadüf edilir. Ərəbdilli və farsdilli Azərbaycan poeziyasında isə *əruz* vəzni daha əvvəller tətbiq edilmişdir. Əruz vəzni bir sistem kimi elmi şəkildə ilk dəfə VIII əsr ərəb alimi *Xəlil ibn Əhməd* tərəfindən öyrənilmişdir. Əruzun on əsl təfiləsi (fəUlin, FAilun, məFAilun, FAilAtun, müstəfilün, müFailün, məfUl-Atü, FaiLa-tün, müstəfi-lün) və onlardan zifah vasitəsilə düzülən 60 *düzəltmə təfiləsi* vardır. Bu təfilələr öz aralarında müxtəlif şəkildə birləşərək misraların qəliblərini əmələ getirir. Ümumi sayı 70-ə çatan əsl və düzəltmə təfilələr əsasında əruzun 19 bəhri yaradılmışdır. Tədqiqatçıların göstərdiyinə görə Azərbaycan şairləri bilavasitə ana dilindən və milli poetikadan çıxış edərək əruza bir sıra təfilələr və qəliblər artırmışlar.

ƏSATİR – *əsatir* yaxud mif, təbiətin yaxud həyatın hadisələrini surətli və xəyali bir şəkildə nəql edən şifahi bir hekayətə de-

yılır. Təbiət hadisələrini dərk etməyə çalışan qədim insanlar, təbiət qanunlarını hələ bilmədiklərindən, bütün gördüklərini əsatiri məxluqlarla, ruhlarla, Allahlarla bağlayırdılar. Göyün gurlaması, yağışın yağması, yerin tərpənməsi, dənizin dalğalanması, fəsillərin dəyişməsi, gündüzün keçəyə çevrilməsi və sairə onlarda qəribə təsəvvürlər oyadırdı. Onlar bu hadisələri müəyyən allahlarla bağlayırdılar. İnsanlar təbiəti canlandıraraq, hər bir təbiət hadisələrinin müəyyən bir Allahla bağlı olduğunu zənn edirdilər. Get-dikcə bu təsəvvürlər hekayə şəklinə keçərək allahların həyatı haqqında bir sıra əsatir yaranmışdır.

Əsatir dildən-dilə, nəsildən-nəslə, tayfadan-tayfaya, dövrdən-dövrə keçir, canlı surətlərlə zənginləşir, fantastika ilə bəzənir, kamil bədii bir şəkil alırı.

Qədim xalqlar arasında ən çox və gözəl əsatir yaradan yunanlarla romalılar olmuşdur. Bu xalqların yaratdığı əsatir sonralar qeyd olunmuş və mühafizə edilmişdir. *Əsatirin* incəsənət tarixin-də heykəltəraşlığın və memarlığın inkişafında da böyük rolü olmuşdur.

Dünya klassiklərinin əsərlərində biz tez-tez *Apollon*, *Zevs*, *Herakl*, *Herkules*, *Afrodita*, *Venera*, *Prometey*, *Axilles* kimi bir çox adlara təsadüf edirik. Bütün bunlar qədim yunan allahları və qəhrəmanlarıdır. Bu gün də dilimizdə bəzi miton, giqant kimi sözlərə təsadüf edirik. Bunlar da yunan əsatirindən alınmış surətlərdir. Bundan başqa, sənət tarixini öyrəndiyimiz zaman biz yenə yunan əsatirlərinə təsadüf edirik.

ƏFSANƏ – Azərbaycan folklorunun epik janrlarından biri. Təsvir predmeti ilə əlaqədar olaraq əfsanələrdə *mifik*, *kosmoqonik*, *animist*, *totemist*, *zoomorfik*, *tarixi*, *dini* və s. motivlər üstünlük təşkil edə bilər. Bir sıra *Azərbaycan əfsanələri* müəyyən dərəcədə tarixlə, yazılı mənbələrlə bağlı olsalar da, onlarda xalq təxəyyülü, xalq fantaziyası qabarıl şəkildə təzahür edir. Azərbaycan əfsanələrinin toplanmasına və araşdırılmasına əsasən son dövrlərdə başlanılmışdır.

«*Pərvanə və od*» adlı əfsanəni burada nümunə kimi gətiririk:

«Deyildiyinə görə, pərvanə qız, od isə oğlan olmuşdur. Pərvanə şah qızı, od isə əkinçi oğlu. Oğlan qızı bulaq başında görüb ona aşiq olur. Lakin padşah bunların bir-birinə qovuşmalarına imkan vermir, əkinçinin oğlunu öldürmək üçün tədbir görür. Oğlani çə-

tin yerlərə göndərir. Oğlan bütün sinaqlardan çıxır. Qız da öz atasına sevdiyindən ayrı yaşaya bilməyəcəyini bildirir. Amma ata heç cür yola gəlmir.

Günlər gəlib keçir, qızla oğlanın səbri tükənir, sözü bir yerə qoyub qoşulub qaçırlar.

Padşah əmr edir, onların hər ikisini tuturlar. Qızı öz oğluna almaq istəyən vəzir bir əfsun oxuyub oğlani od eləyir.

Qız göz yaşları tökür, üzünü göylərə tutub Allaha yalvarır və dönüb pərvanə olur, odun başına hərlənir, özünü oda atıb yanır, yenə dirilir.

Padşah və əhali bu işə mat qalırlar. Şah tutduğu işdən peşman olur. Ancaq sonrakı peşmançılıq fayda verməz – deyərlər».

İQTİBAS – folklor materialının, yaxud mövcud ədəbi əsərin mövzu, süjet və ideyasından istifadə yolu ilə yaziçinin yeni əsər yaratması. *İqtibas* təkcə klassik və müasir Azərbaycan ədəbiyyatında deyil, ümumiyyətlə, dünya bədii fikrində geniş yayılmışdır. *İqtibas* həm də dünya ədəbiyyatlarının qarşılıqlı əlaqəsini, bir-birinə bağlılığını təmin edən amillərdən biridir. Məsələn, *Lafonten Ezopun* təmsillərindən, *Krilov Lafoftenin*, *Sabir isə Krilovun* təmsillərindən *iqtibas* yolu ilə milli ədəbiyyatlarının faktı olan yeni əsərlər yaratmış və beləliklə də, əslində, mədəniyyətinin varisliyi ənənəsi təmin olunmuşdur. Azərbaycan EA-nın müxbir üzvü, «Ədəbiyyatşunaslıq terminləri lüğəti»nin müəllifi Ə. Mirəhmədov başqa bir müəllifin əsərindəki motivlərdən istifadə yolu ilə təmamilə sərbəst və orijinal əsər yaradılması faktını iqtibas hesab etmir və şəksiz burada müəllifə haqq qazandırmaq lazımdır. Çünkü mövzu eyni olsa da, aydınlaşdır ki, *Füzulinin* «Leyli və Məcnun»un u *Nizamidən iqtibas* saymaq olmaz. Klassikaya nisbətən müasir ədəbiyyatda iqtibasa az-az rast gəlinir. Bu da ilk növbədə ədəbiyyatın mövzu epiqonçuluğundan uzaqlaşması ilə bağlıdır.

YANILTMAC – əsasən eyni, yaxud da yaxın səslənən sözlərin fonetik sırası, əvəzlənməsi prinsipi ilə qurulan, məzmununa görə bir çox hallarda humoristik xarakter daşıyan və uşaqlarda nitq inkişafına kömək edən xalq deyimləri. Məsələn: «Ay axsaq aşbaz Həsən şah, aşbazlar aş bisirir, sən də gəl aş bisir, ay axsaq aşbaz Həsən şah». «Bu mis nə pis mis imiş, bu mis Kaşan misiymış» və s. və i. a.

Azərbaycan folklorunda süjetli yanıltmac nümunələrinə dərast gəlmək olur. Məsələn:

Getdim gördüm bir bərədə bir bərbər bir bərbəri bər-bər bəyirdir. Dедим:

– Ay bərbər, niyə bu bərbəri bər-bər bəyirdirsən?

Dедим:

– Bu bərbər bər-bər bəyirəsi bərbərdir.

Kərkük folklorunda yanıltmaclar çəşitlər adı ilə işlədir. Çəşitmə bir nümunə:

Dağdan endi on beş boz eşşək,
Beşi bez yüklü boz eşşək,
Beşi duz yüklü boz eşşək,
Beşi qoz yüklü boz eşşək.

Yanıltmaclar yazılı ədəbiyyata da nüfuz etmişdir. Xüsusən, müasir Azərbaycan uşaqlıq ədəbiyyatında bu janrı poetik-linqvistik xüsusiyətlərindən və imkanlarından müvəffəqiyyətlə istifadə olunur:

Qarğı qırdı qarğını,
Qırğı gördü qarğanı,
Qırğı tutdu qarğıdan,
Qarğı qaçdı qırğıdan:
Qovdu qırğı,
Sındı qarğı,
Uçdu qarğı:
Qarr, qarr!

(Teymur Elçin)

KOMEDİYA – XIX əsrin ortalarından başlayaraq Azərbaycan dramaturgiyasında geniş yayılmış janr. *Komediya* ictimai həyatda və insan mənəviyyatında təsadüf edilən naqışlıkları, eybəcərlikləri açıb göstərir və onlara gülür. Komik gülüsdə həm humor, həm satira ünsürləri olur. Komediyanın lirik komediya, tragiokomediya kimi janr müxtəlifliklərinə də təsadüf olunur. İlk dəfə qədim Yunanistanda meydana çıxan komediya zaman keçdiqçə bütün dünya xalqlarının ədəbiyyatında özünə vətəndaşlıq hüququ qazanmışdır. Təsadüfi deyildir ki, Azərbaycan dramaturgiyası da tarix meydanına komediya ilə ayaq aćmışdır. M. F. Axundovun ko-

mediyaları bu janrin klassik nümunələri kimi Azərbaycan komediyasının sonrakı inkişafına mühüm təsir göstərmişdir. *N. Vəzirovun*, *Ə. Haqverdiyevin*, *C. Məmmədquluzadənin*, *N. Nərimanovun*, *Ü. Hacıbəyovun*, *S. M. Qənizadənin* və başqa yazıçılarımızın komediyaları ictimai inkişafaya əhəmiyyətli təsir göstərməklə yanaşı, xalqın mənəvi həyatında da böyük rol oynamışlar. *C. Məmmədquluzadənin* «Ölülər» əsəri Azərbaycan ədəbiyyatında klassik *komediya* nümunəsidir.

KÜMÇÜ NƏĞMƏLƏRİ – Azərbaycanda ipəkçiliyin inkişafı nəticəsində yaranmış spesifik sənət nəğmələri. İpəyin gözəlliyi, zərifliyi, göz oxşaması, sevinc gətirməsi, barama qurdlarının tərifi, baramaçı qızların hiss-həyəcanları bu nəğmələrin mövzusunu təşkil edir. Bu nəğmələrə bəzən *gümçü-ipəkçi*, yaxud kümzaru nəğmələri də deyilir. Barama qurdunu əzizləyən nümunədən bir parça:

Çıxdı qızım
Tərəcəyə.
Büküb qoydum
Bələcəyə.
Yorğanı
Naz-naz olsun.
Yarpağı
Az-az olsun...

GƏRAYLI – aşiq şerinin ən geniş yayılmış şökillərindən biridir. Qoşmadan hecalarının sayı ilə fərqlənir – gəraylılar səkkiz hecalı olurlar. Tədqiqatçıların fikrincə varsağı, bayatı şer formaları kimi, gəraylı da türkdilli qəbilələrdən birinin - *Gəray qəbiləsinin* adı ilə bağlıdır. Gərayının etimologiyasını musiqi aləti - *gərnay* ilə əlaqələndirənlər də vardır. Onun cinas gəraylı, cığalı gəraylı, dodaqdəyməz cığalı gəraylı, sallama gəraylı, nəqaratlı gəraylı kimi növləri də vardır. Aşıq sənətimizin korifeylərindən olan *Qurbaninin* bir gəraylısı:

Ay ağalar, ay qızlar,
Yar yaman allatdı məni.
Əl atdım yarın dəstinə,
Yar kənara atdı məni.

Tor qurdum çeşmim gölünə,
İlişdi sonam telinə,
Düşdüm dilbilməz əlinə,
Aldı, ucuz satdı məni.

Qurbanidi mənim adım,
Adəm atadı bünyadım,
Şeş atdım, cahar oynadım,
Axır fələk uddu məni.

Gəraylinin yuxarıda adlarını çəkdiyimiz variasiyaları müəy-yən formal əlamətləri ilə seçilirlər. Məsələn, cığalı gəraylıda hər bənddən sonra cığa gəlir, dodaqdəyməz gəraylı dodaqlanmayan samitlərdən istifadə yolu ilə yaradılır və s. Nəqəratlı gəraylıya bir nümunə:

Arpa çayı aşdı-daşdı,
Sel Saramı aldı, qaşdı,
Sara gözəl, qələm qaşdı,
Apardı sellər Saramı,
Bir ala gözlü balamı!

Yüz atlıydıq, çıxdıq düzə,
Bıçaq batsın yaman gözə,
Sağrı başmaq suda üzə,
Apardı sellər Saramı,
Bir ala gözlü balamı!

Arpa çayı dərin olmaz,
Axar sular sərin olmaz,
Sara kimi gəlin olmaz,
Apardı sellər Saramı,
Bir ala gözlü balamı!

GİRİZGAH – qəsidədə əsas mətləbə keçənə qədər şairin təbiət, məhəbbət, əxlaq, təlim-tərbiyə və s. mövzusunda mülahizə-lərindən, müşahidələrindən ibarət olan ənənəvi «*giriş*» hissəsi. *Girizgahlar* öksər hallarda qəsidənin ümumi ruhuna uyğunlaşdırırlar. Lakin girizgaha yalnız qəsidələrin başlanğıcında təsadüf

edilmir. *Seyid Əzim Şirvaninin* tərcübənd şəklində yazılmış giriz-gahı buna misal ola bilər:

Ey qəmin bu dili-məhzunə səfa,
Kəbeyi-kuyinə eşq əqli fəda,
Hər qədər eyləyəsən kövrü-cəfa,
Mən sənə eyləmərəm qeyri-vəfa.

Hər nə hökm eylədin, ey mahliga,
Cümləsi oldu muradınca rəva,
Görəlim şimdə nədir fərmanın?
Canı qurban sənə bu nadanın!

Sərvərim, padşahım, sultanım,
Gülräxüm, sərvəqədim, reyhanım,
Ey fərəhbəxş-i-dili suzanım,
Bilmədim noldu mənim nöqsanım.

Döndü ey mah, belə dövranım,
Yan-dedin, hicr ilə yandı canım,
Gözəlim, şimdə nədir fərmanın?
Sənə qurban canı bu nalanın?

GOP – folklorda gülüş hədəfi kimi işlədilən yumorlu şirtdələr. Nağıllarda, dastanlarda tez-tez gəldən istifadə edilir. Misal üçün:

Məmmədnəzərəm,
Bir yumruğa
Qırxın əzərəm.

Yaxud «Əslə və Kərəm» dastanında Kərəmin söyləməsindən bir parça:

Gəzə-gəzə bir milçəyə tuş oldum,
Xəncər ilə tutub kəsdim başını,
Güçüm çatmadı ki, çəkib aparam,
Yeddi dağın üstə sərdim leşini.

Milçək vizıldadı, uçdu havaya,
Yağın süzdüm üç yüz altmış tavaya,
Yüklədim etini doxsan dəvəyə,
Xotkar üçün göndərdim mən leşini.

Alıb onu bir meydana atdırılar,
Ətin yüz min tūmən deyib, satdırılar,
Sümüklərin yiğib körpü çatdırılar,
Hesab etdik iki min il yaşını...

GÖZƏLLƏMƏ - Azərbaycan aşiq poeziyasında geniş yayılmış lirik *şer*. Adından göründüyü kimi əksərən qoşma və müxəmməs formalı gözəlləmələrdə qadın və qızların zahiri cazibədarlığı, yaraşığı, ağıl və mərifəti tərənnüm olunur. *Gözəlləmələr* həm dastan daxilində, həm də dastandan ayrı müstəqil əsər kimi ifa edilirlər.

Bir çox gözəlləmələr konkret qadınlara, qızlara həsr edildiyindən burada onların adları çekilir, kəmnişanları, xasiyyətləri və s. haqqında məlumat verilir. Məsələn, *Ələsgərin* müasiri olduğu, toyda-düyündə, şadlıq möcislərində və s. gördüyü *Kəklik*, *Gülxanım*, *Maral*, *Sarıköynək*, *Ceyran*, *Səlbi*, *Bəyistan*, *Salatin*, *Tərlan*, *Yaxşı xanım*, *Gülzəndəm*, *Güllü*, *Gülpəri*, *Leyli* və s. gözəllər haqqında gözəlləmələri var:

Tovuz kimi qalxdın çeşmə başından,
Bütün gözəllərin gözəli, Güllü!
Almadı yanağın, büssür buxağın,
Dodaqların meyli, məzəli, Güllü!

Qıya baxdın, məni saldın zillətə,
Yusif kimi necə düşdüm qürbətə,
Hicran qəmi məni salıb möhnətə,
Səni gördüm, dərdim azalı, Güllü!

Ələsgər qurbanı, ay boyu minə!
İnidən, mərcandan düzüb göysünə,
Tərsa üzün görsə, tez gələr dinə,
Alim görsə, gedib saz alı, Güllü!

XVIII əsr aşığı *Xəstə Qasımin* gözəlləmələrindən bir nümunə:

Bir gözəl sevəsən, boyu tamaşa,
Görən kimi könül ona bənd ola.
Gözəlliyi, gül camalı bir yana,
Dil-dodağı şəkər ola, qənd ola.

Bir gözəl sevəsən qaməti bəstə,
Görəndə aşiqi eyləyə xəstə,
Çoxdan axtarıram bir elə kəsdə,
İşarə anlaya, dərdmənd ola.

Mən Qasıمام, əl götürməm canandan,
Canan qarşı gəlsə, keçərəm candan,
Rəngi artıq ola güldən, reyhandan,
Zülfəri boy numa bir kəmənd ola.

LAYLALAR – əsasən bayatı formasında, lakin çox vaxt hər bənddən sonra təkrarlanan iki misralıq nəqarətdən ibarət uşaq folkloru janrı. Məzmunca bayatılardan fərqlənən *laylalar* öz həzinliyi, musiqililiyi, hisslerin dərinliyi, arzuların təbiiliyi və səlisliyi ilə seçilir. Laylalarda analıq hisslerinin ifadəsi, övlada məhəbət və ümid, onun taleyi üçün narahatlıq və nigaranlıq ön plana çəkilir:

Laylay dedim, yatasan,
Qızıl gülə batasan,
Qızıl gülün içində,
Şirin yuxu tapasan.
Balam layla, a laylay.
Gülüm layla, a laylay.

LƏTİFƏ – dünya, eləcə də Azərbaycan folklorunun qədim və çox geniş yayılmış janrlarından biri. *Molla Nəsrəddin*, *Bəhlul Danəndə*, *Abdal Qasım* və s kimi xalq müdriklərinin adına çıxılan lətifələrdə dövrün eybəcərlikləri, adamların xarakterindəki naqis cəhətlər, ictimai həyatda və möişətdəki yaramazlıqlar və s. gülüş doğuracaq bir tərzdə ifşa edilir. Lətifələrdə ümumiləşdirmə meyli güclüdür. Satira və humor ünsürlerinin üzvi vəhdəti zəminində yaranan lətifələrdə xalq humoru, hazırlıcablıq, mübarizə ruhu və tizfəhmlilik öz əksini tapır. *Lətifə* həm nəsrə, həm də poeziyaya keçmişdir. Məsələn, *Sabirin* bəzi şerləri Molla Nəsrəddin lətifələrinin nəzmə çəkilmiş variantından ibarətdir (məsələn, «*Molla-nın yorğanı*» şeri və s.). Molla Nəsrəddin lətifələrinə bir nümunə:

VERGİ VERİLİR

Molla Nəsrəddin məktəbdə dərs verirmiş. Bir gün şakirdlərin biri ona bir qab pax lava gətirir. Molla başqa yerə getməli olur. Paxlavani taxçaya qoyub deyir:

– Uşaqlar, buna toxunmazsınız. Bunu göndərən adamin mənimlə ədavəti var, içində zəhər qatmış olar, yeyib zəhərlənərsiniz.

Molla tapşırığını verib gedir. Məktəbin xəlifəsi molların qardaşı oğlu imiş. O bilir ki, molla uşaqları aldadıb ki, paxlavani yeməsinlər. Molla gedən kimi xəlifə taxçadan qabı çıxarır, paxlavani yeməyə başlayır. Uşaqları da yeməyə dəvət edir. Uşaqlar yeməkdən boyun qaçırib deyirlər:

– Paxlava zəhərlidir, biz yemirik, yesək olərik.

Xəlifə deyir:

– *Molla bizi aldadır, gəlin yeyin.*

Uşaqlar deyirlər.

– *Bəs biz mollaya nə cavab verək?*

Xəlifə deyir:

– *Siz gəlin yeyin, mollaya cavabı özüm verərəm.*

Uşaqlar paxlavani tamam yeyib qurtarırlar. Xəlifə molların qələmini sindirib qutunun üstünə qoyur. Molla gəlir, qələmini sinmiş görüb açıqlı-acıqlı uşaqlardan soruşur:

– *Bunu kim sindirib?*

Xəlifə ağlaya-ağlaya deyir:

– *Yazanda sindi, «Əmimin üzünə necə baxacağam?» – deyib özümü öldürmək istədim. Paxlavanan qabını taxçadan götürdüm, gözümü yumdum, yeməyə başladım. Hamisini yedim. Bədbəxtlik-dən ölmədim.*

Molla dilxor olur, sonra xəlifəyə deyir:

– *Sənə bir söz demirəm? hiyləgərlik bizim nəslə vergi verilib.*

LİBRETTO – opera, operetta, balet, bəzi hallarda isə pantomima və oratoriya kimi musiqili səhnə əsərləri üçün yazılan mətn. Azərbaycan ədəbiyyatında ilk librettolar XX əsrin əvvəllərində, milli musiqi sənətinin inkişafı ilə əlaqədar meydana çıxmışdır. *Librettolar* dramaturgiya üçün də müştərək prinsiplərdə yazılır, lakin süjetin sxematikliyi, mətnin lakonikliyi və onun musiqinin qanunlarına tabe tutulması, süjetin nisbətən ləng inkişafı

və süjet pauzaları (*ariyalar*) ilə xalis dram əsərlərindən fərqlənir. *Librettolar* həm şerlə, həm də nəsrlə yazıla bilər. Məzmunca həm orijinal, həm də məlum əsərlərin süjetindən istifadə yolu ilə qələmə alınmış librettolara təsadüf edilir. Azərbaycan ədəbiyyatında bu musiqili dramaturji janrıñ ilk nümunələrini yaratmış Ü. Hacıbəyovun «*Leyli və Məcnun*», «*Əsli və Kərəm*», «*Koroğlu*» və s. kimi librettoları məlum ədəbi süjetlər əsasında yazılmışdır. «*O olmasın, bu olsun*», «*Arşın mal alan*», «*Ər və arvad*» və b. librettolar isə orijinal xarakter daşıyırlar. Ü. Hacıbəyovun opera və operettalarının librettoları müstəqil əsər kimi səhnədən kənardə da yaşıyır, oxunur.

LİRİKA – klassik Azərbaycan ədəbiyyatında ən çox işlənən ədəbi növ. Həyatı geniş epik lövhələrlə, insanların mürəkkəb qarşılıqlı əlaqələri prosesində təsvir edən epos və dramdan fərqli olaraq *lirkada* hiss və həyəcanların, ani, lakin güclü təəssürat yaranan duyğuların tərənnümü əsas yer tutur. Yığcamlığına, lakonikliyinə baxmayaraq, lirk əsərlər həyatı, varlığı obrazlı surətdə əks etdirdiklərindən burada fərdiləşdirmə və bədii ümumiləşdirmə üçün geniş imkanlar yaranır. Lirikanın ən səciyyəvi forması poeziyadır. Həyatın poetik dərki lirikanın əsasını təşkil edir. Azərbaycan ədəbiyyatında *lirikanın* tarixi çox qədimdir. İlk əmək və mərasim nəğmələrindən tutmuş klassik dastanlarımıza qədər bütün şifahi xalq yaradıcılığında lirk əsas rol oynamışdır. VII əsrənən başlayaraq əvvəlcə ərəbdilli və farsdilli, sonralar isə anadilli Azərbaycan ədəbiyyatında *lirika* ən qüvvətli qol olmuşdur. *Nizami*, *Nəsimi*, *Füzuli*, *Xətai*, *Vaqif*, *Zakir*, *Natəvan*, *Cavid* və b. sənətkarlarımıız ədəbiyyat tarixində lirika janrıñ görkəmli nümayəndələri kimi tanınmışlar.

LOĞAZ – əsasən xalq satirası ilə bağlı termindir. Satirik ruhlu əsərlərdə müəyyən bir hadisənin, yaxud şəxsin bilavasitə onun öz dili ilə lağa qoyulması *loğaz* adlanır.

Loğazdan XX əsrin əvvəllərində – satirik şairlərimizin yaradıcılığında xüsusən geniş istifadə edilmişdir. Məsələn, Sabir xalqı geriyə sürükləyənləri, hər vasitə ilə milli intibaha mane olanları onların öz dili ilə ifşa edərək satiralarında *loğazın* klassik nümunələrini yaratmışdır:

Fikr tədris edən əşxası kənar etməliyiz,
Hər nasıl olsa, bu bidinləri zar etməliyiz,
Ölkədən bunları məcburi-fərar etməliyiz,
Tez zamanda vətoni, milləti xar etməliyiz,
Boyləcə naili-məqsudü məram olmalıyız,
Yaşamaq istər isək sırf əvam olmalıyız.

MADDEYİ-TARİX – klassik Şərq ve Azərbaycan poeziyasında mühüm tarixləri (*şairin özünün anadan olduğu ili, müəyyən bir əsəri yazış tamamladığı dövrü, tanınmış müasirlərinin doğum, vəfat ilini, əhəmiyyətli hadisələri* və s.) göstərmək üçün işlədilən poetik forma. *Maddeyi-tarix* ərəb poetikasından götürülmüş əbcəd hesabına əsaslanır. Əbcəd hesabına görə – ərəb əlifbasının hər hərfi bir rəqəmi ifadə edir. Şairlər müəyyən bir tarixi bildirmək istədikdə elə sözər seçib işlədirlər ki, həmin sözərəki hərflərin məcmusu bu tarixə bərabər olsun. Məsələn, A. Bakıxanov «Mişkatül-ənvar» əsərinin yazıılma tarixini aşağıdakı şəkildə göstərmişdir:

Qəribədir, tarixi də doğmuş sanki əsrardan,
Hasıl oldu bu adı da bax «Mişkatül-Ənvar»dan.

Buradakı «Mişkatül-ənvar» ifadəsini əbcəd hesabına çevirdikcə hicri 1245-ci ilə təsadüf edir ki, bu da miladi tarixin 1829-cu ilinə uyğun gəlir.

MAHNI – Azərbaycan xalq poeziyasının ən qədim şəkillərindən biri. *Mahni*, adətən, bir neçə bənddən ibarət olur və hər bənddən sonra nəqərat oxunur. Mahniların çoxu bilavasitə iş, əmək, mərasim prosesində meydana çıxdığından onların melodiyaları da özləri ilə paralel surətdə yaranmışdır. Əsasən lirik xarakter daşıyan xalq mahniları məzmunca müxtəlifdir. Onların böyük əksəriyyətində məhəbbət, sevənlərin saf duyğuları, həsrət və iztirabları tərənnüm olunur. Xalq mahnilarının müəllifi məlum deyildir. Bir nümunə:

Getdim gördüm bulaqdadi,
Əl-üzünü yumaqdadi,
Qızıl üzük barmaqdadı,
Bir belə can alan olmaz,
Bir belə qan salan olmaz.

Bulaqda üzünü yuyur,
Birçəyini burub düyür,
Mənə baxıb özün öyür,
Bir belə can alan olmaz,
Bir belə qan salan olmaz.

Bu bulağın daşı qara,
Ürəyimin başı qara,
Olmaز belə qaşı qara,
Bir belə can alan olmaz,
Bir belə qan salan olmaz.

MEYXANA – Azərbaycan şifahi şerinin şəkillərindən biri. Meyxanalarda teatr ünsürləri də özünü bürüzə verir. Əsas xalq şənliklərində bəzən musiqinin müşayiəti ilə, bəzən də musiqisiz bədahətən söylənilir. İfa olunan meyxanalar satirik - humoristik çalarların zənginliyi, oynaqlığı və şux əhvali-ruhiyyəsi ilə seçilir. *Meyxanalar* həm bir nəfər tərəfindən monoloq şəklində, həm də bir neçə nəfər tərəfindən deyişmə şəklində ifa oluna bilər. *Əlia-ğə Vahidin* poetik irsi içərisində *meyxanalar* da müəyyən yer tutur. Bir nümunə:

Köpək faşistlər itiribdir başın,
Birinci sillədə tökdü göz yaşın,
Hansi yerdə faşist gördün, əz başın,
Kütləyə düşməndi, qurtardı getdi.

Bu yerdə işləməz faşistin atı,
Ölür acıdan, azalıb sursatı,
Gündə əsir düşür nemes soldatı,
Hamsı lüt-üryandı, qurtardı getdi.

Hitlerçilər dönüb ac canavara,
Kəndlilərdə qoymayıblar mal-qara,
Faşistlərdə qeyrət hara, ar hara,
Yırtıcı heyvандı, qurtardı getdi.

MƏQALAT – klassik Azərbaycan poeziyasında mənzum he-kayə. Hər *məqalat* bitkin süjet xəttinə, surət və xarakterlərə ma-

lik olan müstəqil əsərdir. Məsələn, *Nizaminin* «Sirlər xəzinəsi» poeması 20 məqalatdan ibarətdir. Məzmununa görə *məqalatlar* əsasən didaktik xarakter daşıyır.

MƏQTƏ – klassik poeziyada qəzəlin və qəsidənin son beysi. *Məqtənin* səciyyəvi xüsusiyyəti burada müəllifin adının, yaxud təxəllüsünün verilməsidir:

Ey Nəsimi, sirri-həqqin məhrəmi sənsən bu gün,
Söylədin qüdrət diliylən məniyi-əsrarı məst.

MƏDHİYYƏ – hökmdarların, yüksək rütbəli şəxslərin vəsfini, tərifinə həsr olunmuş təntənəli, dəbdəbəli qəsidə, yaxud məsnəvi formalı şerlər. Həm ayrıca əsər kimi, həm də poemaların ənənəvi giriş hissəsində, şairin əsəri ithaf etdiyi şəxsin fəzilətlərindən danışıldığı məqamda *mədhiyyələrə* təsadüf etmək mümkündür. *Mədhiyyələr* müəyyən qəlib əsasında yazıldığından əsasən tərif və epitet yığınından ibarət olur. *Xaşaninin Şirvanşah Ax-sitana* həsr etdiyi mədhiyyədən bir parçanı burada nümunə kimi götəririk:

Şah əvvəlinci Mehdidir, sani Süleyman olsun həm,
İnsan ona xidmətçidir, cılrlar də dərban olsun həm.

Olmuş fələk şahın qulu, camı günəş-meylə dolu,
Keyvan-qılınc, nüsərət-yolu, Bəhram-peykan olsun həm.

Bəxti işıqdır nur tək, baş kuyinə qonmuş fələk,
Bir sayə tək tutmuş ətək, bu halda hər an olsun həm.

Camı günəş ol sərvərin, gər Müştəridir əlləri,
Cam-ayineyi İsləndəri, mey abi-heyan olsun həm.

Azərbaycan sovet poeziyasında bu janr eybəcər bir hala salınmış, partiyaya, Leninə, Stalinə və başqalarına poemalardan tutmuş qoşmalaraçan müxtəlif formalarda saysız-hesabsız *mədhiyyələr* yazılmışdır.

MƏKTUBAT – XIX-XX əsrin əvvəllerində Azərbaycan mərifçi ədəbiyyatının istifadə etdiyi spesifik janrlardan biri. Azə-

baycan ədəbiyyatına XVIII əsr Fransa maarifçilərinin əsərləri və sitəsilə nüfuz etmişdir. *Məktubatda* epistolyar janrla bədiiliyin sintezindən, qovuşugündən istifadə edilir, bu yolda ayrı-ayrı fəndlərin dilindən yazılmış məktublar vasitəsilə, cəmiyyətin həyatı, ictimai problemlər və s. barəsində bilavasitə şəxsi «*mənin*» prizmasından keçən fərdi-ictimai xarakterli təsəvvür yaradılırdı. *Məktubatda* şəxsi, fərdi duyguların, müşahidələrin ümumiləşdirilməsinə xüsusi diqqət yetirilir, cəmiyyətin agrılı problemləri qaldırılır, eyni zamanda məktub sahiblərinin düşüncə tərzinə, əqidəsinə uyğun surətdə onlardan çıxış yolu göstərilirdi. *M. F. Axundovun*, bir qayda olaraq, fəlsəfi traktat adlandırılın «Kəmalüddövlə məktubları» əsəri əslində məktubatdır. Epistolyar və bədii janrin qarşılıqlı vəhdəti və qovuşuğu *Sultan Məcid Qənizadənin* «Məktubati-Şeydabəy» əsərində daha bariz şəkildə nəzərə çarpmaqdadır. XIX əsr Azərbaycan romanının klassik nümunəsi olan «*İbrahimbəyin səyahətnaməsi*» romanında, habelə *Məmməd Səid Ordubadinin* tarixi romanlarında da məktubatdan geniş istifadə edilmişdir.

MƏNZUM MƏKTUB – Azərbaycan klassik poeziyaysında geniş yayılmış bədii epistolyar forma. *Mənzum məktublarda* intim – şəxsi xarakterli məsələlər arxa plana çəkilir, əsasən dövrün ictimai-siyasi hadisələrindən, insan taleyindən və s. geniş bəhs olunurdu. *M. F. Axundovun*, *Q. Zakirin* və başqalarının mənzum məktubları böyük maraq doğururlar. *Mənzum məktublar* şairin həyatını, mühitini, təmasda olduğu adamları və s. öyrənmək baxımdan qiymətli tarixi sənədlərdir. *Zakirin M. F. Axundova* göndərdiyi *mənzum məktubdan* bir neçə bənd:

Piransərəlikdə çərxi-gəcəroftar,
Eylədi vətəndən dərbədər məni.
Neyləmişəm bilməm, dövrihzalimə
Düşəndə incidir bu qədər məni.

Qarabağ mülkündə mən bəxti siyah,
Bir ağ gün görmədim, Allaha pənah,
Saldı bələlələrə bicürmi-günah,
Bir neçə müfsidü toxmi-xər məni.

Mən bir piri-tənha, zülm bihesab,
Müşküldür getirmək bu möhnətə tab,
Yaman deyə-deyə eylədi xərab,
Hamidan ziyanət üç nəfər məni.

Biri fasıl, façır, hədsiz zinakar,
Biri əyri-üyru, xeyli nahəmvar,
Biri danışanda baş-ayaq atar,
Bir neçə it tutdu bixəbər məni.

MƏNQƏBƏ – əsas etibarilə klassik şairlərin tərcüməyi-halından və yaradıcılığından bəhs edən elmi-kütləvi ocerklər. *Firidun bəy Köçərli* «Azərbaycan ədəbiyyatı»ndan Məhəmmədəli Təbiyət «Danişməndani-Azərbaycan» əsərində *mənqəbə* janrından istifadə etmişlər.

MƏRSİYƏ – məzmun etibarilə ələm, kədər bildirən, hörmətli, müqəddəs şəxslərin, yaxud qohumların, yaxın adamların vəfəti münasibəti ilə təziyə məclisləri üçün yazılan qəsidiələr.

Məzmun etibarilə ağıya yaxın olsa da, üslub və kompozisiyası ilə ondan çox fərqlənir. XIX əsr şairlərindən *Abbasqulu ağa Qüdsi Bakıxanov*, *Dəxil*, *Qumri*, *Sərraf*, *Dilsuz*, *Raci* və b. mərsiyələrə dini xarakter vermiş, onları *Kərbəla* hadisələri ilə əlaqələndirmişlər. Bu poetik formanın klassik nümunələrini yaradan *Xaqqanının* bir çox mərsiyələri ailə üzvlərinin, yaxın adamlarının ölümü münasibəti ilə yazılmışdır. Qızının ölümünə yazdığı *mərsiyyədən* bir neçə beyt:

Yenicə doğulan qızım gördü ki,
Qarşıda gözlənir min bəla, öldü.

Qeybdən gələn o töhfə duydu ki,
Dərdlərə olacaq mübtəla, öldü.

O kiçik gövhərim yaxşı anladı
Ki, çox pis yaranmış bu dünya, öldü,

Bildi ki, ürəyi dərdə düşəcək,
Üzünü tutaraq binəva, öldü.

O, böyük qızımı pərdədə görcək,
Dedi: – Kifayətdir bir cəfa, – öldü.

MƏSƏL – şifahi xalq yaradıcılığın növlərindən biri. *Məsəllər*-də müəyyən bir həyat hadisəsi haqqında ümumiləşdirilmiş və məcazi fikir öz əksini tapır. *Məsəldə* didaktika elementləri atalar söz-lərində olduğu kimi qabarlıq şəkildə nəzərə çarpmır. Buna görə də məsəldə müstəqillik funksiyası o qədər də güclü deyil. Məsəl hər hansı bir əhvalatın, yaxud hadisənin ibrətamız yekunu kimi, təhkimçinin fikrini qüvvətləndirmək məqamı kimi meydana çıxır. Məsələn: «*Adam ağızından söz, qazan altından köz*», «*Bir ahilliqda, bir cahilliqda*» və s.

MƏSNƏVİ – klassik Şərq və Azərbaycan poeziyasında geniş yayılmış şer şəkillərindən biri. *Məsnəvi* şəkli epik poeziyada daha çox tətbiq olunur. Çox ehtimal ki, bu, məsnəvinin qafiyələnmə prinsipi ilə əlaqədərdir. Məsnəvidə hər beytdəki misralar öz aralarında qafiyələnir. Bu da şairlərə öz fikirlərini daha sərbəst ifadə etməyə imkan verirdi. Azərbaycan klassik poeziyasındaki bütün irihəcmli əsərlər – *Nizaminin* «Xəmsə»si, *Füzulinin* «Leyli və Məcnun»u, *Xətainin* «Dəhnamə»si və s. *məsnəvi* formasında yaradılmışdır. *Nəsiminin* məşhur «Dəryayı-mühit cuşə gəldi» *məsnəvisindən* bir neçə beyt:

Dəryayı mühit cuşə gəldi,
Kövn ilə məkan xüruşə gəldi.

Sirri-əzəl oldu aşikarə,
Aşıq necə eyləsin müdara?

Hər zərrədə günəş oldu zahir,
Toprağa sücud qıldı zahir.

Nəqqaş bilindi nəqs içində,
Ləl oldu əyan Bədəxş içində və s. və i. a.

MƏTLƏ – klassik poeziyada qəzəlin, yaxud qəsidənin ilk beysi. Başqa beytlərdən fərqli olaraq *mətlənin* hər iki misrası qafiyələnir. *Mətlənin* qafiyəsi sonrakı beytlərdə də təkrarlanır. *Cahanşah Həqiqinin* qəzəllerindən birinin mətləsi:

Talibi-yarəm əzəldən, yara müştaqam yenə,
Cənnətin kuyində ol dildara müştaqam yenə.

MƏCLİS – Azərbaycan şifahi xalq ədəbiyyatında, daha dəqiq desək, dastanlarda «boy», «qol» terminlərinin sinonimi. «Koroğlu» eposunun Gürcüstan Əlyazmaları İnstytutunda saxlanılan əlyazması 28 *məclisdən* ibarətdir.

MÖHÜRBƏND – Azərbaycan aşiq poeziyasında qoşma, gərəyılı və s. müəllifinin adının, yaxud təxəllüsünün ifadə olunduğu sonuncu bənd. Aşiq poeziyasında bu bəndə bəzən tapşırma da deyirlər. XIX əsr sənətkarı Aşıq Pərinin qoşmalarından, birinin möhürbəndi:

Mən Pəriyəm, eşqə zaram, neyləyim,
Dərdü dildən xəbərdaram, neyləyim,
Burdan ora intizaram, neyləyim,
Şəfalansın nuri-visalin sənin.

MÜƏMMƏA – klassik Şərq və Azərbaycan şerində yayılmış formalardan biri. Müəyyən xüsusiyyətləri ilə aşiq poeziyasındaki qıflıbəndləri və şifahi xalq ədəbiyyatındaki tapmacaları xatırladır. Bəzi *müəmmələr* əbcəd hesabı əsasında yazılır, başqa bir qism *müəmmələrdə* isə şair fikri müxtəlif təşbehlərin, analogiyaların köməyi ilə gizli, dumanlı şəkildə ifadə edilir. *Füzulinin* müəmmələrlərindən biri:

Xəttin ləli-ləbin üzrə məskən qılmış,
Tuti şəkəristan nişmən qılmış,
Tərtibi-cəmal üçün açıb zülfün ucun,
Mahi-rüxünü nanə müzəyyən qılmış.

Ərəb əlifbasının hərfləri əsasında tərtib edilmiş bu *müəmmənin* açması «Fərrux» deməkdir.

MÜƏŞŞƏR – klassik poeziyamızın müraciət etdiyi şer şəkil-lərindən biridir. Bəzən onluq da adlandırılır. Müəşşərin ilk bəndi on, sonrakı bəndləri isə on iki misradan ibarət olur. Birinci bəndin sonuncu misrası bütün bəndlərin axırında təkrarlanır, qalan

misraların hamısı isə öz aralarında qafiyələnirlər formaca mürəkkəb və çətin şer şəkillərindən ibarət olan müşşərlərdə əsasən lirik hissələr, intim duyğular, gözəllərin cazibədarlığı və s. tərənnüm olunur. *Ağa Məsih Şirvanının* müəşşərindən iki bənd misal gətiririk:

Ey türfə nigari-mahruxsar,
Ey huriqliqa, fırıştəkirdar,
Bu hüsn ilə olmamışkən izhar,
Etdin məni dilsikəstəyə yar.
Bilməm necə hiylə qıldı əgyar,
Sonra səni məndən etdi bizar.
Bəs indi sözüm budur ki, təkrar,
Bir ad ilə et məni günahkar.
Al dəstinə tiğ, durma zinhar,
Öldür məni, olsun əllərin var.

Ey hüsnə-cəmali mahparə,
Əhvalıma qılma sən nəzarə,
Yar oldu rəqibi sən nigarə
Oldun mənə yağı varə-varə,
Salsan məni ahi-pürşərərə,
Yox məndə rizadən ötrü çarə,
Rəhm etsən əgər məni fikarə,
Salmaz məni qəm bu ruzigarə,
Xəlvət özünü çəkib kənarə,
Bir könlünə eylə istixarə,
Təqsirimi söylə aşikarə,
Öldür məni, olsun əllərin var.

MÜKALİMƏ – dialoq formasından istifadə edilərək yaradılan şer və bədii nəşr nümunələri. Azərbaycan folklorunda, geniş yayılmışdır. Məşhur «*Sandiğa girsəm neylərsən?*» mahnısından bir parça:

– Sən bir qanadlı quş olsan,
Göylərə uçacaq olsan,
Mən də bir qığılçım olsam,
Səni yandırsam, neylərsən?
– Sən bir qığılçım olsan,
Məni yandıracaq olsan,

Mən bir ovuc dari olsam,
Yero səpilsəm, neylərsən?..
– Sən bəzəkli gəlin olsan,
Sandıqdan çıxacaq olsan,
Mən bir qəşəng oğlan olsam,
Qoynuna girsəm, neylərsən?

Mirzə Ələkbər Sabir bir sıra şərlərində satirik mükəlimələrin klassik nümunələrini yaratmışdır. *Mükəlimə* səciyyəli taziyənəsi:

– Yoldaşım, yatmışmışan?
– Yox, bir sözün varsa, buyur!
– On manat qərz istərəm...
– Yox, yox, bəradər, yatmışam!

Bəzən şer bütünlükə *mükəlimədən* ibarət olmur, lakin müəllif müəyyəyən hissədə mükəlimədən istifadə edir. *Aşıq Ələsgərin «Düşdü»* rədifli məşhur qoşması:

Çərşənbə gündündə çeşmə başında,
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun, keçdi sinəmdən,
Cadu qəmzələri qanıma düşdü.

İşarət eylədim, dərdimi bildi,
Gördüm həm gözəldi, həm əqli dildi.
Qaşların oynadıb, gözündən güldü,
Güləndə qadası canıma düşdü.

Ələsgərəm, hər elmidən halıyam,
Dedim sən dərdlisən, mən yaralıyam,
Dedi nişanlıyam, özgə malıyam,
Sındı qol-qanadım, yanına düşdü.

Son bənddə lirik hiss-həyəcanı yüksək bədii-poetik zirvəyə qaldırmaq baxımından müəllif *mükəlimədən* məharətlə istifadə etmişdir. *Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəyovun* mükəlimə formasında yaradılmış kiçik felyetonları, satirik etüdləri var. Bir sıra el oyunlarında və xalq tamaşaları da, xüsusən şübhə tamaşalarında işlədilən dialoqlara da bəzən *mükəlimə* deyilir. Həmin dialoq *mükəlimələr* müvafiq folklor materiallarından götürülür, ya

oyun və tamaşa üçün xüsusi hazırlanır, ya da oyunçu artistlər tərəfindən bilavasitə tamaşa prosesində quraşdırılır, improvisizə edilir.

MÜKƏRRƏR – aşiq poeziyasında nadir hallarda istifadə olunan poetik forma, hərfi mənası «*təkrar olunmuş*» deməkdir. Mükərrər gəraylı, yaxud qoşma formasında ola bilər. Mükərrərin səciyyəvi xüsusiyyəti burada hər misranın sonunda eyni sözün üç dəfə təkrarlanmasıdır. Təbii ki, formalizmin güclü mövqeyi mükərrərlərin məzmununa təsirsiz qalmır. Yəni *mükərrərdə* gəraylı, yaxud qoşmadakı fikir dərinliyinə, səmimi ovqata və s. o qədər də geniş meydan qalmır. Lakin bununla birlikdə *mükərrərin* səslənməsində, ifasında bir coşgunluq, fikrin qüvvətli təlqini var. XIX əsrin el şairlərindən *Zabitin* bir mükərrərindən üç bəndi nümunə götəririk:

Könül, qalx, durma coş, coş, coş.
Tökgilən atəş kəf, kəf, kəf,
Mələklər oldu top, top, top,
Qurubdu taza səf, səf, səf.

Məhəmməd, azca yat, yat, yat,
Var meraça min at, at, at,
Cəbrayıł, durma get, get, get,
Gəlir avaza rəf, rəf, rəf.

Üzündə hündü xal, xal, xal,
Geyinmiş yaşıl al, al, al!
De müşrüb durma, çal, çal, çal.
Yaraşır saza dəf, dəf, dəf.

MÜLƏMMƏD – hər beysi bir dildə olan şer forması. Azərbaycan şairlərinin *müləmmələri* əsasən üç dildə – *ərəb, fars və Azərbaycan* dillərində yazılırdı. *Nəsiminin* poeziyasında bu cür *müləmmələrə* rast gəlinir.

Onun ikidilli (*fars və Azərbaycan* dillərində) müləmməsindən bir neçə beyst:

Əgərçi rahi-eşqində əsirəm,
Şəha, ol ad ilə aləmdə mirəm.

Təmənna dər cahan məra həmin əst,
Ki, pişi-həzrəti-pakət bemirəm.

Qədəh sun, saqı, dövründə bu gün mən,
Cəvanbəxti-cəhanəm, gərçi pirəm.

Fəraigət darəm öz şahani dünya,
Betəxti bəxti xud şahü vəzirəm.

Müləmmə klassik poeziyadan aşiq ədəbiyyatına da keçmişdir. *Sayat Novanın* və b. ustad aşıqların yaradıcılığında bir neçə dildə yaradılmış *müləmmələrə* təsadüf etmək mümkündür.

MÜNAZİRƏ – klassik Azərbaycan və Şərqi ədəbiyyatındaki poetik formalardan biri. Müəyyən dərəcədə deyişməni xatırladır, lakin bununla birlikdə bəzi prinsipial fərqlər də nəzərə çarpmaqdadır. *Munazirə* iki tərəfin mübahisəsi üzərində qurulur. Tərəflər həm canlılar (*insan, heyvan, quş*), həm cansız predmetlər (dağ, ağaç), həm təbiətlə bağlı məfhumlar (*qış, yay və s.*), həm də abstrakt anlayışlar (*hiss, eşq və s.*) ola bilər.

Münazirənin deyişmədən fərqli xüsusiyyəti özünü bir də onda göstərir ki, finalda üçüncü tərəf mübahisəyə qarşıraq münsiflik vəzifəsini öz öhdəsinə götürür və münaqışəyə yekun vurur. *Sabirin* məşhur «Ağacların bəhsisi» şeri münazirəyə misaldır. Bu şerdə alma ilə palidin mübahisəsinə həkam kimi qarışan şam ağaçlı söhbətə belə yekun vurur:

Şam ağaççı bildi bu keyfiyyəti,
Söylədi: «Bəsdir, buraxın söhbəti.

Boş danışıqdan nə çıxar, ay balam?
Qış günü siz çılpaq olursuz tamam;

Leyk mənim qışda dəxi yaz kimi,
Yaşıl olur paltarım atlas kimi:

Lazıməm ev tikdirən insanlara,
Həm dirəyəm, həm qapı eyvanlara.

Qış sobada xəlq məni yandırır,
Mənfəətim xəlqə mənim çox dəyir».

Münazirələri realist və allegorik olmaqla iki yerə ayırmak mümkündür. Bu bədii formada humor ünsürləri də mühüm rol oynayır. Çünkü əksər hallarda mübahisəyə girən tərəflərin hamisinin öz üstünlükləri olur, lakin onlar özlərini öyməyə uyduqlarından mübahisə, əslində, gülünc xarakter alır.

MÜNACAT – sırf dini xarakterli qəsidə növü. *Münacatlarda*, bir qayda olaraq, Allahdan, Kainatın yaradılmasından, yaradılışın sirlərindən və ilahi ehkamlardan bəhs edilir. *Münacatlara* həm müstəqil əsər kimi, həm də poemaların ənənəvi giriş hissəsində təsadüf olunur. XIX əsr şairlərindən *Naci Şirvaninin* münacatı:

Ya həyy ki, yox dəhrdə sənə əsla,
Ya hər dü cahan maliki Allah-taala.
Ya əvvəlü axır, ya zahirü batin,
Ya hafızü, ya rafei-nəh çərxi müəlla.
Ey şəmi qlan taleyi-Məcnun kimi tırə,
Ey rövşən edən sübhi misali-ruxi Leyla.
Məcmueyi-aləm həmə möhtaci-nəvalin,
Ey lütf ilə ruzi dəhi-ədavü əxilla.
Sal könlümə bir ləmeyi-eşqin tərəfindən.

Heyva suyu təkdir mənə ol od, dəxi əla.
Həm et sənə şükr etmək üçün əqdi-lisanın,
Qıl ayineyi-təbimi həm safū mücəlla.
Tövfiqini həm Naciyi-naçizə rəfiq et,
Ta kim qila bu nüsxəni inşa, edə imla.

MÜNSƏAT – Şərq filologiyasında iki anlamda işlənir. Həm yüksək, dəbdəbəli üslubda yazılmış nəşr əsərləri məcmuəsi, həm də şairin müasirlərinə yazdığı məktublar külliyyatı *münsəat* adlanır. İkinci mənada *münsəat* klassik Azərbaycan şerində yayılmışdır. Nümunə üçün *Qasimbəy Zakirin M F. Axundov, I. Qutqaşınlı, Cəfərqulu ağa, Natəvan, Q. Orbeliani* və b. müasirlərinə yazdığı mənzum məktublar məcmusunu göstərmək olar.

MÜRƏBBE – klassik Azərbaycan poeziyasında geniş yayılmış şer növü. Bəzən dördlükdə adlandırılır. Hər bəndi dörd misradan ibarət olan 5-7 bəndlilik şerdir. Birinci bəndin bütün misraları həmqafiyədir, sonrakı bəndlərdə üç əvvəlinci misra öz aralarında, sonuncu misra isə birinci bəndlə qafiyələnir. Mövzu dairəsi genişdir. Əsasən lirik səciyyə daşıyan, zərifliyi, musiqililiyi ilə seçilən mürəbbe əsrimizin əvvəllərində, xüsusən *Sabir* yaradıcılığında ictimai məzmun və satirik kəsərlə də zənginləşmişdir. *Füzulinin* «Leyli və Məcnun» poemasındaki *mürəbbelərdən* biri:

Qeyr ilə həm dəm nədir seyri-gülüstan etdiyin?
Bəzm urub, xəlvət qılıb yüz lütfü ehsan etdiyin?
Əhd bünyadın mürüvvətdirmi viran etdiyin?
Qanı, ey zalim, bizimlə əhdü peyman etdiyin?

Ləhzə-ləhzə müddəilər pəndini guş eylədin,
Qanə-qanə qeyr cami-şövqünü nuş eylədin,
Varə-varə peymani fəramuş eylədin,
Qanı, ey zalim, bizimlə əhdü peyman etdiyin?

MÜSƏBBE – klassik Şərq və Azərbaycan poeziyasındaki şer şəkillərindən biri. Yedilik də adlanır. *Müsəbbənin* hər bəndi yeddi misradan ibarətdir. Birinci bəndin bütün misraları öz aralarında qafiyələnir, qalan bəndlərin ilk altı misrası öz aralarında, sonuncu misrası isə birinci bəndlə həmqafiyə olur. *Müsəbbə* əsasən lirik xarakteri ilə seçilir. XIX əsr İrəvan şairlərindən *Hacı Seyid Rza Əmirzadənin* müsəbbesindən iki bənd:

Dilbərə, gəl, gəl ki, əyyami-baharın vaxtıdır,
Daməni-səhradə seyri-laləzarın vaxtıdır.
Mövsümü gülgəştü cami-zərnigarın vaxtıdır,
Sən kimi forxəndə zati-gülüzərin vaxtıdır,
Dövrü rüxsarında zülfü tabdarın vaxtıdır,
Lütf ilə can almağa çeşmin xumarın vaxtıdır,
Görməyə rüxsarını bu dilfikarın vaxtıdır.

Sızlaram şamü səhər hicrində daim misli-neypəyman,
Şahidi-halimdürür aləmdə mütləq külli-shəy,
Zövqi-könlümdür, təmənnayı-ləbindən «mimü» «yey»,
Qaşların manəndi bismillah içində iki «rey»,

Olmuşam dördü qəmin hicrinlə həmağushi-hey,
Çəkmə gəl xaki-məzəllət içrə bunca qəhri-dey,
Dilbəra, gəl ki, əyyami-baharın vaxtıdır.

MÜSƏDDƏS – klassik şərq və Azərbaycan poeziyasının şer şəkillərindən biri. Altılıq da adlandırılır. Hər bəndi altı misradan ibarət olan 5-6 bəndlilik şədir. İlk bəndin bütün misraları öz aralarında qafiyələnir, sonrakı bəndlərin ilk dörd misrası öz aralarında, axırıncı iki misrası isə birinci bəndlə həmqafiyə olur. Lakin bu qafiyələnmə prinsipi müsəddəs üçün məcburi deyildir. Bütün bəndləri aaaabb prinsipi ilə qafiyələnən *müsəddəslərə* də təsadüf edilir. *Kışvərinin* məşhur müsəddəsindən iki bənd:

Dün gördüm ol nigari-tərəbnakü ərçimənd,
Kafur əliylə dəstələmiş ənbərin kəmənd,
Baxdım işgənci türrésinə zarü müstəmənd,
Bir şəxsi-natəvan oturur gərdənində bənd,
– Kimdir bu miskin, ol nə rəsəndir? – dedim, dedi.
– Zülfüm kəməndi tutsaqi canındırur sənin.

Çəkmiş cəmalə fərrü dəmü izzü cahını,
Ənbərlə doldurub, başa əymış gülahını,
Əbrin yüzündən aldı və ərz etdi mahını,
Gördüm yüzündə daneyi-xali siyahını,
– Şol müşk lalə üzrə nədəndir? – dedim, dedi:
– Canında əksi-daqi-nihanın dürür sənin.

Müsəddəs yazılı ədəbiyyatdan aşiq poeziyasına da keçmişdir. Azərbaycan aşiq şerində onun zəncirli – *cığlı müsəddəs*, *cığlı müxəmməs* – *müsəddəs* kimi formalarına da təsadüf edilir.

MÜSƏMMƏN – klassik poeziyada o qədər də geniş istifadə olunmayan şer şəkillərindən biridir. Hər bəndi səkkiz misradan ibarətdir. Birinci bəndin bütün misraları öz aralarında qafiyələnir. Sonrakı bəndlərin altı misrası öz aralarında, yeddinci misra isə birinci bəndlə qafiyələnir. Sonuncu, səkkizinci misra bütün şer boyu nəqərat kimi təkrarlanır. XIX əsr Azərbaycan şairlərindən *İsmayılov bəy Nakamin Seyid Əzim Şirvaninin* «Xoş ol zaman ki, yar mənə həmzəban idi» misraları ilə başlayan məşhur müsəddəsinə yazdığı nəzirə – müsəmmən:

Ol dəmdə ki, ədəmde vücudim nihan idi,
Birəng idim, qərargahım binişan idi,
Şənim şükuhi-qibtəgahı qudsiyan idi,
Zülfü-nigar mürğı dilə aşıyan idi.
Bağı-səfada bülbüli-can nəğməxan idi,
Cananə can, dilbərə dil mehriban idi,
Vəslətdə idi cani-könül, şadiman idi,
Dəmlər o dəmlər idi, zaman o zaman idi,

Nə qifli «nun» nümayişinə «kaf» olub kılıd,
Nə eyləmişdi aləmi-imkani müstəfid,
Nə əql idi müxəlləf, nə nəfs idi ənid,
Nə vədə dilgüşə idi, nə qəmfəza vəid,
Nə bimi dılfovəş, nə canbəxş idi ümid,
Adəm hənuz abü gil içrəydi napədid,
Mövcud cümlə müntəziri-kunfəkun idi,
Dəmlər o dəmlər idi, zaman o zaman idi.

MÜSTƏZAD – Azərbaycan klassik şerində çox işlədilən şer şəkillərindəndir. Hər misradan sonra həmin misra ilə həmqəfiyə olan yarımmisra gəlir. *Müstəzadın* bu ölçü-qeyri müəyyənlilikindən çıxış edən tədqiqatçıların fikrincə bu şer şəklinin etimoloji açımı «ziyadə» – yəni artıq, çox sözü ilə əlaqədardır. Məzmun və mündəricə etibarilə qəzəli, qəsidəni xatırladan *müstəzadın* xüsusi musiqililiyi vardır. *Seyid Əzim Şirvaninin müstəzadından bir neçə beyt:*

Şirvanə səni eylərəm ey namə, rəvanə,
Dön abi-rəvanə
Çək sölə, tutub bəzmi-əhibbadə zəbanə,
Geldikdə zəbanə.
Ol məclisə kim ruhul əmin olmasa rüxsət,
Yox girməyə fürsət,
Torpağə düşüb iczlə üz qoy o məkanə
Tap ona bəhanə.

MÜXƏMMƏS – hər bəndi beş misradan ibarət olan şer növü. Həm yazılı ədəbiyyatda, həm də aşiq poeziyasında geniş istifadə olunan şer şəkillərindəndir. Bəzən beşlik də adlandırılır. İlk bənddə bütün misralar həmqəfiyədir, sonrakı bəndlərdə isə ilk dörd misra öz aralarında, axırıncı misra isə birinci bəndlə həmqəfiyə olur. *Müxəmməs* həm lirik-məhəbbət, gözəllik, həm də ic-

timai mövzuların poetik şərhində ən münasib şer şəkillərindən sayılır. *A Bakixanovun* məşhur «Özgələrə» müxəmməsindən iki bənd:

Ah, gör kim genə yar oldu nigar özgələrə,
Qoşulubdur yüzü-gübərgi bahar özgələrə,
Göstərir şəmi ruxi leylü nəhar özgələrə,
Yəni bizdən usanıb, ülfəti var özgələrə,
Tərk edib aşiqını oldu düçar özgələrə.

Həmdəmim qeyr olub ləli-ləbim, mahvəşim,
Xətti-xali-xütənim, çeşmi siyahi həbəşim.
Dilbərim, simibərim, işvəfərim, laləvəşim,
Dövrü dönmüş fələkə bax ki, mənim bədəkəşim,
Saqiyi-məclis olub cam tutar özgələrə.

Müxəmməs heç bir dəyişikliyə uğramadan el şairlərinin də ya-
radıcılığına keçmişdir. Məsələn, XIX əsrədə yaşayıb-yaratmış *Dol-
lu Aşıq Mustafanın* «Qazı» adlı müxəmməsində olduğu kimi:

Məclise tek yiylələnib açıb dövrəni bu qazı,
Danəndə hərif axtarır, sular meydani bu qazı,
And içir, inandırır, avam insanı bu qazı,
Tərifleyir camaata bax bu dünyani bu qazı,
Axır ki, boğazımıza yığdı bu canı bu qazı!

Çiynində sarı kürkü, başında ağ əmmaməsi,
Əyləşibdi yanında axund, seyyidin cümlesi,
Xoş gəlmir qulağına çalınanda sazin səsi
Hərdən ortalığa salır sünni ilə şıə bəhsisi,
İrana qarşı qoyur ol al-Osmanı bu qazı.

Aşıq poeziyasında isə *müxəmməsin* hər misrası iki bərabər hissəyə bölünür. Beləliklə, yazılı ədəbiyyatda beş misralı bəndlərdən ibaret olan *müxəmməs aşiq şerində* on misralı bəndlə-
rə çevirilir.

Qafiyələnmə prinsiplərinə gəldikdə isə, burada heç bir dəyi-
şiklik olmur. Lakin aşiq müxəmməsində bənddəki misraların sayı
ondan az və artıq da ola bilər. *Ələsgərin* müxəmməslərindən nü-
munə gətiririk:

Dəli Alı bir sədd açıb,
Şah Abbas dövrəni kimi;
Yanında yoldaşları var,
Azərbaycan xanı kimi;
Zeynalabdin bəy bəzənib,
Misirin sultani kimi;
Hər yana kağız dağıldı,
Süleyman fərmanı kimi;
Yetmiş iki millət gəldi,
Ərəsət divanı kimi;
Neçə çinovniklər gəldi,
Çox ağır keçdi yiğnağı,
Bir yanı Qanıq, Qavrı,
Bir yanı Qoşqarın qarı.
Aləm çıraqban göründü,
Xoddandi çehil çırığı
Şəmkirdən düyü çekildi,
Sarıyalдан gəldi yağı.
Hər yana qəflə işlədi,
Xotkar bəzirganı kimi. -

MÜXƏMMƏS-MÜSTƏZAD – Azərbaycan klassik poeziyasında istifadə olunan sintetik şer şəkli. Adından göründüyü kimi burada həm *müxəmməsin*, həm də *müstəzadın* formal xüsusiyyətləri özünü göstərir. Başqa sözlə desək, *müxəmməsin* hər bəndinin sonuna yarım misra artırılır və bununla da hər iki şer şəklini özündə sintez edən *müxəmməs-müstəzad* yaranır. *Ağa Məsih Şirvaninin* öz yüksək bədii keyfiyyətləri ilə seçilən müxəmməs-müstəzadın dan iki bəndi misal götiririk:

Məşşətə nə lazım sənə, ey afəti dövrən?
Kim eyləmisən ayinəni hüsnünə heyran.
Nazik üzünə gəzə nikah etsə düşər qan,
Təpsin gözünə sürməsini əhlil Sıhafan,
Çəsmi-siyahın kim, ala hər işvədə yüz qan,
Dəxi nə bəzənmək?

Bəzmişində yüzündə götürən dəmdə niqabın,
Qanını ləbin şışəyə tutdu meyi-nabın,
Basına həva gəldi qədəhələrdə hübabın,

Bitab düşüb saqi, nə mümkün verə tabın,
Yıxdın evini mən kimi min xanəxərəbin,
Dəxi nə bəzənmək?

MÜXƏMMƏSİ-BƏHİRİ-TƏVİL – bəhri-təvil formasında yazılmış müxəmməs. Burada daxili qafiyədən əlavə, həm də, lazım gəldikdə, misraların müxəmməs üçün səciyyəvi olan düzümlənməsinə təsadüf edilir. XIX əsr Qarabağ şairlərindən Abdullabəy Asinin müxəmməsi-bəhri-təvilindən bir parçanı nümunə götiririk:

«*Ey zülməti-zülf içrə yüz mehri-münəvvər, vey bağı-rəşadətdə qədi sərvü sənubər, Məqbul yaratmış səni ol xalıqi-əkbər, vermiş sənə zinət, məşşateyi-qüdrət, yox sən kimi ləbət, bu nazü nəzakət, bu lütfü lətafət, bu qədd, bu qamət, həm hüsnü məlahət, ey ayeyi-rəhmət, yox kimsədə əsla, ey-dilbəri-ziba olmaz sənə həmtə Şirinü Züleyxa layiqdi ki, Yusif ola sən sərvərə çəkər, ey qaməti ər-ər dodağı qənd mükərrər».*

MÜŞAİRƏ – şerləşmə, şerlə deyişmə. *Müşairə* zamanı deyişlən, yaxud yazılın beyt və bəndlər həm məzmun, həm ruh, həm də vəzn etibarilə ilk beyt, yaxud misraya uyğun olmalıdır. Müxtəlif Azərbaycan yazıçılarının bir-birinə müraciət təriqi ilə yazdıqları mənzum məktubları da *müşairə* saymaq olar. «*Məclisi-iüns*» üzvləri arasında gedən aşağıdakı poetik dialoq *müşairəyə* yaxşı nümunə ola bilər.

N a t e v a n

Kaş əzəldən gəlməyəydim, ey fələk, dünyayə mən,

K ə m i n ə

Gəldiyim gündən əsirəm bir quru sevdayə mən.

F ə n a

Vermişəm dil, bağlayıb bir vəfasız dilbərə,

N ö v r e s

Salmışam billah bəlasız başımı qovğaya mən.

H e s e n

Əhli-aləmdə, könül, nə sidq vardır, nə səfa,

M e x f i

Mehrsizdirlər sərasər, kimsədə yoxdur vəfa,

T e b i b

İndi ki, var dustlarda hiyləvü gizbü riyə,

A ş i q

Nə görəydim hiyləni, nə də düşəydim vayə mən.

NAĞIL – bütün dünya xalqlarının, eləcə də Azərbaycan şifa-hı xalq ədəbiyyatında əsas janrlardan biri. *Nağıllar*, bir qayda olaraq, nəşr formasında yaradılır. Onlar məzmun etibarilə çox müxtəlifdirlər. Azərbaycan *nağılları* içərisində qəhrəmanlıq və möişət *nağıllarına*, sehrli və animistik nağıllara, totemlərlə bağlı *nağıllara* və s. təsadüf etmək mümkündür. Mövzusundan asılı olaraq *nağıllarda* yumoristik, satirik və fantastik çalarlar üstünlük təşkil edə bilərlər. Azərbaycan *nağıllarının* əksəriyyətində yaxşılıqla pişlik, xeyirxahlıqla bədxahlıq, işıqla qaranlıq ənənəvi surətdə qarşılaşırlar və xalq fikrinin tərcüməni olan *nağıl* qəhrəmanları bütün maneələri dəf edərək birincinin ikinci üzərində qələbə çalmasına nail olurlar.

Azərbaycan *nağılları* yazılı ədəbiyyata güclü təsir göstermiş, onun ideya-bədii və xəlqilik baxımından zənginləşməsində, cəbbəxana rolu oynamışdır.

NAĞILBAŞI – Azərbaycan nağıllarının başlanğıçı, proloqu. Buna *pişrov*, *nağıllar yaraşığı*, *nağıllar bəzəyi* də deyirlər. Müxtəlif variantları var. Eyni variant bir çox nağıllarda təkrar oluna bi-

lər. Çünkü əksər hallarda *nağılbaşı* ilə nağılin məzmunu arasında elə bir ciddi əlaqə, yaxud yaxinlıq olmur. Folklorşunasların fikrin-cə vaxtı ilə *nağılbaşı* və söylənən nağıl arasında bu cür əlaqə mövcud olmuşdur. Sonralar isə *nağılbaşı* tədricən nağılçı-ifacının nağıla başlamamışdan əvvəl istifadə etdiyi adı söz oyununa çevrilmişdir. Azərbaycan nağıllarında təsadüf edilən *nağılbaşıdan* bir nümunə: «*Sizə hardan xəbər verim, az danişanlardan, qaradın-məzlərdən, mirt-murt arvadlardan, hürməyən itlərdən, ulamayan çəqqallardan, çox danişanlardan, dilli arvadlardan, küsəyənlər-dən, oğrulardan, yalançılardan, yoldaşa xain olanlardan, vəfasız-lardan, əhdinə əməl etməyənlərdən, buzov minib çay keçənlərdən, yabaya dovğa içənlərdən, xoruz belində bostan əkənlərdən, kosa-saqqallardan, göygözlərdən, nə bilim nədən, nə bilim nədən... Lə-nət quyruqlu yalana, rəhmət quyruqsuz düzə, bir qoz pozana, iki qoz düzənə. Rəhmət yazana, lənət pozana. Söz qalsın, insan getsin, yaxşılıq qalsın, pislik getsin. Dost var olsun, düşmən puç olsun, ağılli yesin, ağılsız hesablasın. İndi gələk mətləbə.*

Biri var idi, biri yox idi. Allah var idi, şəriki yox idi, bir şəhər-də Süleyman adlı bir tacir var idi...».

Göründüyü kimi, nağılbaşının funksiyası müxtəlifdir – burada həm didaktika, həm humor, həm də lətifə, lağlağı ünsürləri vardır.

NAĞIL MƏCLİSİ – nağılçı-ifacının nağıl söyləməsi, nağıl dinləmək üçün düzəldilən məclis. Vaxtı ilə ayrı-ayrı mahallarda, şəhərlərdə, hətta kəndlərdə xususi nağılçı-sənətkarlar olmuşdur və əsasən uzun qış gecələri xususi sıfarişlə evlərə, karvansarayla-raya gəlib səhərə kimi nağıl danışmışlar. Əlbəttə, *nağıl məclislərin-də* də improvisasiya mühüm rol oynamış və Azərbaycan nağılinin bir janr kimi inkişaf etməsinə, onun müxtəlif variantlarının yaranmasına əməli təsir göstərmişdir.

NAĞIL SONU – nağıldakı əhvalat başa yetdikdən sonra söylənən sonluqlar. Nağılçılarda improvisizə çox güclü olduğu üçün nağılsonlarının da nağılbaşları kimi müxtəlif şəkilləri mövcuddur. Bir sıra nağılsonları geniş yayılıb və müxtəlif mövzulu nağıllar həmin sonluqlarla bitir. Səciyyəvi nümunə: «*Göydən üç alma düş-dü, biri nağıl deyənin, biri nağıla qulaq asanın, biri də nağılı yad-da saxlayanın. Siz sağ, mən salamat. Siz yüz yaşayın, mən iki əlli. Hansı çoxdu sizin, qalanını da mənə verin..» Toy-düyünlə qurta-*

ran nağılların səciyyəvi sonluğu: «Qırx gün, qırx gecə toy elədi-lər. Onlar yedi-içdi, yerə keçdi, siz də yeyin, içün, salamat qalın...»

NAĞILÇI – nağılları yaddaşında saxlayıb nağıl möclislərində söyləyən improfizasiya qabiliyyətinə malik şəxs. *Nağılçılıq* müəyyən mənada ifaçılıq sənətidir. Çünkü nağılçılar janrıñ yeni nümunələrini yaratmırlar, onlar mövcud nağılları başqalarına çatdırırlar. Bununla belə, *nağılçının* repertuarının birdəfəlik müəyyənləşdirildiyini, onun təfsirində hər bir nağılin akademik mətninin yarandığını güman etmək düzgün olmazdı. İfa prosesində əsas süjet məcrası qorunmaqla nağıllar improfizasiyanın təsiri altında bir sıra dəyişikliklərə uğraya bilərlər. Bütövlükdə isə, artıq elmi-texniki tərəqqi sayəsində son nümayəndələrini də itirdiyimiz profesional nağılçılar Azərbaycan xalqının zəngin mənəvi sərvətinin sonrakı nəsillərə çatdırılmasında mühüm rol oynamışlar.

NADİRƏ – şerlə yazılan kiçik həcmli yumoristik əsər. *Nadirələrin* mövzusunu, bir qayda olaraq, xalq müdriklərinin adı ilə bağlı lətifələr təşktl edir. Klassik Azərbaycan poeziyasında *nadirələrə* daha çox müraciət edən *Seyid Əzim Şirvani* olmuşdur. Bir nümunə:

Bir səbət şışə, bir nəfər hammal,
Aparırdı dalında mala-mal.
Nagəhan rast gəldi bir əşrar,
Bir demir mil əlində əsbsüvar,
Səbətə vurdı mili ol sərməst,
Şişənin əksərini qıldı şikəst.
Sordu ondan: Nədir bu, ey hammal?
Dedi ki: Vurmamış gərəkdi sual.
Bir də vursan, dedi, deyil bir şey,
Olacaq hər nə varsa, cümləsi qey!

Nadirədən (onu bəzən məsxərə də adlandırırlar) XX əsr Azərbaycan publisistikasında, habelə *«Molla Nəsrəddin»* jurnalının materiallarında geniş istifadə olunub.

NAZLAMA – Azərbaycan şifahi xalq poeziyasının spesifik şəkillərindən biridir. Anaların öz övladları ilə bağlı istək və arzu-

lari, nəvaziş və qayğıları *nazlamalarda* eks olunur. Onların həm məsnəvi kimi beytlərdən, həm də bəndlərdən ibarət formalarına təsadüf edilir. *Nazlamalarda* əsas müraciət obyekti kiçik yaşılı uşaqlardır. Məsələn:

Balama qurban dayçalar,
Balam haçan əl çalar?
Balama qurban inəklər,
Balam haçan iməklər?

Yaxud:

Nübar yanağı,
Gəzər oymağı,
Bir cüt qolbağı,
Gələr qızımçün.

NƏQƏRAT – ən çox xalq mahnılarında, bəzən isə şerdə hər bəndin sonunda təkrarlanan bir və ya bir neçə misralıq parça. Məsələn, *nəqəratlı* Azərbaycan xalq mahnılarına bir nümunə:

Qara gözün vəsməsi.
Yandırıb yaxdı məni,
Gün kimi çaxdı məni.

Nəqərat:

Ay qız, səni yanasan, yanasan.
Çəkmə gözə vəsməni,
Aman çəkmə vəsməni.

NƏĞMƏ – Azərbaycan şifahi xalq poeziyasının şəkillərindən biri. Musiqinin müşayıeti ilə ifa olunur. Əsasən lirik səciyyə daşıyan xalq mahnılarından fərqli olaraq *nəğmələr* öz mübarizə, çağıış, qəhrəmanlıq ruhu ilə seçilir. Koroğlu *nəğmələrindən* biri:

Səfərimdi şəhri-Toqat,
Kimi mənnən köçən, gəlsin.
Yeddi hoqqa həzar peşə,
Məndən artıq içən gəlsin.

Bilirsənmi halim necə?
İlə döñər mənə gecə...
Yeddi boyun bir qlinca,
Mərəndi tək biçən gəlsin.

Hani bu baxçanın gülü,
Oxumur şeyda bülbüllü,
Koroğlu, üç əsir dəli,
Şirin kannan keçən gəlsin.

NƏZİRƏ – görkəmli sənətkarların bu və ya başqa bir əsərinin təsiri altında, həmin əsərin formasından istifadə yolu ilə yaradılan yeni əsər. *Nəzirələr* ya mövzu, ya da süjet baxımından bir-birlərinə yaxın ola bilərlər. Bu zaman əsərin üslub və kompozisiyasının yaxınlığı məcburi şərt deyildir. Məsələn, *Sabirin Fuzuliyə* yazdığı nəzirələr şəkilcə yaxın olduğu halda ruh və məzmun etibarilə *Füzuli* qəzəllərindən yer-göy qədər fərqlənir. Həm iri həcmli əsərlərə – poemalara, həm də kiçik həcmli əsərlərə – qəzəllərə və s. nəzirələr yazılır. M. Ə. *Sabirin* aşağıda bir neçə beytini misal götirdiyimiz şeri *Füzulinin* «Könlüm açılır zülfî-pərişanını görcək» qəzəlinə nəzirə yazılmışdır:

Könlüm bulanır küçədə cövlənini görcək,
Nitqim tutulur hərzəvü hədyanımı görcək.

Canım üzülür əldəki qalxanına baxcaq,
Qəlbim alışır beldəki patranımı görcək.

Baxdıqca revolverinə əndamım olur süst,
Bağrım yarırlı xəncəri-bürranımı görcək və s.

NƏSİHƏTNAMƏ – klassik Şərq və Azərbaycan ədəbiyyatında didaktik səciyyə daşıyan, həm nəzmlə, həm də nəsrlə yazılın əsər. A. Bakıxanovun, Növrəsin, S. Ə. Şirvaninin və başqa Azərbaycan şairlərinin *nəsihətnamələrində* yüksək insanı sıfətlər, biliyin faydası, böyüklərə hörmət, zəhmətə məhəbbət və s. təbliğ olunur. *Nəsihətnamələr* farsdilli didaktik ədəbiyyatın da təsiri duyulmaqdadır. A. Bakıxanovun nəsihətlərindən: «*Elm və kamalı əldə etməyi hər şeydən əziz tut. Çünkü hər şey onların vasitəsilə əl-*

də edilir»; «Yaxşılıq vasitəsilə azad xisəltli adamı özünə bənd edə bilərsən, amma əziyyət verdiyin zaman hamı səndən qaçar», «Çün bir adamı möhtac gördün, hər nə qədər mümkün olsa, ona kömək eləməkdə müzayiqə eləmə, tainki özgələr dəxi ehtiyac vaxtında sənə nə kömək etsinlər».

Nəzmlə yazılmış nəsihətnamələrə bir nümunə:

Adam oğlu, mərifəti dürüst bil,
Yol-ərkan bilənin yeri dar olmaz.
Sirrini söyləmə hər yetən yada,
Bivefa dilbərdə etibar olmaz.

Atırsan oxunu, səhraya atma,
Gecələr yatanda duasız yatma,
Halal dövlətinə sən haram qatma,
Bu dünya malından sənə var olmaz.

İgid gərək mürvətini atmaya,
Qəflət yuxusunda qafıl yatmaya,
Bir oğul ki, böyük sözün tutmaya,
O kimsədə namus, qeyrət, ar olmaz.

(Xəstə Qasım)

NƏT – peyğəmbərin tərifi, onun fövqəltəbi, fövqəlbəşər keyfiyyətlərinin vəsfinə həsr olunmuş qəsidə. Bir qayda olaraq, poemaların giriş hissəsində verilirdi. Nizaminin «Yeddi gözəl» poemasındaki nətdən bir parça:

İlk pərgar xəttinin mərkəz nöqtəsi,
Varlığı, axırı, ən son töhfəsi,
Yeddi çarx bağının gözəl nobarı,
Ağıl tacında dürr, sözdə mirvari.
Əhmədi-Mürsəldən başqası məgər,
Varmıdır, Tanrıya ola peyğəmbər?
Nəbilərdən üstün qılinci, tacı,
Şəriət – qılinci, tac da meracı.

NİSBƏ – sənətkarın doğulduğu yeri göstərir. Bəzən onun təxəllüsü, yaxud ləqəbi ilə birlikdə işlənir və bir sıra hallarda bu, sonuncunu əvəz edir. Orta əsrlərdən başlayaraq nisbədən yalnız şairlər deyil, filosoflar, memarlar, musiqişünaslar, təbiblər, tarix-

çilər və b. istifadə edirdilər. Tez-tez təsadüf olunan *Gəncəvi*, *Təbrizi*, *Şirvani*, *Bakuvi*, *Marağayı*, *Urməvi* və b. nisbədir. Nisbə ilə təxəllüsün paralel işləndiyi hallar da olur. Məsələn, *Füzuli Bağdadi*.

NÖVHƏ – dini məzmunlu şerlər. Əsasən *Kərbəla* hadisələri barəsində yazılır, şübhə tamaşalarında ifa olunurdu. *Dilsuz*, *Raci*, *Dəxil* və b. şairlərin yaradıcılığında başlıca yer tutur. Sadə xalq üçün nəzərdə tutulan növhələrin dili və üslubu aydınlığı, anlaşılılığı ilə seçilir. XIX əsr Qarabağ şairlərindən *Abdullahəy Asinin* növhələrindən biri:

Yıxdılar atdan çü Əli Əkbəri,
Səslədi Abbasi-Ələmpərvəri,
Nadə Əliyyən, Əliyyən, ya Əli.
Gəl özünü Əkbəri-zarə yetür,

İstidi qum, başımı yerdən götür,
Leyk gələndə anamı həm götür,
Sağ görə bəlkə Əliyi-Əkbəri,
Nadə Əliyyən, Əliyyən, ya Əli.

Almamışam mən bu cahan içrə kam,
Etməmişəm toy otağında məqam,
Xeymədə yol gözlər o bikəs anam,
Yox bu qərib ölkədə bir yavəri,
Nadə Əliyyən, Əliyyən, ya Əli.

Növhəni poetik janr səviyyəsinə qaldıran, onun klassik nümunələrini yaradan *Racinin* Kərbəla hadisələri ilə bağlı növhələrindən birinin başlangıç bəndlərini də burada numunə gətiririk:

Belə əhd eyləmişəm, ay bacı, cananım ilən,
Ərsəyi-Kərbəlada boyanım qanım ilən.

Çünki bu cami-əcəldə şəkərү şəhdim var,
Bu səbəbdən susuz ölməkliyə çox cəhdim var.
Aləmi zərrdə canan ilən bir əhdim var,
Varam öz eylədiyim əhd ilə, peymanım ilən.

Bacı, əhdim budu bu çöldə gərək qanə batam,
Qanımı Əkbərimin qanına şövq ilə qatam,
Can verib təşnə gərək isti qum üstündə yatam,
Cismi məcruhim ilə, sineyi-suzanım ilən.

OVSUN – şifahi xalq ədəbiyyatının mənşə etibarilə çox qədim, şamanizm və ibtidai təsəvvürlərlə bağlı olan janrı. Qəliblənmiş qafiyə sistemi olmasına baxmayaraq *ovsun* şer-nəğmələri folklorumuzun digər janrları kimi müstəqil yayılı bilmir. Çünkü literik xalq şeri qismində sayılan, amma həcm və ölçüsü sabit olmayan bu nümunələr yalnız müəyyən şərait, vəziyyətlə əlaqədar icra olunan ayın, mərasimlə birləşdikdə məna qazanır. Gözəgəlmə və doğum mərasimi ilə bağlı oxunulan *ovsun* nəğmələrinin uyğun olaraq hərəsindən bir nümunə:

Üzərlikdən havasan,
Min bir dərdə davasan,
Balama göz vuranın
Gözlərini ovasan.

Ey şeytanlar, şeytanlar.
Bu ciyəri alınız,
Buğa qənaət ediniz,
Bu qadını öldürməyiniz,
Zərərinizi toxundurmayınız.
Qoyun ciyəri sizə kafi deyilmi?
Bu qoyun ciyərini kabab ədd etmirsinizmi?
Əgər belə isə əlimə qılınc alaram,
Hesabsız ruhlarımla
Sizə hücum edərəm.

OVÇU NƏĞMƏLƏRİ – ov prosesi ilə bağlı ovçunun özünün söylədiyi, eləcə də ovçunun həyat tərzi ilə bağlı (*ova yola salmaq, gözləmək, qarsılamaq və s.*) yaranış nəğmələr. Tematika baxımından geniş yayılmış əmək nəğmələrinə aid edilə bilər. Destruktiv şerdən tutmuş bayatiyacan müxtəlif formalara malikdir və yalnız mövzusuna görə müəyyənləşdirilir. *Ovçu* nəğməsindən bir parça:

Ova gedən,
Ovun tuş.

Ovun olsun
Maral, quş.
Ovu vuran
Kamanın
Batsın gözünə
Yamanın!..

OZAN – qədim Azərbaycan poetik söz və sənət mədəniyyətinin əsas nümayəndələrindən biri. *Ozani*, müəyyən mənada, indiki aşıqların sələfi hesab etmək olar. Qədim azərbaycanlılar arasında *ozanın* böyük hörməti, hətta xüsusi kultu olmuşdur. Bu rəğbətin və məhəbbətin nişanələri aşağıdakı arxaik bayatıda da qorunub *saxlanmaqdadır*:

Qızım, qızım, qız ana,
Qızımı verrəm ozana.
Ozan axça qazana,
Qızım geyə, bəzənə.

«*Kitabi Dədə Qorqud*» boylarındakı *Qorqud ata* özü də ozanıdır, xalq müdrikidir, dünyanın işlərindən xəbər tutan, ağıllı, faydalı məsləhətlər verən uzaqqorən şəxsdir. Dastandakı «*At ayağı yüyərək, ozan dili çevik olar*» atalar sözü Oğuz elləri arasında ozanın populyarlığından, onun xalqın xeyir-şərində yaxından iştirak etməsindən xəbər verir. Xələfləri olan müasir aşıqlar kimi, ozanlar da qopuz çalıb söz qosur, şənlik və kədər məclislərində əsas rol oynayırdılar.

OXŞAMALAR – mövzu və ifa tərzi etibarilə laylalara yaxın olan, bəzən bəsləmə, nazlamalarla eynilik təşkil edən xalq şeri şəkillərindən biri. Bilvasitə imirovizasiya proseslərində yarandıqlarından oxşamaların sabitləşmiş forması yoxdur. *Laylalardakı* sakitləşdirici ruh oxşamalarda əyləndirmə, əzizləmə çalarları kəsb edir:

Qarabağın yaylağında,
Şəkinin güllü bağında,
Təzə gəlin sübh çağında
Oğlun alar, laylay çalar,
Ay Tanrı bundan beş dənə ver,

Göydə uçan quşlara ver,
Evində qalmışlara ver.

Azərbaycan folklorunda yalnız sevgi, əzizləmə mənasında deyil, ölümlə, yasla bağlı *oxşamalar* da mövcuddur. Yas mərasimində ağrı deyə-deyə ağlama da oxşama adlanır. Bir adam ah-zarla ağlayanda «*Bəsdi oxşadın*», «*Oxşama açma*» kimi işlənən ifadələr də elə bu sonuncu görüşlə bağlı yaranıb.

ÖYMƏ – deyişmə-duet xarakterli xalq şeri. Adətən, iki nəfərin dialoqu üzərində qurulur və bu dialoq prosesində hər kəs özünün üstün cəhətlərini, məziyyətlərini daha qabarlıq göstərməyə çalışır. *Öyməyə* bir nümunə:

– Sən bir paslı açar olub,
Sandığı açacaq olsan,
Mən bir bəzəkli gəlin olsam,
Sandıqdan çıxsam, neylərsən?

ÖLƏNG – türkdilli xalqların, o cümlədən, azərbaycanlıların folklorunda ən qədim şer şəkillərindən biri. *Öləng* təbiət kultu ilə bağlı idi, buna görə də həmin şerlərdə təbiətin vəsfinə daha çox diqqət yetirilirdi. Suya, yağmura müraciət motivi ölənglərdə daha tez-tez təkrarlanırdı.

Göydə göydən nə gələr,
Damla-damla yağmur gələr,
Anbarlar dolu-dolu,
Sənəklər sulu-sulu,
Bizdən hərəkət,
Yerdən bərəkət,
Göydən yağmur
Ver, Tanrıım ver...

Ölənglərin toy mərasimləri ilə bağlı variantları da mövcuddur.

ÖCƏŞMƏ – buna sözgüləşdirmə, sataşma da deyirlər. Mükalimə şəklində üç misralıq nəzmparagraphaları. Əvvəlcə bir söz deyilir, sonra həmin sözə qafiyə ilə misra söylənir.

Misal üçün:

Deynən: qovğa!
– Qovğa!
Anan bişirsin dovğa!

Deynən: belə!
– Belə!
– Əlini vurma telə!

Deynən: zirix!
– Zirix!
– Dur gəl bəri, corabı cırıx!

RƏVAYƏT – folklorda tarixən baş vermiş hadisələr və real surətdə mövcud olmuş şəxslər haqqında ağızdan-ağıza keçərək dəyişən və özünün ilkin reallığını, dəqiqliyini itirən təhkiyə. Rəvayətlər müəyyən cizgiləri ilə nağıl və əfsanəyə yaxınlaşırlar. Lakin nağıldakı fantastika, təxəyyül sərbəstliyi *rəvayətlərdə* yoxdur. Məzmununa görə *rəvayətləri* tarixi və toponomik növlərə ayıırlar. Azərbaycanın bir çox coğrafi məntəqələri, yaşayış yerləri haqqında *rəvayətlər* mövcuddur. *Rəvayətlər* bir sıra hallarda yazılı ədəbiyyat üçün mənbə rolunu oynayırlar. (*Məsələn, C. Cabbarlinin «Qız qalası» poeması xalq arasında mövcud olan rəvayətlər əsasında qələmə alınmışdır.*)

Bu folklor janrı haqqında təsəvvür yaratmaq üçün «Bibiheybət» adlı rəvayəti burada misal götiririk:

«Deyildiyinə görə İrandan iki qız Heybət adlı bir adamın gəmisi ilə Şix kəndinə gəlir. Heybət bu qızlara bibi deyirmiş. Az sonra Heybətin gəmisi ilə İrandan bibilərin yanına qırx qız da gəlir. Bu qızlara hamı hörmət edir, onları ziyarətə gəlirlərmiş.

Bir müddət keçir, qızların hamısı ölürlər. Heybət onların qəbir-lərinin üstündə günbəz tikdirir.

Heybət öləndə də qızların qəbirlərinin yanında dəfn edilir. Beləliklə, bura Bibiheybət adlanır».

RƏDİF – şairin müəyyən bir fikri oxucuya daha qüvvətli və qabarlıq şəkildə çatdırmaq üçün istifadə etdiyi təkrarlanan sözlər, yaxud ifadələr. O, şerin hər misrasında, qafiyədən sonra gəlir.

Məsələn: *M. Ə. Sabirin* aşağıda misal götirdiyimiz şerində «*Molla*» sözü rədif kimi işlənmişdir:

Çapma atını, girmə bu meydanə, a Molla!
Çox məsxərə sən yazma müsəlmanə, a Molla!
Salma özünü atəş-i-niranə, a Molla!
Gəlsin yazdığın canına, divanə, a Molla!

Bu sözlərini yaz xərü nadanə, a Molla!
Biz anlayaniq, gəldik axır canə, a Molla!

Ya müctəhid ol, tap özünə çoxlu müqəllid,
Yainki əvam ol, elə irsaləyə təqlid,
Aya, sənə nə eylədi molla ilə seyyid?
Ya neylədi Hacı? Eləmə hər sözü təcdid.

Hər nə eləsə, başda var əmmamə, a Molla!
Dinmə, toxunur aləmi islamə, a Molla!

Gahi yazınızı, Gahi müləmanı danırsan,
Gahi öküzün üstə bu dünyani danırsan,
Gahi buludu, ərşi-müəllani danırsan,
Gəh sinni, gəhi quli-biyabani danırsan,

Tasxirə girib çox oxudun, azdın, a Molla!
Hər nə gəlib öz əqlinə sən yazdın, a Molla!

RƏDDÜL-ƏCƏZ – klassik Şərq və Azərbaycan şerinin o qədər də geniş yayılmayan şəkillərindən biri. *Rəddül-əcəz*də dörd misradan ibarət olan bəndin axırına cığa tipli yarımbənd. Əlavə edilir. Həmin yarımbənd özündən əvvəlki misralarla qafiyələnir və yeni bəndin əvvəlində olduğu kimi təkrarlanır. XIX əsr Azərbaycan şairlərindən *Kazımağa Salikin* aşağıda bir neçə bəndini misal götirdiyimiz şeri *rəddül-əcəz* şəklində yazılmışdır:

Bu dəhri-duna çun yoxdur etibar,
Nə bir badə qalır, nə bir badəxar,
Bu xabi qəflətdən biz olaq bidar,
Qulluq eləyək bir xalıqi-biçunə,
O rəhnumunə.

O rəhnumunə biz qilaq itaət,
Kəm olmayaq qulluğundan bir saət,
Görəndə Tuba tək bir sərvqamət,
Heç baxmayaq o qaməti-mövzunə,
Olsa nə gunə.

Olsa nə gunə biz keçək badədən,
Dəxi ərəq kimi o haramzadədən,
Əl götürək ol saqeyi-sadədən,
Aldanmayaq bu dəhri-pürəfsunə,
Bu bisükuna.

RƏCƏZ – qəhrəmanlıq dastanlarında döyüşdən, yaxud güləşdən əvvəl bir-biri ilə qarşılaşan pəhləvanların, yaxud döyüşçülərin oxuduqları öyünmə, özünütərifləmə xarakterli şer. Belə şerlərdə aşiq poeziyasındaki hərbə-zorbanın da müəyyən ünsürləri nəzərə çarpir. Məsələn, «*Koroğlu*» dastanında Koroğlu Dəli Həsənlə qarşılaşlığı səhnədə aşağıdakı *rəcəzi* oxuyur:

Məndən salam olsun əcəm ogluna,
Meydana girəndə, meydan mənimdi.
Qıratım köhləndi, özüm qəhrəman,
Çalarım qılıncı, düşmən mənimdi.

Meydana girəndə meydan tanıyan,
Haqqın vergisinə mən də qaniyam,
Bir igidəm, igidlərin xaniyam,
Bu ətrafda bütün hər yan mənimdi.

Adımı soruşsan, bil, Rövşən olu,
Atadan, babadan cinsim Koroğlu,
Mənəm bu yerlərdə bir dəli-dolu,
Gündoğandan ta günbatan mənimdi.

ROMAN – epik janrin iri şəkillərindən biri. XX əsrin əvvəl-lərindən başlayaraq Azərbaycan yazıçıları da roman janrına müraaciət edirlər. Bəzi tədqiqatçılar Nizaminin poemalarını mənzum *romanlar* adlandırırlar. O cümlədən, M. F. Axundovun «Aldanmış Kəvəkib» povestini *roman* hesab edənlər var. Bizim fikrimizcə, *roman* bir janr kimi Azərbaycan ədəbiyyatında yalnız əsrimizin əvvəllerində vətəndaşlıq huququ qazanmış, tam dəyərli Azərbay-

can romanları isə, əsasən, XX yüzilliyin 20-ci illərindən sonra meydana gəlmişdir. *S. M. Qənizadənin* «Məktubati-Şeydabəy», *M. S. Ordubadinin* «Bədbəxt milyonçu və yaxud Rzaqulu xan Frəngməab», eləcə də *Z.Marağayının və Ə. Talibovun* fars dilində qələmə aldiqları «İbrahim bəyin səyahətnamesi» və «Kitab yüksək eşşək» romanları klassik Azərbaycan ədəbiyyatında bu janrı özünəməxsusluqları və təşəkkül mərhələləri barəsində müəyyən təsəvvür yaradırlar. Yeni Azərbaycan romanında isə janrı klassik ənənələri ilə bir sıradə yazıçıların orijinal sənət axtaşışlarından və dünya ədəbiyyatının təcrübəsindən geniş istifadə edilmişdir.

RÜBAİ – klassik Şərq və Azərbaycan poeziyasında geniş yarılmış lirik şer şəkli dörd misradən ibarətdir. Üçüncü misra sərbəst buraxılmaqla qalan misralar qafiyələnir. *Rübai* rədifli olduqda rədifdən əvvəl gələn sözlər qafiyələnir. *Rübailər* vasitəsilə həm lirik-aşıqanə, həm də ictimai-fəlsəfi fikirlər ifadə oluna bilər. *Məhsəti Gəncəvinin*, *Xaqaninin* və b. Azərbaycan şairlərinin *rübailəri* məşhurdur. Azərbaycandilli *rübainin* ilk nümunələrini *Qazi Burhanəddin* yaratmışdır.

Dedüm ki, ləbüñ: dedi, nə şirin söylər,
Dedüm ki, bölün: dedi, nə narın söylər,
Dedüm ki, canum cümlə fədadur saçuna,
Dedi ki, bu miskin hələ varın söylər!

POEMA – XII əsrən etibarən Azərbaycan poeziyasında geniş yayılan janr, ədəbiyyatın lirik-epik təsvir növlərindən biri. Təbiidir ki, klassik Azərbaycan və Şərq poetikasında müasir «poema» anlayışı olmamışdır. İndi *poema* adlandırdığımız əsərlərin janrı klassik poetikada mənzumə, qissə, məsnəvi, hekayət, dastan və s. kimi müəyyənləşdirilmişdir. Orta əsrlər Azərbaycan poeziyasında fəlsəfi, əxlaqi-didaktik, romantik, allegorik *poemalara* təsadüf etmək mümkündür. XIX əsrə qədər, ayrı-ayrı istisnaları çıxməq şərtilə, Azərbaycan poemalarının böyük əksəriyyəti məlum süjetlər əsasında yaradılmışdır. Burada *Nizaminin* «Xəmsə»si başlıca bədii cəbbəxana rolunu oynamışdır. XIX əsrin sonu, XX əsrin əvvəllərində klassik poemanın məzmun və forma baxımından yeniləşməsi, həyata daha da yaxınlaşması hiss olunur.

Məsələn, Xalxalinin «Sələbiyyə», Abbas Səhhətin «Əhmədin qeyrəti» və s. poemaları, Xaqani, Nizami, Füzuli, Arif Ərdəbili, Əvhədi Marağayı, Saib Təbrizi, Xətai və b. orta əsrlər görkəmli Azərbaycan şairlərinin romantik poemaları bu janrın mükəmməl nümunələri kimi yaxın Şərqi ədəbiyyatına mühüm təsir göstərmişlər.

PUBLİSİSTİKA – ədəbi-jurnalistik növ, Azərbaycan *publisistikası* milli mətbuatın meydana gəlməsi ilə əlaqədar olaraq XIX əsrin ikinci yarısından etibarən formalaşmağa başlamışdır. *Publisistika* mövcud ictimai fikrə və siyasi institutlara təsir göstərmək üçün müasir həyatın siyasi, iqtisadi, ədəbi, əxlaqi, hüquqi problemlərini işıqlandıran əsərlərin ümumi adıdır. Formaca, şəkilcə *publisistik* əsərlər felyeton, oçerk, icmal, resenziya, pamphlet şəklində meydana çıxa bilər. *Publisistika* həmişə (*açıq və ya gizli*) siyasi, dini, fəlsəfi mübarizə vasitəsi olduğundan *publisist* əsərlərdə də tendensiyallılıq, polemiklik, emosionallıq əsas yer tutur. *Publisistikanın* əsas pafosu özünü onun inandırma, təbliğetmə, çağırış ruhunda göstərir. Azərbaycandilli *publisistikanın* ilk nümunələri «Əkinçi» qəzetində meydana çıxmışdır. XIX əsrin sonu, XX əsrin əvvəllərində azərbaycandilli və rusdilli mətbuat orqanlarında *Həsənbəy Zərdabi*, *Firidun bəy Köçərli*, *Nəriman Nərimanov*, *Cəlil Məmədquluzadə*, *Ömər Faiq Nemanzadə*, *Nəcəfbəy Vəzirov*, *Üzeyir Hacıbayov*, *İsa Sultan Şahtaxtlı*, *Məhəmməd ağa Şahtaxtlı*, *Eynəli Sultanov*, *Hüseyn Minasazov*, *Həmzətəy Qəbulov-Şirvanski* və b. görkəmli yazıçı və ictimai xadimlərimiz fəal *publisistlər* kimi çıxış etmişlər. İnqilabdan əvvəlki Azərbaycan *publisistikasının* inkişafında «Əkinçi», «Şərqi-rus», «Molla Nəsrəddin», «Həyat», «Irşad», «Tərəqqi», «Açıq söz» və digər qəzet və jurnalların mühüm rolü olmuşdur.

SAQİNAMƏ – klassik poeziyada lirik şer növü. Saqiyə müra ciətlə yazılın bu cür şerlərdə əksər hallarda şairin mövcud cəmiyyətlə, ictimai-əxlaqi məssələlərlə və s. bağlı duyğu və düşüncələri öz əksini tapırı. *Saqinamələrin* əksəriyyətində nikbin ruh, həyata bağlılıq, əsl həyatı bu dünyada axtarmaq meyli güclüdür. *Füzulinin* misal gətirdiyimiz *saqinaməsi* də bu həqiqəti sübut etməkdədir:

Saqi, kərəm eylə, cam gəzdir,
Tutma qədəhi, mudam gəzdir,
Dövrana çox etibar qılma,
Gəzdir qədəhi, qərar qılma.
Tək alıb ələ gümüş sürahi,
Zər sağırə ruhbəxş rahi.
Sərf eylə riayətindən əltaf,
Tənhalığımı gör, eylə nihof.
Şüglüm bu büsat içində çoxdur,
Səndən özgə mədədcim yoxdur.

SAĞIN NƏĞMƏLƏRİ – ən qədim dövrlərdən etibarən maldarlıqla bağlı yaranmış möisət nəğmələri. Bu nəğmələrdə sağlanan heyvan – inək, camış, qoyun və əldə edilən məhsul – süd əzizlənir. Bayati formasında yaradılmış sağın nəğmələrinə bir nümunə:

Ətirli darçın inək,
Yelini qırçın inək,
Ənbərli yağıñ olur,
Duruşu xırçın inək.

SAYAÇI SÖZLƏR – maldarlıq və heyvandarlıqla əlaqədar şəkildə əsasən bayati formasında yaranmış qədim mərasim nəğmələri. *Sayaçı sözlərda* totemizmin müəyyən izlərini də müşahidə etmək olar. «*Saya*» sözünün etimologiyası ilə əlaqədar fikirlər, mülahizələr müxtəlifdir. Bir fərziyyəyə görə *sayaçı* sözləri «*say*» feli ilə əlaqələndirirlər. Digər tədqiqatçıların fikrincə, *sayaçı* sözlərdəki «*sayə*» fars sözü olub, «*kölgə*» mənası ilə bir sırada «*nemət*», «*bolluq*» mənalarını da ifadə edir. «*Saya*» sözünün «*söy*» sözü ilə bağlı olub nəğmə mənasında olduğu da qeyd edilir. Bu «Dədə Qorqud»dakı «Söy söylədi, boy boyladı»nı da yada salır. *Sayaçı* sözlərinə nümunə:

Nənəm qaraqış qoyun,
Qarlı dağlar aş, qoyun.
Ay qaranlıq gecədə,
Cobana yoldaş qoyun.

Nənəm a xallı keçi,
Məməsi ballı keçi,

Uca qaya başında,
Tutubdu yallı keçi.

SANAMALAR – əsasən ritmika və adından göründüyü kimi, *sanama*, sadalama prinsipi üzərində qurulmuş uşaq oyun nəğmələri. *Sanamaların* məzmununda başlıca diqqət humor və uşaq oyunlarına xas olan təbiiliklə bir sırada, həm də taktların rəvanlığına, oynaqlığına yönəldilir. *Sanamalardan* daha çox uşaqların oynamaya başlamazdan qabaq kimin hansı dəstəyə düşməsini müyyənləşdirmək üçün istifadə edilir. Bir nümunə:

Baş barmaq,
Başala barmaq,
Uzun Hacı,
Qıl turacı,
Xırdaca bacı.
Bu vurdı,
Bu tutdu,
Bu bişirdi,
Bu yedi,
Vay, bəbəyə qalmadı!

SINAMALAR – Azərbaycan folklorunun qədim, mifik görüşlərə bağlı janrlarındandır. *Sinamalarda* xalqın mənəvi dünyası, əxlaqi görüşləri, müxtəlif xarakterli hadisələrlə bağlı sürəkli müşahidələri, eyni zamanda, bu və ya digər prosesin yaranma səbəbini aydınlaşdırma, şərhemə arzusu öz əksini tapmışdır. *Sinamalar* həm də xalqın etnogenezisini və etnopsixologiyasını öyrənmək baxımından qiymətli mənbələrdir. *Sinamaları* müəyyən mənada idrak prosesinin ilk pillələri adlandırmaq olar. Bu və ya digər hadisənin təkrarlanmasında, yaxud əvəzlənməsində müəyyən ardıcılıq, məntiqilik görən ibtidai insan onu sınaqdan keçirmiş və anoloji hadisələr üçün məqbul olan nəticəyə gəlmışdır. Məsələn: «*Süfrəyə duz dağlsa, evdə söz-sov olar*», «*Vaxtsız banlayan xoruzun başını kəsməsən, bədbəxtlik üz verər*».

Daha çox inam, etiqad, mifoloji görüşlərlə bağlı olan *sinamaların* mənası, mahiyyəti təhlillə bağlı üzə çıxır.

SƏYAHƏTNAMƏ – səyahət təəssüratlarının toplandığı epik əsər. *Səyahətnamələrdə* zəngin faktik materialla bir sıradı yazıçıının şəxsi müşahidələrinə, onun müxtəlif problemlər haqqındaki müləhizə və qənaətlərinə də geniş yer verilir. *Səyahətnamələri* bəzən səfərnamə də adlandırırlar. Klassik Azərbaycan ədəbiyyatında İ. Qutqaşınlinin və Z. Marağayının səyahətnamə tipli əsərləri məşhurdur. «Molla Nəsrəddin» jurnalı ətrafında toplanan yazıçı və jurnalistlər səyahətnamələrin özlərini də satirik əsərlərə çevirmişdilər. Məsələn, «Mozalanbəyin səyahətnaməsi», «Xortdanın cəhənnəm məktubları» və s.

SƏCLİ NƏSR – daxili qafiyələr əsasında, mürəkkəb və ibarəli üslubda yazılmış nəşr nümunələri. A. Bakıxanovun «Kitabi–Əsgəriyyə» hekayəsindən gətirdiyimiz aşağıdakı parça *səcli* nəşrə misal ola bilər: «*Gərdişi-dövrani-kəcrəftar və iyzai-fırqeyi-əşrar, təneyi-dilşikəni əğyar və sədəmati-həvadisi-ruzgardan aşığı-suxtəcan ilə məşuqeyi-mehriban arasında müfariqat vəqe olub, biri avareyi-diyar, o biri vətənində qərib, biqəmküsər oldu*».

SİNƏZƏN – klassik Azərbaycan ədəbiyyatında dini mistik poeziyanın janrlarından biri. Növhədən həm də əruzun nisbətən yüngül bəhrələrində olması ilə fərqlənir. Məhərrəmlik mərasimlərində ifa edilmək üçün yazılırdı. Növhələr kimi *sinəzənlərin* də mövzusu identikdir – burada Kərbəla müsibəti öz əksini tapmışdır. XIX əsrin Dərbənd şairlərindən *Pürqəmin* (*Racinin müəsəri* və *dostu olmuşdur* – E., V. Q.) sinəzənlərindən bir nümunə:

Dur, oldu ruzigarım qarə sənsiz,
Yetişdi qəmli könlüm zarə sənsiz.
Salıbdı canımı odlara sənsiz,
Bu çöldə firqeyi-xunxar, əmoğlu.

Necə görsün gözüm qan toy hənasın,
Necə bilməm çəkim hicran cəfasın,
Dur, əyləş bağlayım başın yarasın,
Məni nakami-diləfkar, əmoğlu.

Qələm olsun o zülfimüşk sayə,
Məni saldı fəraqın min bəlayə,
Əsir etdi bu qövmü əşqiyyayə,
Nədir təqsirim, ey sərdar əmoğlu?

SİCİLLƏMƏ – şifahi xalq şerində geniş yayılan, qismən də aşiq poeziyasına yol tapan poetik nümunə. Folklorşünasların ehtimalına görə *sicilləmələrin* ilk nümunələri mərasim nəgmələri ilə əlaqədar yaranmışlar. Onların dəqiq həcmi və konkret forması yoxdur. *Sicilləmələr* məsnəvi kimi qafiyələnlər, mövzudan asılı olaraq həcm – misraların sayı istənilən qədər çoxaldıla bilər. Azərbaycan aşıqlarından yalnız Ələsgərin və *Molla Cumanin* yaradıcılığında *sicilləmədən* istifadə olunmuşdur. Uşaqlar arasında geniş yayılan və bəzən də düzgülərə aid edilən «*Üşüdüm, ay üşüdüm*» şeri *sicilləmənin* tipik numunələrindən hesab oluna bilər:

Üşüdüm, ay üşüdüm,
Dağdan alma daşdım,
Almalarımı aldılar,
Məni yola saldılar.
Mən bu yoldan bezərəm,
Dərin quyu qazaram.
Dərin quyu baş keçid,
Hani bunun erkəci?
Erkəc qazanda qaynar,
Qənbər yanında oynar.
Qənbər getdi oduna,
Qarğı batdı buduna.
Qarğı deyil, qamışdı,
Beş barmağım gümüşdü.
Gümüşü verdim tata,
Tat mənə dari verdi.
Darını səpdim quşa,
Quş mənə qanad verdi.
Qanadlandım uçmağa,
Haqq qapısın açmağa.
Haqq qapısı dərbədər,
İçində meymun gəzər...

SÖYÜŞ – şifahi ədəbiyyatda və ümumiyyətlə, məişətdə nif-rətin, qeyzin, narazılığın ifadəsi kimi işlədilən söyləmələr. Misal üçün: «*Cin oğlu cin!*», *Sığır atı yeyən yetimçə!*», «*İt oğlu*», «*Heyvan balası*» və s. Dünyada söyüsdən istifadə etməyən xalq çətin tapırlar.

SUAL-CAVAB – poetik dialoq da adlandırla bilər. Klassik poeziyada geniş yayılmışdır. Lakin mükələmədən fərqli olaraq *sual-cavabda* şer parçası başdan-başa sorğu və onun cavabı üzərin-də qurulur. *Sabirin* yaradıcılığında bu prinsiplə yazılmış şer nü-munələrinə daha çox rast gəlinir. *Sual-cavabların* böyük əksəriyy-yəti lirik xarakterlidir, aşiqlə məşuqə arasındakı söhbət şəklində qələmə alınmışdır. XIX əsr Şəki şairlərindən *Molla İbrahimxəlil Doduinin* sual-cavab xarakterli şerlərindən birini nümunə kimi götəririk:

Dedim: – Könül, səni bu halə dərdi-yar salıb?
Dedi: – Bəli, əlbəttə, bir nigar salıb.

Dedim: – Bu ahü ününə səbəb nədir şəbü ruz?
Dedi: – Bu sineyi pürdərdə yar nar salıb.

Dedim: – Xəzan dəmidirmi, boylə pərişansan?
Dedi: – Fəraq qəmi, nə xəzan, bahar salıb.

Dedim: – Bu hüsndə Yusifmisən, Züleyxasan?
Dedi: – İkisi bərabərcə yadigar salıb.

Dedim: – Bu möhnəti-hicranə yoxmu bir əncam?
Dedi: – Nə çarə qəzayə ki, girdgar salıb.

Dedim: – Doduiyə bais olan ə davət nə?
Dedi: – Əbəs deyil, əlbəttə, vəchi var, salıb.

TAZİYANƏ – klassik poeziyada satirik şer şəkillərindən biri-dir. Əsasən 4-6 misradan ibarət olur. *Taziyanələrdə* cəmiyyətdəki və əxlaq tərzindəki hər hansı qüsür çox müxtəsər və kəskin şəkil-də ifşa olunur. Azərbaycan poeziyasında *taziyanələrin* klassik nü-munələrini M. Ə. *Sabir* yaratmışdır:

Axşam olcaq uçeniklər hərə bir madmazelin,
Keçirib qol-qoluna küçədə cövlan ediyor,
Sonyalar bunları tədris edəcəkmiş, əcəba,
Uçitellər dəxi məktəbdə nə meydan ediyor?

TAPMACA – şifahi xalq yaradıcılığının populyar növlərin-dən biri. *Tapmacalarda* hər hansı əşya, hadisə haqqında mücərrəd anlogiya yolu ilə məlumat verilir; burada əşyanın məcazi təsviri və təqdimi ön plana çəkilir. *Tapmacalar* ləkonikliyi ilə seçilirlər, formaca onlar həm ayrıca misra, həm qafiyələnmiş beyt, həm də bayatı şəklində olurlar. Məsələn:

Ocaq başında qara öküz.

Yaxud:

Qanadı var, quş deyil,
Buynuzu var, qoç deyil.

Yaxud:

Püstədir, ha püstədir,
Dil-dodağın üstədir,
O necə yemişdi ki,
Çeyirdəyi üstədir?

TƏBDİL – inqilaba qədərki Azərbaycan dramaturgiyasında iqtibas yolu ilə yaranan əsərlər. Kökü «*badəl*» olan «*təbdil*» sözü əvəzləmə, əvəzətmə deməkdir. Dramaturqlarımız başqa xalqların səhnə əsərlərini, yaxud digər yaradıcılıq nümunələrini götürüb onu milli zəminə uyğunlaşdırırlılar. Bu zaman suretlərin adı dəy-şilir, milli adət-ənənə və əxlaqla bir araya sığışmayan səhnələr, epizodlar və s. ixtisar edilir, lakin əsərin əsas problematikası və pafosu qorunub saxlanır. Məsələn, N. B. Vəzirov böyük fransız dramaturqu *Molyerin «Xəsis»* əsərini «*Ağə Kərim xan Ərdəbili*» adı ilə Azərbaycan dilinə təbdil etmişdir. Yenə N. B. Vəzirov fransız xalq hekayəsi olan «*Vəkil Patelen*»i təbdil edərək Azərbaycan şəraitinə uyğunlaşdırmış və «*Dələduz*» adlı pyes yazmışdır. Dramaturqlarımızı təbdilə əl atmağa vadar edən səbəblərdən biri hər hansı bir görkəmli Avropa sənətkarının əsərindəki ideyanın aktuallığı, əhəmiyyəti idisə, digəri də bir sıra hallarda hələ tamaşaçı zövqünün səviyyəcə yüksək olmaması ilə bağlı idi.

TƏZKİRƏ – klassik Azərbaycan, eləcə də Şərq ədəbiyyatında geniş yayılmış elmi-ədəbi əsər növü. Əsasən, şairlər və ədə-

biyyat həvəskarları tərəfindən tərtib olunan *təzkirələrdə* görkəmli ədəbi şəxsiyyətlər, diqqətəlayiq ədəbi əsərlər haqqında məlumat verilir, ayrı-ayrı şairlərin yaradıcılığından numunələr gətirilirdi. *Təzkirə* orta əsrlər ədəbiyyat tarixini öyrənmək baxımından mühüm mənbədir. Azərbaycan klassik poeziyasının tarixini aşdırmaq üçün *Dövlətşah Səmərqəndinin* «Təzkirətüşşüəra», *Lütfəlibəy Azərin* «Atəşkədə», *Övfinin* «Lübəbül – əlbab», *M. Müctəhidzadənin* «Riyaziül-aşıqin» və s. bu kimi *təzkirələri* mühüm əhəmiyyətə malikdir Azərbaycan klassik poeziyasının Avropa şərqşünasları arasında yayılmasında *təzkirə* ədəbiyyatının müəyyən rolü olmuşdur.

TƏQTİ – klassik və müasir Azərbaycan şerində, eləcə də xalq poeziyasında misra daxilində bölgü. *Təqtinin* mövcudluğu və əhəmiyyəti poetik mətnin oxunuşu prosesində daha aydın nəzərə çarpar. Çünkü *təqtılər* daha çox durğuya, qıraət zamanı misra daxilində verilən kiçik pauzalara, fasılələrə əsasən müəyyənləşir. Misradakı *təqtılərin* dəqiqliyi yoxdur. Onlar bir, iki və ya daha çox ola bilər. Məsələn, *Füzulinin*:

Hər tərəf əkslərimdir görünən, ya yiğilib,
Gəldi su xəlqi sırişkim suyu nəzzarəsinə -

beytindəki hər misrada iki *təqtı* var. *Təqtıya* Azərbaycan şerinin bütün vəznlərdə yazılmış nümunələrində təsadüf edilir. *Təqtılərin* düzgünlüyü və proporsionallığı şerin musiqiliyini və ahəngdarlığını daha da artırır. Aşıq poeziyasındaki daxili qafiyə eyni zamanda həm də misraların ideal *təqtılərə* bölünməsi prinsipinə əsaslanır. Eyni prinsip çarparələrdə də gözlənilir.

TAC BEYT – klassik Azərbaycan poeziyasında şairin adının, yaxud təxəllüsünün çəkildiyi son beytə bəzən *tac beyt* də deyilir. Bu həmin beytin yalnız daha çox məna yükü daşılığına, yaxud bütün şerin apofeozi kimi səsləndiyinə görə deyil, sonluq xarakteri daşılığına görədir. Müəllifin dəqiqləşdirilməsində, müəyyən bi-oqrafik xarakterli məlumat əldə edilməsində *tac beytlər* mənbə rolunu oynaya bilər.

TƏZAD – müəyyən fikri, hissi, duyğunu oxucuya daha görülü şəkildə, keşkin və aydın cizgilərlə çatdırmaq üçün klassik və müasir Azərbaycan poeziyasının istifadə etdiyi poetik üsul. *Təzadlar* həm əks xarakterli, bir-birini istisna edən həyat lövhələrinin, situasiyaların və s. təsviri yolu ilə, həm də əks mənalı söz və ifadələrdən istifadə üsulu ilə yaradıla bilər. Lirik poeziyanın müraciət etdiyi *təzadlar* aşiqin düşdürü ziddiyətli vəziyyətləri, onun daxili mübarizə və çarışmalarını daha bariz göstərməyə xidmət edir *Füzuli* yaradıcılığında *təzadlardan* daha çox və böyük ustalıqla istifadə olunmuşdur:

Can çıxır təndən könül zikri-ləbi-yar eyləgəc,
Tən bulur can yenlədən ol ləfzi təkrar eyləgəc.

Qılma, ey əfzan, gözün bidar, məsti-xab ikən,
Olmaya bir fitnə peyda ola, bidar eyləgəc.

Varımı fikri-dəhanınla yox etdin, kim qəza
Böylə əmr etmiş mənə, yoxdan məni var eyləgəc.

TƏZMİN – klassik Azərbaycan poeziyasında bir şairin – əsəsən, adlı-sanlı sələflərin bir misrasının, yaxud beytinin olduğu kimi başqa şairin əsərində işlənməsi. Burada əsas tələb *təzmin* edilən misra, yaxud beytin hər cəhətdən yeni şerə uyğunlaşdırılması, onun tərkib hissəsinə çevrilməsidir. Məsələn, *Vaqifin* aşağıda göstərdiyimiz şerinin bir misrası Şaki təxəllüsü ilə poetik əsərlər yaranan *Rəişdbəy Əfəndiyev* tərəfindən təzmin edilmişdir.

Vaqif:

Gülşən, sənə yoxdur bu nəzakətdə qərinə,
Kuyin çəməni tənə vurur xüldi-bərinə,
Sünbül onu görçək özünü saldı qərinə,
Bəh, bəh, nə deyim şükr xudanın kərəminə,
Olmaz belə qamət, belə gərdən, belə sine.

Şaki:

Quranı xuda nazıl edib bəndələrinə,
Təklib edib onunla qamu aləmi dinə,
Vəhyi gəlib ol müxbiri-siddiqul-əminə,
Atasıdır Abdulla, anasıdır Əminə,
Olsun səlavat ruhi-rəsulüs-səqilinə,

Qurban belə elmə, belə fənnə, belə dinə.
Bəh-bəh, nə deyim, şürə xudanın kərəminə.

TƏKBİYƏT – əruz vəznində yazılmış və bir-biri ilə qafiyələ-nən iki misradan ibarət müstəqil şer forması. *Saib Təbrizinin* farsca, yaxud *Əmaninin* azərbaycanca yazdıqları *təkbeytlər* məşhurdur. Buna bəzən *fərdi* də deyirlər. Yalnız bir *təkbeytinə* görə Azərbaycan ədəbiyyatı tarixinə düşmüş şairlər var. Misal üçün *Ağabəyim Ağa Ağabacının* məşhur təkbeyti:

Əfsus ki, yarım gecə gəldi, gecə getdi
Heç bilmədim ömrüm necə gəldi, necə getdi.

Fətəlibəy Halinin məşhur təkbeyti:

Oldu gözəl ömr sərf, heyf ki, nadanlığa,
Hər nə qalib sərf olur indi də peşmanlığa.

Kəlbəli xan Müsahib Gəncəvinin təkbeyti:

Cahanda çox yaşadıq, bilmədik cahanda nə var,
Ölüm gələydi, gedəydi, görəydi onda nə var?

TƏMSİL – əsasən tənqidli və didaktik xarakter daşıyan kiçik həcmli əsər. İnsan xarakterinə məxsus çatışmazlıqları heyvanların, əşyaların, bitkilərin və s. timsalında təsvir edən *təmsillərdə* satira və humor ünsürləri, bəzən isə istehza, sarkazm üstünlük təşkil edir. *Təmsilin* sonunda, bir qayda olaraq, qısa didaktik yekun verilir. Janrı klassik nümunələri qədim Yunanıstanda meydana çıxmışdır. *Ezopun* təmsilləri bütün dünyada məşhurdur. Orta əsrlərdən başlayaraq Azərbaycan klassik ədəbiyyatında *təmsil* janrı diqqət mərkəzində olmuşdur. Sabirin *təmsillərindən* biri:

Bir hörümçək özün öyüb durdu.
Dedi fəxr ilə: «Ey ipəkqurdu,
Nə kəsalətlə iş görürsen sən,
Niyə bunca ağır hörürsen sən?
Gəl mənim sənətimdə sürətimi,
Görüb, iqrar qıl məharətimi...
İşə gircək tamamını hörürəm,

Az zamanda çox iş görürəm». Baxdı güldü ona ipəkqurdu, Sərzəniş etdi, tənələr vurdı: Dedi: «Bərforz olsa hər yerdə, Toxuyursan böyük, kiçik pərdə. De görək, onların nədir səməri? Bəlkə də hər kəsə çatır zərəri. Leyk məndə yox isə də sürət, Yapıdığım işdə var ağır qiymət. Aləmdə faidə verir karım, Hər kəs istər ola xiridarım».

TƏMSİLƏT – Azərbaycan dramaturgiyasının banisi *M. F. Axundovun* 1859-cu ildə Tiflisdə çapdan çıxmış kitabının adı. Bura müəllifin altı komediyası və «*Aldanmış kəvakib*» povesti daxil idi. «*Təmsilət*» sözünün hərfi mənası «*təmsillər*», «*təmsillər məcmuəsi*» deməkdir. Lakin ədəbi fikrin inkişafına təkan vermək, onun axtarışlarını istiqamətləndirmək baxımından bu məcmuə dramaturgiya və teatr tariximizdə klassik poeziyada *Nizami* «Xəməsəsinin» rolunu oynamışdır. «*Təmsilət*»ın təcrübəsi əsasında XIX əsr Azərbaycan dramaturgiyası formalashmış, milli teatr sənəti yaranmış, dünyəvi nəşrin ilk nümunəsi geniş kütlələrə təqdim edilmiş, yeni Azərbaycan ədəbi dilinin, dram dilinin əsası qoyulmuşdur. Bu baxımdan klassik milli ədəbi-bədii fikir tariximizdə «*Təmsilət*»ın mühüm yeri və rolu vardır.

TƏNQİD – orta əsrlərdə Azərbaycanda ədəbi fikir üç istiqamətdə – ədabiyyatşunaslıq, ədəbiyyat tarixçiliyi və ədəbi tənqid – istiqamətlərində yaranır və inkişaf edirdi. Ədəbiyyatşunaslığın və ədəbiyyat tarixçiliyinin mövqeləri daha qüvvətli idi. XI əsrin görkəmli filoloqu *Xətib Təbrizi* təkcə milli ədəbiyyat tarixində deyil, yaxın Şərqdə orta əsrlər ədəbiyyatşunaslığının, ədəbiyyat nəzəriyyəsinin, poetika məsələlərinin ən böyük bilicilərindən biri kimi tanınırdı. Ədəbiyyat tarixçiliyi isə, əsasən, yuxarıda haqqında bəhs açdığımız təzkirələr vasitəsilə işıqlandırılır. Onlardan fərqli olaraq XIX əsrin ortalarına qədər ədəbi tənqid milli ədəbi fikirdə öz həqiqi yerini tuta bilməmişdi. Doğrudur, orta əsər müəlliflərinin az-az müraciət etdikləri «*təqriz*» adlı ədəbiyyatşunaslıq janrı mövcud idi; lakin təqriz («*qərəz*» sözündəndir – E., V.

Q.) bədii əsərin məziyyətlərini, yaxud qüsurlarını göstərməyi deyil, onu ümumən yerlə-yeksan etməyi özünün başlıca vəzifəsi sayırırdı.

İlk dəfə «*tənqid*» mənasında «*kritika*» sözünü Azərbaycan ədəbiyyatşunaslığına gətirən *M F. Axundov* həm də ədəbi-estetik kateqoriyalara arxalanan tənqidin ilk nümunələrini yaratmışdır. Lakin *M. F. Axundovun* özünün də dediyi kimi, bu sahədə «*baniyi-kar*» olmasına baxmayaraq, Azərbaycan ədəbi *tənqidinin* ilk görkəmli nümayəndəsi kimi, həm də ilk ədəbiyyat tariximizin yaradıcısı kimi tanınan *Firidun bəy Köçərli* olmuşdur. Milli ədəbi tənqid XX əsrin əvvəllərindən başlayaraq ədəbi həyatda daha fəal və geniş mövqə tutmuş, tədricən onun şer *tənqidi*, nəşr *tənqidi*, poeziya *tənqidi*, teatr *tənqidi* kimi differensiasiyaya uğramış formaları meydana çıxmışdır.

TƏRKİBBƏND – klassik Azərbaycan və Şərq lirik şerinin şəkillərindən biri. *Tərkibbəndlərdə* məhəbbət mövzusu əsas yer tutur. Bu şer şəklinə yazılı ədəbiyyatla bir sırada aşiq poeziyasında da təsadüf edilir. Bir neçə bənddən ibarət olan *tərkibbəndlərin* qəfiyə sistemi muxtəlifdir. Burada misraların sayı da sabit deyildir. *Tərkibbəndin* hər bəndində 6 – 14, bəzən isə daha çox misra olur. Bəzən *tərkibbəndlərdə* əsas bənddən sonra iki misralıq nəqərata da təsadüf edilir. *S. Ə. Şirvaninin* tərkibbəndlərindən birinin bir bəndini burada misal götəririk:

Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idi,
Zövqi-dildarılə könlümdə qərarım var idi,
Bir üzarı mah, zülfü müşkbarım var idi,
Bir cəmalı rəşki-bağü gülüzərim var idi,
Ləbləri şəkkər, üzü gül tacdarım var idi,
Sünbülmə, sərvim, gülüm, bağım, baharım var idi,
Bir pəri peykər, mələkrüxsar yarımlı var idi,
Kim hərimi vəslinə busü kənarım var idi,
Yar vəslindən, qərəz, xoş ruzgarım var idi,
Eyləməzdəm meyli-gül, ol gülüzərim var idi.

Rəşk edib dövri-zəmanə saldı firqət, aqibət,
Qoydu ol mahə məni-nalani həsrət, aqibət.

TƏRCİBƏND – mövzu və vəzni etibarilə müəyyən dərəcədə *tərkibəndləri* xatırladan bir neçə bəndlik şer. Lirik xarakter daşıyan *tərcibəndlərin* əsas mövzusunu məhəbbət və gözəllik, bəzən isə ictimai-əxlaqi məsələlər təşkil edir. Hər bəndi 8 – 10, bəzən isə 12 misradan ibarət olan *təcribəndin* ilk bəndində bütün misralar qafiyələnir, sonrakı bəndlərdə isə ilk on misra öz aralarında, qalan iki misra isə birinci beytlə qafiyələnir. *Füzulinin* məşhur tərcibəndlərindən birinin ilk bəndi:

Mən kiməm? – Bir bikəsu biçarəvü bixaniman,
Taleyim aşüftə, iqbalım nikun, bəxtim yaman,
Nəmlı əşkimdən zəmin məmlu, ünüməndən asiman,
Ahu-naləm navaki peyvəstə, xami-qəddim kəman,
Tiri-ahım bixəta, təsiri-naləm bigüman,
Mütəsil qəmxaiyei-sinəmdə yüz qəm mihman,
Harda bir qəm itsə, məndən istəsinlər, mən zəman,
Yox mənə qeydü bəlavü dami-möhnətdən aman,
Çıxmadi könlümdən ənduhü qəmü möhnət həman,
Ey mənim canım, sənə könlüm səninlə şadiman,
Sənsiz olmam ayrı möhnətdən, bəladan bir zaman,
Ələman, hicran bəlavü möhntindən əlaman!

TƏRCÜMEYİ-HAL – şerlə yazılmış avtobioqrafik əsərlər. Burada müəllifin həyatının əsas mərhələləri, peşəsi, məşğulliyəti, maraq dairəsi, dostları, zövq və qənaətləri və s. barəsində məlumat verilir. Özünün müəyyən ünsürləri ilə aşiq poeziyasındaki vücludnamələri xatırladır. Yüzilliklər boyu Şərq poeziyasında şairlerin əsərləri onların həyat və fəaliyyətini öyrənmək baxımından başlıca mənbə olduğundan *tərcüməyi-halların* əhəmiyyəti böyükdür. Bu mövzulu şerlərin konkret forması yoxdur, lakin *tərcüməyi-hallar*, bir qayda olaraq, məsnəvi, yaxud müxəmməs şəklinde yazılır. Tanılmış Dağıstan maarifçisi, əsərlərinin böyük bir qismini Azərbaycan dilində qələmə almış *Mirzə Həsən Əfəndi Əl-qədarinin*, «Bismihi sübhanəhü və taala» adlı *tərcüməyi-halindən* bir neçə bənd:

Bihəmdilləh, yetişdi sinnim islam içrə həştadə,
Ki, iman ilə varam rehəlti-üqbayə amadə.
Sual olsa, nə gördün, nə qazandın dəri-dünyadə
Nə xeyri eylədin ki, zadın olsun üxrədə,
Cavabimdır ki, gördüm hər nə, gördüm röyadə.

Oxudum hikməti, elmi-hesabi, elmi-heyəti,
Üsuli fiqh ilə fiqhi, həm üsturlablı-miqatı,
Zəbani farsü türkiyə ləvazim istilahatı,
Xülasə, xaki-Dağlıstanda mümkün ədəbiyyatı,
Atamın ehtimamı rəhbərim oldu ol irşadə.

İyirmi üç sənə ömrüm təmamində qəza qalib,
Gəlib tədbirimə oldum bir özgə sənətə sahib
Ki, mərhum Hacı Yusif xan məni ikram ilə katib,
Edib, yanında qaldım, altı il oldum ona rağib,
Həm övladınə təlim eylədim elmi ol əsnadə.

TƏSDİS – klassik Azərbaycan şerinin şəkillərindən biri. Bəzən altlılama da adlandırılır. Hər bəndi altı misradan ibarət olan təsdis başqa bir şairin əsərindən istifadə yolu ilə yazılan müsəddəsdir. Bəndin ilk dörd misrası orijinaldır, sonuncu iki misra isə başqa şairin yaradıcılarından götürülür. *Təsdisdə* misralar arasında yalnız formal yox, fikir uyarlığının, ardıcılığın olmasına da xüsusi diqqət yetirilir. *Füzulinin Həbibinin* məşhur müsəddəsi əsasında qələmə aldığı *təsdisindən* iki bənd:

Dün sayə saldı başıma bir sərvı sərbülənd,
Kim, qəddi dilrüba idi, rəftarı dilpəsənd,
Göftara gəldi nagah açıb ləli-nəşxənd,
Bir püstə gördüm onda tökər rizə-rizə qənd,
Sordum: – Məgər bu dürçi-dəhəndir – dedim, dedi:
– Yox, yox, dəvayı-dərdi nihanın durur sənin.
Əymış hilali üstə tərəfi-güləhini,
Çox dilşikəstənin göyə yetirmiş ahini,
Zülfün dağıtdı, gizlədi əbr içrə mahını,
Gördüm üzündə həlqeyi zülfə-siyahını,
Ol piçü tabı çox nə rəsəndir? – Dedim, dedi:
– Dövrü rüxümdə rişteyi-canundurur sənin.

TƏFRİQƏ – kiçik, bir pərdəli dramatik lətifə, məzhəkə. Bəzi hallarda rus ədəbiyyatındaki vodevil janrinin qarşılığı kimi özünü göstərir. XX əsrin iyirminci illərində Azərbaycan teatr və estrada sənəti bu janra tez-tez müraciət edirdi.

TƏXƏLLÜS – Yaxın Şərq, eləcə də Azərbaycan ədəbiyyatında şairlərin, yazıçıların, alimlərin, müsiqisünaslarının, filosoflarının və s. ənənəvi surətdə seçdikləri poetik ad, yaradıcılıq ləqəbi. *Təxəllüslər*, habelə şairin yaradıcılıq kredosuna, sənət qayəsinə, zövqünə, düşüncə tərzinə, öz yaradıcılarına bəslədiyi münasibətə və s. görə subyektiv şəkildə seçilə bilər. *Fuzuli* – özünün orijinal *təxəllüsünü* mənalandıraraq göstərirdi ki, bu *təxəllüs* hər mənada onun əsərlərinə açar rolunu oynaya bilər. Sənətkarların *təxəllüsü* ilə onların yaradıcılığı, əsərlərində – əsaslandırdıqları fikir və ideyalar arasında müəyyən yaxınlıq var. Məsələn, Mirzə Ələkbər Tahirzadənin «Sabir» təxəllüsü, Hüseyn Rasizadənin «Cavid» təxəllüsü sanki onların yaradıcılıqlarının ruhu, mayası ilə qaynayıb-qovuşubdur, Klassik ədəbiyyatda və folklorda geniş yayılmış *təxəllüs* ənənəsini sonraki dövr Azərbaycan yazıçıları və şairləri də davam etdirirlər.

TƏXMİS – klassik Azərbaycan poeziyasında şer şəkillərindən biri. Bəzən beşləmə də adlandırılır. Yaranma prinsipi təsdisdə olduğu kimidir. *Təxmisin* ilk üç misrası müəllifin orijinal yaradıcılıq nümunəsidir, sonrakı iki misra isə başqa şairlərin əsərlərindən götürülür. Forma etibarilə *təxmis* sintetik müxəmməsdir. *Seyid Əzim Şirvaninin, Fuzuliyə* təxmislərindən birinin ilk iki bəndi:

Qədəhlərdə hübab-asa könül düشمüş həvalərdən,
Şərabi-nəbsiz dil Kəbəsi düşdü səfalərdən,
Qutarmaz, olmayıncı məst, eşq əqli bələlərdən,
«Kərəm qıl, kəsmə saqı, iltifatın binəvalərdən,
Əlindən göldiyi xeyri diriğ etmə gədalərdən».

Dəri-dilbərdə hasildirmi əqli-eşqin amalı?
Və ya dəsti-fələkdən mən tək olmuş qüssə pamali,
Məni, hal əhlisən, bir hal ilə qıl haldan hali,
«Səba, kuyində nədir dildən üftadələr hali?
Bizim yerdən gəlirsən, bir xəbər ver aşinalərdən».

TƏCNİS – daha çox aşiq poeziyasında yayılmış şer şəkillərindəndir. Məzmununa görə *təcnislər* əsasən lirik xarakterlidir. Aşiq

poeziyası ilə bir sıradır yazılı ədəbiyyatda da ara-sıra *təcnis* nümunələrinə təsadüf olunur. *Təcnisin* özünəməxsus xüsusiyyəti, adından göründüyü kimi, burada qafiyələrin cinas üzərində qurulması ilə bağlıdır. Qafiyələnmə sistemi qoşma və gəraylıda olduğu kimidir. XIX əsrin görkəmli el sənətkarlarından *Şəmkirli Aşıq Hüseynin* təcnislərindən biri:

Bəlkə məni nəzərindən salan var,
Yada salmaz üç il, beş il, on beş il.
Heç deməzmi mənim dərdim çəkən var,
Həsrət qalar üç il, beş il, on beş il.

Dərya elmim vermək olmaz ay ada,
Təbib olan, çağır gəlsin aya da,
Göz görməsə, ağıl salmaz a yada,
Gəl görməyə üç il, beş il, on beş il.

Aşıq Söyünlə qalib dərd ayağında,
Xəstə şəfa bular dərd ayağında,
Ahu seyr eləyər dərd ayağında,
Ovçu gözlər üç il, beş il, on beş il.

Azərbaycan aşiq poeziyasında *təcnislərin* meydana çıxmasında ilk pillə rolunu cinas bayatılar oynamışlar. Digər tərəfdən, dilimizin ifadə imkanlarının genişliyi, onun ahəngdarlığı və musiqiliyi *təcnis* poetik formasının digər türkdilli xalqların ədəbiyyatı ilə müqayisədə Azərbaycanda daha geniş yayılmasına təkan vermişdir. Əlbəttə, cinas sözlərin zəruriliyi *təcnisdə* müəyyən formalizm ünsürlərinin meydana çıxma təhlükəsini yaradır. Lakin ustad sənətkarların *təcnislərində* bu cəhət qətiyyən nəzərə çarpmır. Burada sözlə fikrin, məna ilə məzmunun üzvi qaynağı yaranır.

Aşıq poeziyasındaki digər populyar şer şəkilləri kimi *təcnislər* də bir sıra poetik dəyişmələrə məruz qalmış, onların ciğalı *təcnis*, dodaqdəyməz *təcnis* və s. formaları meydana çıxmışdır. *Təcnisin* ən çətin növlərindən biri də gedər-gəlməz və ya nəfəşçəkmə *təcnisidir*. Bu formalı şer onu qoşan, düzən sənətkarın daha çox ifaçılıq səriştəsi, güclü səs diapozonu olması, mahir saz çalmaq məhareti ilə əlaqədardır.

Nəfəşçəkmə *təcnisdə* «hüff» şəklində nəfəsin geri çəkilməsi ilə rədif yaradılır. Cox nadir hallarda yaranan nəfəşçəkmə *təcnisi*

sin müsəddəs formalı bir nümunəsini *Aşıq Əsədin* şerləri arasında görürük:

Eşidib bilənlər, arif olanlar,
İnsan necə şeydə eyləməzmi hüff.
Bir tayfa görübən xəbər olanda,
Cavabın verəndə eyləməzmi hüff.
Xoş dilinən onu təkrar eyləsən,
Cavabın verəndə, ay edər of-of.

Bayqular məskəni yara qalyanı,
Tutubdu dəstinə yar a qalyanı,
Doldurub verəndə yara qalyanı,
Çəkəndə ləbində eyləməzmi hüff.
O şirin ləbindən busə dilədim,
Baxar, başın bular, ay edər of-of.

Gözüm əldə gördü o zərbabını,
Könlü həmdəm istər öz ərbabını,
Şərbaf toxuyanda o zərbabını,
Məkiyə tel atanda eyləməzmi hüff.
Məkik atıb şirin karın görəndə,
Bir teli qırılsa, ay edər of-of.

Süvari səməndi bir gündə minə,
Bir gündə atıla, bir gündə minə,
Əjdaha Əsədi bir gün dəminə,
Səra çəkəndə eyləməzmi hüff.
Vəfali yar qəbrim üstən keçəndə,
Yada salar ağlar, ay edər of-of.

TƏZİYƏNAMƏ – Azərbaycan şübhə tamaşaları üçün yazılmış və əsas etibarilə Kərbəla hadisələrindən, imamların müsibətindən bəhs edən dini məzmunlu mənzumələr. *Məhəmməd Füzulinin* «Hədiqətüs-süəda», *Abbasqulu Ağa Bakıxanovun* «Riyazül-Qüds» kimi əsərləri bu janrın klassik numunələrindəndir.

TƏRİFLƏR – satıcının satdığı malı təriflədiyi poetik parçalar. Əsasını improvizasiya təşkil edən bu cür *təriflər* şifahi xalq ədəbiyyatında geniş yayılmışdır. Satıcı bu poetik parçaları avazla söyləyə-söyləyə müştəri çağırır. Misal üçün:

Kəhrizlərim dərindi,
Kəhriz suyum sərndi.
Müştərimin yox sanı,
Kəhrizim can dərməni.
Suyum axşama qalmaz,
İçsən canın ağrımaz.
Sərin su var, sərvəri,
Ürəyi yanana, gəl bəri!..

Yaxud:

Ətri xoş,
Dadı meyxoş,
Görən yerdə qoymaz,
Yeyən yedikcə doymaz,
Sarı buğda çörəyi,
Sarı buğda çörəyi,
Gəl, gəl, ay müştəri!
Gəl, gəl, ay müştəri!..

TİFLANI-MÜSLİM – əslində, vaxtilə Azərbaycanda geniş yayılmış müəyyən bir şəbih tamaşasının adıdır. *İmam Hüseynin* əmisi oğlu *Muslimin* Küffə şəhərində faciəli surətdə həlak olmuş övladlarının aqibətindən bəhs edir (tercüməsi «*Muslimin övladları*»dır). Lakin *Füzulinin* «Hədiqətüs-süəda»sı kimi, bəzən ümumiyyətlərək termin kimi işlədirilir, ümumiyyətlə, şəbih tamaşalarındakı ədəbi mətn, təziyənamə sinonimi kimi götürülür.

TÖVBƏNAMƏ – klassik poeziyada təsadüf edilən dinimistik məzmunlu şerlər. *Tövbənamələrdə* insanın tövbə, peşmançılıq duyğusu, xalıq qarşısında öz kiçikliyini, həqirliyini, günahkarlığını dərk etmək hissi əsas yer tutur. *Tövbənamalər* şəkil etibarilə müxtəlif olsalar da, onların hamisənin məzmununda dərin bir səmimiyyət və güclü etiraf duyğusu var. XIX əsr şairlərindən *Məhəmməd bəy Aşıqin* aşağıdakı tövbənaməsi buna misal ola bilər:

Ey xuda, sənə əyandır ki, vəfadaram mən,
Tutdurum işləri yad eyləyib ağlaram mən,
Leyk bu nəfsin əlində həmvəqq zaram mən,
Əlibos, üzüqara, bəndeyi-biaram mən.

Hər ki, tənbeh edəsən ona sözavaram mən,
Gəlmişəm dərgahinə, labüdü naçaram mən,
Rəhm qıl bari-xudaya ki, günahkaram mən,
Asiyu bədəməlü rusiyəhü xaram mən.

Tövbə, ya rəb, bu qədər bəd əməlimdən tövbə!
Məsiyət rəhinə həm get və gəlimdən tövbə!
Hər xilaf olmuş isə sınmış əlimdən tövbə!
Dəxi bundan sonra məkrü dəğəlimdən tövbə!

Eylərəm sidq ilə mən piş öz ölümdən tövbə!
Hər xəta çıxmış isə bir də dilimdən, tövbə!
Rəhm qıl barixudaya ki, günahkaram mən,
Asiyu bədəməlü rusiyəhü xaram mən.

TÖVHİD – bir janr kimi forması ilə yox, məzmunu ilə müəyyənləşir. Klassik poeziyada əsasən iki istiqamətdə: dini baxımdan Allahın birliyinə inam və dünyəvi baxımdan müxtəlif mövzuları, fikirləri birləşdirmə məqsədi ilə istifadə olunmuşdur. *Həbibinin tövhidindən nümunə* üçün bir parça:

Ədəmdən ta ki, aləm oldu peyda,
Bulunmadı tapuna mislü həmta.
Sana kim bənziyə, ey dirlüba, kim,
Ki sənsən o əltafi-əsl həyula.
Xəyalın xeylidür, ey şahi-əzəm,
Edən canü gönül mülküni yəğma.
Pərişan zülfinin sevdalarından
Dimağım doldu fasid fikri-sevda.
Ləbi-ləlin fəraqından axıbdır
Gözüm hər dəmbədəm xuni-suvəyda,
Gözüntək görmədi bir fitnə əngiz
Olandan dövri-aləm çeşmi bina.
Görəldən nərgizi-məxmurun, ey dust,
Cahan xalqına oldum məstü rüsva...

TUYUQ – klassik Azərbaycan şerinin şəkillərindəndir. Mən-şə etibarilə qədim türk poetik mədəniyyətinə bağlıdır. Forma cə-hətdən bayati və rübəini xatırladır, onlar kimi dörd misradan ibarətdir. Qafiyəsi əsas etibarilə cinas sözlərdən qurulan *tuyuq* ən çox əruzun rəməl bəhrində yazılır. Tədqiqatlara görə *tuyuğun*

türkdilli xalqların ədəbiyyatına ilk dəfə XIV əsrin görkəmli Azərbaycan şairi *Qazi Bürhanəddin* gətirmiştir. *Qazi Bürhanəddin* qələmindən çıxmış tuyuqlardan biri:

Zülfün açsan dünyada təşviş olur,
Qatı baxarsan, çigərlər riş olur,
Gözlərin qan tökməgə qurşanursa,
Dünyada çox kişilər dərviş olur.

USTADNAMƏ – məhəbbət dastanlarının əvvəlində oxunan aforistik məzmunlu qoşmalar. Adətən, hər dastanın başlanğıcında üç *ustadnamə* ifa olunur. *Ustadnamələr* bir tərəfdən dastan dinləyicilərinə gözəl insani keyfiyyətlər aşılıyır, o biri tərəfdən isə aşıqlar bu spesifik qoşma növü vasitəsilə öz keçmiş ustادlarını, müəllimlərini yad edirlər. *Ustadnamələrdə* nəsihət çaları, didaktika ünsürləri güclü olduğundan burada atalar sözlərindən, zərb-məsələrdən, iibrətamız kəlamlardan və s. geniş istifadə olunur. Ustad aşıqlardan *Xəstə Qasımın* ustadnamələrindən biri:

Dəli könül, məndən sənə əmanət,
Demə bu dünyada qalım, yaxşıdı.
Məhşər günü qonum-qonşu tapılmaz,
Demə ulusum var, elim yaxşıdı.

Bir yerə gedəndə özünü öymə,
Şeytana bac verib kimsəyə söymə,
Əgər güclü isən, fağırı döymə,
Demə var qüvvətim, qolum yaxşıdı.

Qoçaqdan olubsan, sən də qoçaq ol,
Qadadan, bəladan gen gəz, uzaq ol.
Açıqqabaqlı ol, müdam alçaq¹ ol,
Demə ki, pulum var, malim yaxşıdı.

Xəstə Qasım kimə qilsin dadını,
Canı çıxsin özü çəksin odunu,
Yaxşı igid yaman etməz adını,
Yaman ad etməkdən ölüm yaxşıdı.

FACİƏ – dramatik əsər növlərindən biri. *Faciədə* qəhrəmanla ictimai mühit arasındaki kəskin ziddiyətlər və amansız müba-

rizə sonda birincinin məhvi ilə nəticələnir. İlk dəfə qədim Yunanistanda meydana çıxan *faciə* başqa janrlarla müqayisədə yüksək janr hesab edilirdi. Bu da çox güman ki, *faciədəki* konfliktin xarakteri ilə bütövlükdə *faciəlik* kateqoriyasının özü ilə bağlı idi. Azərbaycan ədəbiyyatında *faciə* janrinin ilk nümunəsi N.B. Vəzirovun «Müsibəti-Fəxrəddin» əsəridir (*bəzi tədqiqatçılar N.Nərimanova* «Nadanlıq» dramını da *faciə* hesab edirlər, lakin bizim fikrimizcə bu əsərdə konkret fəci kolliziya olmadıqından həmin fikrin üzərində israr etməyə ehtiyac yoxdur). Bir neçə nümunə istisna olunmaqla klassik dramaturgiyamızda *faciə* janrina o qədər də böyük diqqət yetirilməmişdir.

FƏRD – klassik poeziyada ən kiçik ölçülü lirik əsər. Bir beytdən ibarət olur və çox zaman müəllifin başqa əsərlərinin tərkibində işlənilir. Fərdlər tək beyt kimi ayrılıqda bitkin və dolğun bir fikri ifadə edir, məzmun tamlığı ilə seçilirlər. A. Bakıxanovun. «Kitabi-Əsgəriyyə» hekayəsində aşiqin vəziyyəti ilə bağlı bir fərd:

Çəkmə qəm, ey aşiqi-dilxəstə, mən yarəm sənə,
Özgələr cövr eylədikdə mən həvadaram sənə.

FƏXRIYYƏ – klassik Azərbaycan və Şərq şerində lirik poetik şəkil. Formal xüsusiyyətləri ilə məsnəvi, yaxud qəzəli xatırlatsa da, *səfərliyyə* məzmunu, ifadə etdiyi fikir etibarilə həmin şer şəkillərindən fərqlənir. *Fəxriyyələr* şairlərin öz-özlərinə oxuduqları odalar, himnlərdir. Burada şairin ağılı, qabiliyyəti, poetik istədədi və s. dəbdəbəli ifadələrlə təriflənir. Xaqanının məşhur *fəxriyyələrindən* birinin ilk beytləri:

Şaham, mənim əlimdədir bu söz mülkü, söz diyarı,
Bu dünyada tək mənimdir söz mülkünün ixtiyarı.

Nadir-nadir mənaların Məryəminə ruh verənəm,
Uca, yüksək fikirlərin aləminə hakim mənəm.

¹ Sadə səmimi mənasında.

Mənim bakır sözlərimdir xasiyyətdə ruh tilsimı,
Mənim qəlbim ruhlandırır ağılları işiq kimi.

Sehr düzən şairlərə sapi verən bil mənəm, mən,
Bütün şer zərrabları hey qafiyə alır məndən.

XİTAB – göstəriş, nəsihət, məsləhət təriqi ilə bir nəfərə, ya-xud bir qrup şəxsə müraciət. M. F. Axundovun «Təmsilat»ının başlanğıcında «Xitab bər-katib» və «Xitab bər-naqıl» adlı iki ədəbi müraciət mətninə təsadüf edilir. Mənzum xitabın müxtəlif nümunələrinə XIX əsr Azərbaycan şairlərinin əsərlərində dönə-dönə rast gəlmək mümkündür. Əyanılık üçün Seyid Əzim Şirvaninin *Həsənbəy Zərdabiya* xitabını burada misal götəririk:

Ey Həsənbəy, müəllimi-dana,
Ey edən əhli-islami ehya!
Ey çatan aləmə səfa səndən,
Eyləyir Seyyid iltica səndən!
Kim, bu məktub kim, xəyalimdır,
Əhli-Qafqazə ərzi-halimdır,
Edəsən çap, ey gözüm nuri,
Ta ki, ola ruzigar məşhuri.

XƏMSƏ – klassik Azərbaycan və Şərq poeziyasında mənzum əsərlər toplusu. Beş poemadan ibarət olan «Xəmsə»nin klassik nümunəsini Nizami Gəncəvi yaratmışdır. Sonrakı Şərq şairləri də «Xəmsə» yaradarkən Nizaminin poetik ənənələrindən, sənət prinsiplərindən çıxış etmişlər.

HALAY MAHNILARI – toylarda, bayram və şənlik mərasimlərində əl-ələ tutub, yaxud qol-qola girib dövrə vura-vura və xorla halay tuta-tuta oxunan mahnilər. Yallı oyunlarının mətnli şəklidir və mətnlər də bu cəhətdən nəzərə alınaraq yaranmışdır. Əsas etibarilə Azərbaycanın cənubi-şərq hissəsi üçün səciyyəvidir. *Halay mahnilarından* bir nümunə:

Nar, nar, Nargilə,
Durun gedək yargılə.

Gedirdim yolum ilə,
Oynurdum gülüm ilə.
Yarı yaman eylədim,
Lal olmuş dilim ilə.

Gəlirdim qıraq ilə,
Gül biçdim oraq ilə.
İtirdim nazlı yarı,
Gəzirəm soraq ilə.

Boğazında silsilə,
Meh düşüb qızılgülə.
Oğlan, faytonu getir,
Dur gedək sizingilə.

Partaxal dilim-dilim,
Gəl əyləş mənim gülüm,
Əgər sənə söz desəm,
Lal olsun mənim dilim.

HANA NƏĞMƏLƏRİ – mövzusu etibarilə xalça sənətini, xalçaçılıq peşəsini, xalça toxuyanların güzəranını ifadə edən nəğmələr. *Xalçaçı* öz sənəti ilə fəxr edir, xalçanın bədii-estetik gözəlliyi tərənnüm olunur, xalça evin dirəyi hesab edilir, Bir nümunə:

Evin dirəyi,
Gəlin gərəyi,
Gülün qonçası,
Evin xonçası,
Güllü gözəlim,
Qırmızı gəlin,
Qəmim, məlalıım,
Səbrim, qərarım,
Ala göz sonam,
Xan qızım hanam!

HAXİSTA – şifahi xalq poeziyasının şer şəkillərindən biri. Toy və nişan mərasimlərində oxunan şən, nikbin mahnilardır. Əsasən, Ermənistanın vaxtilə azərbaycanlılar yaşamış rayonlarından və Naxçıvan ərazisində yayılmışdır. Mahnının bayatıdan ibarət

əsas misralarını bir nəfər oxuyur, hər misranın sonunda gələn «haxışta» nəqəratını isə hamı təkrar edir. Məsələn:

Araz qırğıçıçək,
Haxışta.
Oraq götür, gəl biçək,
Haxışta.
Qardaş, nişanlın gördüm,
Haxışta.
Üzündə yumru birçək,
Haxışta.

HAÇA BEYT – qoşayarpaq qoşmaya aşıqların bir qismi tərəfindən verilən ikinci ad.

HEKAYƏ – Azərbaycan epik ədəbiyyatının kiçik janrlarından biridir. *Hekayədə* insan həyatının konkret bir səhnəsini, müəyyən bir epizodu təsvir etmək yolu ilə ümumiləşdirici tip və xarakterlər yaratmağa üstünlük verilir. Klassik Azərbaycan *hekayəçiliyinin* ən yaxşı nümunələri XX əsrin əvvəllərində meydana çıxmışdır.

HECA – Azərbaycan aqış şerinin və xəlqi poeziyanın əsas vəzni. Sait səslərin və təqtillərin hər misradakı bərabərliyi prinsipi üzrə qurulmuş *heca* vəzniňə aşiq yaradıcılığında bəzən barmaqhesabı da deyirlər. Heca vəzni müasir Azərbaycan şairlərinin yaradıcılığında bir sıra dəyişikliklərə uğramışdır.

HƏBSİYYƏ – orta əsrlər Şərq, eləcə də Azərbaycan poeziyasında geniş yayılmış janr. Həbs, zindan həyatı ilə bağlı şəkildə meydana çıxır. *Həbsiyyələri* müəyyən mənada həm də azadlıqlarını hökmədar qulluğu girdikləri gündən itirmiş saray şairlərinin yaradıcılıqlarının təbii və məntiqi janrı hesab etmək lazımdır. Klassik Azərbaycan poeziyasında *Xaşaninin*, *Fələki Şirvaninin* və b. həbsiyyələri məşhurdur. Fələkinin həbsiyyəsindən bir parça:

Heç kəs ilə həyatda karim yox,
Kara gəlmək üçün da yarım yox.

Yaralı qəlb ilə aman, yarəb,
Ağrıya səbr ilə qərarım yox.

Belə bir zindan içində daha,
Dözməyə artıq iqtidarım yox.

Öldürün, qurtarın bu zillətdən,
Etməyə naləm, ahu-zarım yox.

Hər nəyim var idi, fəna oldu,
Yoxa çıxmış həyatda varım yox.

Canımı saxlamağa zindanda,
Duadan başqa arzularım yox.

Düşmüşəm bəndə çarəsiz, bikəs,
Qapını açmağa acharım yox.

HƏDİQƏTÜS - SÜƏDA – əslində, Məhəmməd Füzulinin peyğəmbərin, onun qızı Fatimənin və əmisi oğlu və kürəkəni Əlinin ölümündən, Kərbəla hadisələrindən bəhs edən məşhur əsərinin adıdır (tərcüməsi «Şəhidlər bağçası»dır). Lakin uzun müddət Azərbaycan şəbih tamaşalarında ədəbi mətn kimi istifadə olunduğu üçün, bəzən şəbih tamaşalarında oynanılan mətnləri ifadə edən termin kimi işlədirilir. «Tamaşanın hədiqətüs-süədasi» – Yəni ədəbi mətni.

HƏRBƏ-ZORBA – Azərbaycan aşiq şerində təsadüf edilən fəxriyyə tipli lirik əsər. *Hərbə-zorbalarda* humor elementləri də üstünlük təşkil edir. Aşıqlar, adətən, deyişmə prosesində rəqib qarşısında öz üstünlüğünü göstərmək məqsədi ilə *hərbə-zorbalara* müraciət edirlər. Forması əsas etibarilə qoşmadır. El sənətkarı *Meşkinli Məhəmmədin* hərbə-zorbalarından biri:

Filü gərgədan tək gırṛəm meydana,
Əsrəmiş nərlər tək sallam rəzmi-çəng.
Şirü bəbirmisal bir əjdahayəm,
Yoxdu dəryalarda mənim tək nəhəng.

Dastani-Rüstəmdə mən qəhrəmanam,
İldirim tək yandırıban yaxanam,

Dosta həlim, düşmənimlə yamanam,
Meydanda tab etməz hindinən firəng.

Əzrail zəhmimdən çəkməz nəfəsin,
Suri-İsrafilin batırram səsin.
On min, yüz min şair eləsə bəhsin,
Verməz cavabımı Cəmşidi-hüşəng.

Meşkin Məhəmmədəm, Kuhı-Əlvəndəm,
Sərəndib, Kəsarut, hut, Sərbiləndəm,
Ağrı dağı, Elburz, həm Dəməvəndəm,
Mən Əli Quluyam, xalis yekirəng.

HÖCV – klassik Azərbaycan poeziyasında çox yayılmış şer-növlərindən biri. *Həcvlərin* bir çoxu özünün kəskin ictimai xarakteri, dövrün yaramazlıqlarından narazılıq əhvali-ruhiyyəsi ilə seçilir. İnqilaba qədərki Azərbaycan şərində sırf şəxsi məqsədlərlə yazılan, ayrı-ayrı adamları hörmətdən salmaq məqsədi güdən *həcvlər* də olmuşdur. *Həcvlər* qəzəl, qoşma, məsnəvi, müxəmməs və s. poetik formalarda meydana çıxa bilər. Azərbaycan poeziyasında *həcvi* ictimai məzmunca zənginləşdirən *Qasımbəy Zakirin* məşhur «*Şışəliləri həcv*» əsərindən bir neçə bənd:

Fisqü fücur həddən aşib Şişədə,
Erkeyi, dişisi yaman peşədə,
Mənəm qalan təkcə bu əndişədə,
Zəmanə dönübdü, qovğayə bir bax.

Palajenya nəqli olub ta möhkəm,
Gərək bəy azalda zülmün dəmadəm,
Dəxi də artırır bu əhli-sitəm,
Yanında çalınan zurnaya bir bax.

Səhra mərdümünü şəhr əhli görcək,
Yalvarıb, yaxarıb oturdar cəmlək,
Beş arasında sürüşdürər üç çərək,
Taciri seyr eylə, sevdayə bir bax.

HOLAVARLAR – Azərbaycan şifahi xalq poeziyasının şəkillərindən biridir. Əkinçilik və cütçülükə bağlı tarixən formalaşmış qədim xalq nəgmələridir. Forma və qafiyə prinsipi etibarilə

holavar bayatının xüsusi mövzu ətrafında qruplaşan növüdür. Bir nümunə:

Öküzüm birdi mənim,
Taleyim kürdü mənim,
İki oldu öküzüm,
Qaraçuxam durdu mənim.

ÇARPARƏ – Azərbaycan klassik poeziyasında o qədər də geniş yayılmayan şer şəkillərindən biridir. Çox güman ki, *çarparə* farsca «*dörd parça*», «*dörd hissə*» mənasında işlənən «*cahar parə*» sözündən yaranmışdır. Bu da *çarparənin* hər beytinin dörd bərabər yarımmisraya bölünməsi ilə əlaqədardır. Əsasən XIX əsrdən başlayaraq Azərbaycan şərində vətəndaşlıq hüququ qazanan çarparələr öz ritmikliyi, oynaqlığı, təqtilərin ideal proporsionallığı ilə seçilir. *Çarparənin* klassik nümunələrini Azərbaycan poeziyasında *Seyid Əbülgasim Nəbati* yaratmışdır. Onun «*Get dolangınən*, xamsənhənuz, püxtə olmağına çox zaman gərək» misraları ilə başlayan çarparəsi məshhurdur. XIX əsr Azərbaycan şairlərindən *Seyid Nigarinin* çarparəsindən bir neçə bənd:

Dərdü möhnətin, ey sənəm, sənəm,
Eşq ilə çəkən bir mənəm, mənəm.
Arü varini rahi-mehrədə,
Tarümar edən bir mənəm, mənəm.

Çəkmışəm cəfa, eylə bir vəfa,
Sən də ələta, can sənə fəda,
Rahimərdə zarü bivəfa,
Tarikül-vətən bir mənəm, mənəm.

Eyləgil xıtab, verməgil əzab,
Üzdən al niqab, verməgil əzab,
Təxmi mehrini rəşki afitab,
Sinəyə əkən bir mənəm, mənəm.

CİNAS – yazılış baxımından əksər hallarda eyni olub müxtəlif mənalar bildirən omonim sözlər. Aşıq ədəbiyyatının populyar şer şəkillərindən biri olan təcnisdə bütün qafiyələr *cinas* sözlər-

dən ibarət olur. *Cinas* bayatılarda da qafiyələnən sözlər *cinas* olurlar. Məsələn:

Aşıqəm, kim sadağa?
Kim qurban, kim sadağa?
Mən Məcnun varisiyəm,
Qoymam kimsə dağa.

Yaxud:

Zülfün suda mar kimi,
Oynar su damar kimi,
Sızıldatdın aşiqi
Yağsa su damar kimi.

CÜNK – əsrin əvvəllərinə qədər ədəbiyyat həvəskarları tərəfindən tərtib edilən poeziya antologiyaları – əlyazma kitabları. *Cüng* sahibinin ədəbiyyata bələdliyi, şəxsi zövqü, savadı, ədəbi mənbələrə bələdliyi, nəhayət, hansı regionda yaşaması onun tərtib etdiyi əlyazma antologiyasının xarakterini və mündəricəsini müəyyənləşdirir. *Cünglər* həm eyni janrda yazılmış poeziya nümunələrini, həm də müxtəlif janrlı poetik parçaları özündə ehtiva edə bilər. Ədəbiyyat tarixinin öyrənilməsində, habelə mənbəşünaslıq baxımından, *cünglərin* mühüm əhəmiyyəti var.

CİDIR NƏĞMƏSİ – cıdır oyunlarında (*tamaşalarında*) həm oyuncuların (*iştirakçıların*), həm də azarkeşlərin (*xüssusən, cavan qızların*) oxuduqları nəgmələr. Mövzuları qəhrəmanlıq motivlərindən tutmuş məhəbbət motivlərinəcən geniş ehtiva dairəsinə malikdir. «Ç» və «P» səsinin alliterasiyasından ustalıqla istifadə edilərək yaradılmış bir *cıdır* nəgməsi:

Çapar atım,
Çap, çap!
Cıdır atım;
Çap!
Çap!
Öten gəlib
Yetişdi!
Tap, tap!..
Çapar atım,

Çap, çap!

Çap!

Çap!

CIĞA— Azərbaycan aşiq poeziyasında qoşma, gəraylı, müxəmməs və s. tərkibində istifadə olunan qeyri-müstəqil şer parçası. Qoşma, yaxud müxəmməslə müqayisədə *cığanın* ritmi daha oynaq olur. *Cığanın* hər misrası öz arasında qafiyələnir. Həmin qafiyə qoşmanın, yaxud müxəmməsin qafiyə sistemindən fərqlənir. *Aşıq Əsədin* məşhur cığalı müxəmməsini burada misal gətirmək olar:

Can alan, getmə dayan, bil, məni candan elədin sən,
Təbiət bəzək vurub, şövkəti-şandan elədin sən,
Kirpiyin ox kimidir, qaşı kamandan elədin sən.
Oxudun qumru kimi, məni lisandan elədin sən.

Xoşdumu o lisanın,
Xub verilib nişanın,
Yoxdu özgə nöqsanın,
Gözəl camalın,
O pür kamalın,
Dürdanə xalın,
Xalındı qoşa,
Səni min yaşa,
Dövran sür başa.
Gəzməkdə, sallanmaqdə dünyani heyran elədin sən...

CIĞALI TƏCNİS – təcnisə cığa-bayatı əlavə olunması yolu ilə əməlkə gəlir. Aşıq poeziyasının mürəkkəb və son dərəcə melodiş şəkillərindən biridir. *Təcisin* ilk iki misrasının arasında *cığa* gəlir. *Cığa-bayatinin* qafiyələri də *təcisin* qafiyələri kimi cinas olur. Əsas mətnlə *cığa* arasında qafiyə fərqi olsa da, məna, məzmun baxımından onlar bir-birini davam etdirir və tamamlayırlar. Bir sıra hallarda *təcnislə cığanın* qafiyələri də eyni olur. Bu principlər *cığanın* digər aşiq poeziyası şəkillərinə qoşulması prosesində də, əsasən, qorunub saxlanır. *Ələsgərin* məşhur cığalı *təcnislərindən* bir nümunə:

Arif olan, bir od düşüb canıma,
 Əridib döndərir a yağa məni.
 Yox aşiq, ay ağa,
 Yetiş dada, ay ağa,
 İllər xəstəsi canım,
 Yar gəldi, qalx ayağa.
 Ağa olan qulun salmaz nəzərdən,
 Salma nəzərindən, ay ağa, məni.
 Kamil ovçu, ovun görcək sin, ayə!
 Oxu dərsin əzəl başdan «sin», ayə!
 Yox aşiq, sin ayə,
 Tər damlayan sinayə,
 Xəstənin gözü düşmüş
 Yetkin nar, tər sinayə.
 Ömr azaldı, vədə yetdi sinnə, ayə!
 Bir gün də bükərlər, ay ağa, məni.
 Mənim yarımla yaşılı geyib, İncidir,
 İncə beldə gümüş kəmər, inci, dür.
 Yox aşiq, incidir,
 İnci mərcan, inci dür,
 Yaman övlad, bəd qonşu,
 Qohum-qardaş incidir.
 Xəstə düşdüm, bu dərd məni incidir,
 Tut dəstimdən, qaldır ayağa məni.

ŞAH BEYT – klassik Azərbaycan poeziyasında qəzəl, yaxud qəsidənin ən dolğun, tutarlı, poetik cəhətdən mükəmməl beyti. Ustad sənətkarların, məsələn, *Füzulinin* yaradıcılığında az qala hər beyt *şah beyt* etalonuna uyğun gəlir. Bəzən *şah beytlər* qəzəlin, yaxud qəsidənin ümumi kontekstindən ayrılaraq müstəqil şer nümunələri kimi bayaz və cünglərə daxil edilir.

ŞƏBƏDƏ – mövzu etibarilə məzəmmət, lağ, yüngül istehza xarakteri daşıyan şer parçaları. Folklorda və aşiq poeziyasında xüsusişlə geniş yayılmışdır. *Şəbədədə* hər hansı şəxsin davranışındakı, məişətindəki, xarakterindəki bu və ya digər naqış, qüsurlu cəhəti götürülərək məzəmmət və lağ təriqi ilə daha da qabarıllaşdırılır. *Aşıq Ələsgərin* aşağıda misal götirdiyimiz gərəylisi şəbədəyə nümunə ola bilər:

Ala gözlü, nazlı dilbər,
Elindən xəbərin varmı?
Dörd bir yanın bağça, söyüd,
Gülündən xəbərin varmı?

O zaman ki, gəldim sizə,
Mayıl oldum ala gözə,
Zibilin çıxıbdı dizə,
Külündən xəbərin varmı?

O vədə ki, gəlin oldun,
Qabırğası qalın oldun,
Qaynanana zalım oldun,
Dilindən xəbərin varmı?

Daha düşübsən hənəkdən,
Suyun qurtarıb sənəkdən,
Məmən çıxıbdı köynəkdən,
Tulundan xəbərin varmı?

Ələsgərlə çəkmə dava,
Ariflər baxsıñ hesaba,
Cehizindi qriq tava,
Malından xəbərin varmı?

ŞƏBİH – Yaxın və Orta Şərq ölkələrində, eləcə də Azərbaycanda yaranan və geniş yayılan dini misteriyalar. *Şəbih* tamaşaları şəliyklə daha çox bağlı olduğundan Azərbaycan və İran ərazilərində geniş populyarlıq qazanmışdır. Ərəbcə «şəbiyyə» sözündən yaranan *şəbihin* mənası «bənzər», «oxşar» deməkdir. Bu da tamaşaların məzmunu və xarakteri ilə – yəni şəbihdə dini müqəddəslərin həyatını, aqibətini göz önünde canlandıran səhnələrin, epi-zodların göstərilməsi ilə bağlıdır. *Şəbihdə* meydan teatrının ünsürleri qabarık şəkildə nəzərə çarpmaqdadır. Başqa sözə desək, məzmununun sırf dini xarakter daşımاسına baxmayaraq, o, xalq teatrının yaradıcılıq ünsürlərindən bəhrələnmiş və bu yolla zənginləşərək müəyyən fərqli, hətta deyərdik ki, milli xüsusiyyətlər qazanmışdır. Təbii ki, *şəbih* tamaşalarının populyarlığı, əgər belə demək mümkünə, xüsusi *şəbih* dramaturgiyası, hətta *şəbih* rejissurşusunu meydana çıxarmışdır. Bu tamaşanın ssenarisi epik-dramaturji xarakterlidir, müəyyən tarixi materiala əsaslanır. *Şəbihlərdə*, bir qayda olaraq, İslam tarixinin faciəvi hadisələri, hakimiyyət, di-

ni liderlik uğrunda müxtəlif şəxslər və tayfalar arasında gedən qanlı mübarizənin səhnələri öz əksini tapır. Mövzu spesifikliyi *şəbihin* poetikasına və ifa tərzinə də təsirsiz qalmamışdır. *Şəbih* tamaşaları məhərrəmlik günlərində oynanırdı və dini hissələrin daha da coşdurulmasına xidmet edirdi. Adalarının, süjetlərinin müxtəlif olmasına baxmayaraq («*Əlinin qətli*», «*İmam Hüseynin qətli*», «*Həzrət Abbasın şəhid olması*», «*Qasim otağı*», «*Kərbəla müsibəti*», «*Müslümün Kufədə qətli*», «*Müslümün oğlanlarının qətli*» və s. və i. a.) *şəbih* tamaşalarının hamısında qarşı-qarşıya qoyulan, biri dini sadıqlıyi, mənəvi təmizliyi, əqidə bütövlüyüünü, ikincisi isə zalımlığı, qəddarlığı, amansızlığı təcəssüm etdirən *İmam Hüseyin* və tərəfdarları ilə yezid və onun tərəfdarları arasındaki qarşidurma və qanlı mübarizə əks etdirilir. Şıə ideologiyası birincilərə məhəbbət, ikincilərə isə nifret aşılamaq üçün *şəbih* tamaşalarının topladığı auditoriyadan geniş istifadə edirdi. *Şəbihlərdə* adamları riqqətə gətirmək, təsirləndirmək üçün patetikadan, zahiri effektdən, riqqətləndirici şer parçalarından və s. geniş istifadə olundurdu.

ŞƏBİHGƏRDAN – *şəbih* tamaşalarında iştirak edən «*aktyorlar*». Xüsusi hazırlıq keçməsələr də, onlarda müəyyən professionalizm ünsürləri var idi. Səsin təsirliliyinə, rolun xarakterindən asılı olaraq zahiri görkəmə və boy-buxuna xüsusi diqqət yetirilirdi. Maraqlıdır ki, çox vaxt dini hislərin təsiri altında hətta profesional *şəbihgərdanlar* da «*mənfi*» personajların – *Yezidin*, *Şümü-rün* və başqalarının rollarını «*oynamaq*» istəmirdilər.

ŞƏRHİ-HƏDİS – klassik Azərbaycan poeziyasında təsadüf edilən dini məzmunlu, əksərən süjetli şer parçaları. Konkret forması yoxdur. Qafiyələnmə prinsipi, əsasən, məsnəvidə olduğu kimidir. *Şərhi-hədisdə* peyğəmbərin hədislərindən biri götürülür və onun izahı, şərhi verilirdi. Belə şer parçalarını şərti olaraq iki hissəyə ayırmak olar. Birinci hissədə peyğəmbərin hədisinin qısa məzmunu verilir, bunun artdıca isə şairin didaktik xarakterli təfəsiri gəlir. *Şərhi-hədislərin* bir çox diqqətəlayiq nümunələrini yaratmış *Seyid Əzim Şirvaninin* divanında bu dini xarakterli şerlər müasir həyatla, əxlaq və mənəviyyat problemləri ilə, inkişaf və irəliləyişin, ictimai tərəqqinin zəruriliyi fikri ilə əlaqələndirilir. Bununla da şair bir tərəfdən peyğəmbərin nəsihət və kəlamları-

nin, ibrətamız hekayətlərinin bütün dövrlər üçün müasirliyini göstərir, o biri tərəfdən isə həmin hədisdən çıkış edərək özünün bir sıra nəsihətamız ideyalarını oxucularla bölüşür:

Bir hədisi-səhihdir bu xəbər.
Söyləyibdir cənabi peyğəmbər
Ki, Süleyman Nəbi əleyhi səlam,
Hər güruhun dilin bilirdi tamam.
Ey oğul, bil, bu rəmzdən mətləb,
Deyil ancaq lisan lisani-ərəb.

Həqq özü hər lisanə danadır,
Hər lisan həqq yanında zibadır.
Var bizim dörd kitabımız ari,
Hər biri bir lisan ilə cari.
Biri «Tövrat» idi giranmayə,
Gəldi ibri dilində Musayə.
Biri «İncil» idi, biri «Zənbur»,
Hər biri bir lisan ilə məşhur.
Çün Məhəmməd ərəbdən etdi zühur,
Öz lisanında qıldı həqq məmər.
Türkdən göndərəydi gər ani,
Türk dilində olurdu «Qurani».

ŞƏRHÇİLİK – klassik Azərbaycan ədəbiyyatşunaslığında filoloji tədqiqat janrı. Milli filoloji fikirdə şərhçiliyin ilk görkəmli nümayəndələrindən biri məşhur Azərbaycan şairi və alimi *Xətib Təbrizidir*. Onun «*Şərhül-həmasə*» əsərində VI-IX əsrlərdə ərəb klassik şer nümunələrindən ibarət olan antologiyanın – həmasənin geniş şərhi verilmişdir. Şərhçilik mətnşunaslıqla sıx bağlıdır. Bura ədəbi abidənin ən mükəmmel nüsxəsinin seçilməsi, abidənin mətninin bu və ya digər oxunuşunun əsaslandırılması, aydın olmayan hissələrin konyekturası (*şərhçi tərəfindən islahi*), mətnin yaranma tarixinin araşdırılması daxildir. Tarixi-ədəbi xarakterli *şərhlər* həmçinin mətnin tarixi əsaslarını və onun ədəbi fikrin inkişafında yerini də göstərir. XIX əsrəndən etibarən *şərhçilik* Azərbaycan ədəbiyyatşunaslığında daha geniş yayılmış və onun elmi bazası xeyli qüvvətlənmişdir. Görkəmli Azərbaycan alimi, rus şərqşunaslığının yaradıcısı *Mirzə Kazimbəyin* «*Əssəbus-səyyar*», «Məhəmmədiyyə», «Səbatül-acizin», «Müxtə sərül-vikqayət»,

«Qisseyi-Yusif», «Dərbəndnamə», «Gülüstan» kimi Azərbaycan, ərəb, fars, türk, tatar dillərində olan klassik abidələrə, habelə A. S. Qriboyedovun «Gündəliklər»inə yazdığı geniş və əhatəli şərhlər bu filoloji janrıñ milli ədəbiyyatşünaslıqdakı güclü inkişafından xəbər verir. *Hüseyn Əfəndi Qayıbovun* «Azərbaycanda məşhur olan şüəranın əşarina məcmuədir» antologiyası, *F. Köçərlinin* bir sira məqalələri də bilavasitə şərhçilik-mətnşünaslıq aspektindədir.

ŞƏHRƏNGİZ – klassik Azərbaycan və Şərqi poeziyasında bilavasitə şəhər həyatının, möişətinin, şəhərlilərin təsviri və tərənnümü ilə bağlı şərlərin ümumi adı. Bəzən bu məzmunlu şərləri *şəhraşub* da adlandırırlar. Mənası «şəhərə qarışığıqlıq salan» deməkdir. Ümumilikdə şəhər həyatının təsviri ilə bağlı olsalar da, şəhrəngizlər konkret təsvir predmeti baxımından müxtəlifdir. Burada həm bir gözəlin tərənnümunü verən, həm şəhərin görkəmli yerlərini təsvir edən, həm də şəhər sakinlərini peşə və maraqlarına görə səciyyələndirən lirik parçalara rast gəlmək olur. Ayrı-ayrı sənət sahiblərinin işini, məşğuliyyətini və s. işıqlandıran *şəhrəngizlər* «peşə poeziyası» adı ilə tanınır. XII əsrədə yaşayış-yaratmış şairə *Məhsəti Gəncəvinin* aşağıdakı şəhrəngizi bu növ poeziyaya misal ola bilər:

Hamamçıya deyin, mümkünə bu gün,
Hamam qızdırmasın camaat üçün.
Mən çimmək suyunu göz yaşlarımdan,
Odunu qəlbimdən edəcəm bütün.

Şəhrəngizlər şairin şəhər mühitinə münasibətindən və mövcud cəmiyyətə baxışından asılı surətdə lirik və satirik xarakterli ola bilər.

Şəhrəngizlərin vahid forması yoxdur. Onlar, əsasən, rubai, qoşma və məsnəvi şəklində yazılırlar. Burada bəndlərin sayı da məhdudlaşdırılmışdır. Mövzunun tələbindən asılı olaraq onlar artırılıb-azaldıla bilər.

ŞİVƏN – yas mərasimində olən üçün təsirli, yanıqlı sözlərlə, oxşamalarla hönkür-hönkür ağlamaq, üz çırmakaq, saç yolmaq *şivənin* əsas əlamətlərindəndir. Misal üçün, «*Dədə Qorqud*»da Burla

xatun oğlunun ölüm anında dedikləri: «*Güz alması kimi al yanagını dardı. Qarğı kimi qara saçlarını yoldu. Oğul, oğul deyibən zarlıq qıldı ağladı*».

Müraciətində, yaxud da sonluğunda daha çox «vay» kəlməsi işlədilən *şivən* deyimləri şəkli xüsusiyyətlərinə görə konkret formada olmur.

XVIII əsrdən dövrümüzə gəlib çatmış bir *şivən* nümunəsi (*Qarabağ hakimi İbrahim xanın oğlu Cavadın ölümü münasibətlə anasının dediyi «Oğul vay!»*) bu baxımdan, xüsusən, qiymətli-dir:

Yayınma gözümdən, dinim, imanım, oğul vay!
Fikrim, xəyalım, təkdə şirin canım, oğul vay!
Dərdini çəkən ellər ilən yanım, oğul vay!
Heybətli Cavadım,
Qüdrətli Cavadım,
Gəl etmə fəramuş məni,
İzzətli Cavadım!

İstər nəzm, istərsə də nəsrlə olan *şivən* nümunələrində *şivən* deyənin ölüne münasibəti qabarıq şəkildə ön plana çəkilir.

Övladların dilindən ata üçün deyilən *şivənə* bir misal: «*Bizi yetim qoyub gedən, ata vay! Ay ata, niyə belə tez getdin?! Bizi sən kimə tapşırıb gedirsən? Sənsiz bizim günüümüz necə olacaq?! Evinizin dirəyi, el-obada sözü ötən, ata vay ey, ata vay!*»

Qızların öz nişanlıları üçün dedikləri *şivənin* on xarakter nümunəsi yenə də «Dədə Qorqud»dadır. Nişanlısının ölüm xəbərini eşidən «*Baniçiçək qaralar geydi, ağ qaftanını çıxardı. Güz alması kimi al yanğını dardı, yırtdı*.

– *Vay, al duvağım ayası! Vay, alnim, başım umudu! Vay, şah yigidim! Vay, şahbaz yigidim! Doyunca üzünə baxmadığım xanım yigit! Qanda getdin məni yalqız qoyub, canım yigit! Göz açıban gördüğüm, könül ilə sevdiyim! Bir yastıqda baş qoyduğum! Yolunda oldüyüm! Qurban oldduğum! Vay, Qazan bayın işığı! Vay, qalın oğuzun imrəncisi Beyrək – deyib zar-zar ağladı*».

Ana *şivəni* istər formasına, istərsə də məzmununa görə diqqəti cəlb edir. Burada oxşama, layla, ağı və bir sıra digər xalq şeri nümunələrindən istifadə olunur. Vaxtsız ölüən uşağı üçün ana «evi-

min yaraşığı, ocağımin odu, bağçamın gülü, toysuz-düyünsüz, gəlin otağı görməyən balam vay!» – deyə şivən deyir.

Bəzən ana öz şivənidə övladının ölüm səbəblərini də söyləyir:

Ay anan sənə qurban, oğul ey, balam ey,
Dərdinə dörman tapılmayan,
Ağ ciyəri suya dönən,
Qara ciyəri qana dönən,
Ağzı acı dərmanlı,
Bədəni ulduz yaralı,
Ayar sulardan doymayan canına
Anan qurban, anan qurban!

MÜNDƏRİCAT

Bir-neçə söz	5
«Araz» sözü haqqında	6
Hekayə haqqında etüdlər	9
Redaksiyaya məktub	14
«Axmisan hissimdə, duygumda, şerim...»	19
Azərbaycan hekayəsi haqqında söz	22
Sadəliyin müdrikliyi	26
«Ədəbiyyat və incəsənət» qəzeti haqqında	30
Çətin yollarla	32
Şəfqətlə, məhəbbətlə	36
Bu kitab haqqında bir-neçə söz	40
Fəridə Vəzirovanın «Ədəbi -tənqidi qeydlər» kitabının əlyazması haqqında	43
Xeyrin böyük müttəfiqi	45
Kitab mənəvi sənətdir	48
Mehdi Hüseyn xatirəsi	52
Sözün qanadı var...	55
İlk kitabın sınağı	58
Unudulmaz səfəri xatırlayarkən...	61
Saday haqqında	64
«Ürəyim nar çiçəyi»	65
Təbrik	66
«Aydınlıq, açıqlıq, düzgünlük...»	68
Şairin vətəndaş mövqeyi	70
Özümüzü təsdiqimiz	74
Bir ömür nədir ki?..	80
Yaz dumanı bar gətirir...	85
Söz oxucunundur	89

Məsuliyyət hissi ilə	93
İllər keçəcək...	95
Uğurlu yol	97
Çiçəklər açılanda...	98
Qorqud məhəbbətilə	102
Dağıdır möhnəti, məlalı dağlar...	104
Ləyaqət və gözəllik günü	106
Yazıcıların səkkizinci qurultayı haqqında	109
Fəxri haqqında	111
On ildən sonra	112
Vətən unutmur	117
Ümid	121
Fəridin hekayələri və taleyi	123
Təbrik edirik!	125
Xalq naminə, vətən naminə	126
Hirsancaq ziyan gətirir	129
Həqiqət naminə	134
Siyasi naşılıq nümunəsi	137
Ağır sınaq günləri	143
Milli konsolidasiya vacibdir	149
Bəyanat	156
Azərbaycan SSR Ali Məhkəməsinə (açıq məktub).....	158
Mənim mövqeyim	159
Doğru yoldan gəc olmayaq...	163
Bir daha vətəndaşlıq barədə	164
«Azərbaycan» qəzetinin redaktoru Sabir Rüstəmxanlıya....	167
Fitnəkarlıq (müraciət)	170

Azərbaycan mühacirəti haqqında	171
Bıçaq sümüyə dirənib (müraciət)	178
Böyük həqiqət günü	180
Birliyimiz əbədi olsun (müraciət)	183
Mənəvi sərvətimiz	185
Sizin mənəvi borcunuz (müraciət)	188
Poeziya: dünənimiz, bu günümüz	191
«Millət» qəzetiinə	194
Dostluğumuz əbədidir	195
«Yol»a uğurlu yolçuluq	196
Mənəvi itgilər qorxusu	197
«Çalxalandıqca, bulandıqca zaman...»	199
Ədəbiyyatın təəssübkeşliyi xalqın təəssübkeşliyidir	201
Mentalitetimizin ensiklopediyası	203
Sənətkar haqqında dost sözü	205
Dilimizin adı haqqında	206
Təbiətin nəgməkarı	211
Müstəqilliyimiz naminə	213
«Böyük Füzulimizin yadigarı mən özüməm...»	217
Kiçik bir vərəqənin tarixçəsi	219
Füzuli haqqında söz demək, Azərbaycan haqqında söz deməkdir	224
Dahi	228
Azadlıq carçısı	230
Unutmaz bu oba, bu mahal məni...	232
Xalqı ifadə edən sənətkar	234
Üzü ağ dünyanın adamı	236
Tənqidimizin zəhmətkeşi	240

Şerimizin ağbirçeyi	244
Unudulmaz Süleyman Rüstəm	246
Əziz Əliyev haqqında	248
«Alternativ», «Şərq» və «Yeni Müsavat» qəzetlərinin baş redaktorlarına	250
Əqli mülkiyyətin böyük rolu	252
«Özümüzdən sonra»nın ilkini	255
İslam sivilizasiyası	257
Var millətimin imzası...	260
Riyaziyyat + poeziya	263
Əməkdaşlıq vacibdir	265
«Kitabi - Dədə Qorqud» qələbəsi	266
«Dədə Qorqud» bəşəriliyi	268
Dünyanın möhnəti və ziynəti	270
Həmişə xalqı ilə birlikdə olan insan	275
«Kitabi-Dədə Qorqud» yubileyinə hazırlıq barədə	279
«Dədə Qorqud» qaydışı	286
«Dədə Qorqud» həmişə xalqımızla olmalıdır	289
Aktyora oxşamayan adam haqqında kitab	293
Yalçınlı və Yalçınsız dünyamız	296
Zaur Həsənovun «çar skifləri» monoqrafiyası	299
Doktor Cavad Heyət haqqında dost sözü	302
Millidən bəşəriliyə	305
Rəşad Məcid haqqında dörd abzas	307
Dünya Tofiq Quliyevə də qalmadı...	308
«Azadlıq» qəzetinin redaktoru Gündüz Tahirliyə	310
Görkəmlı yazıçıımız haqqında dost sözü	315

Hisslərin poeziyası	317
Süleymandan qalan dünyanın layiqli sakini	321
Dostum Aydın Hətiboğlu haqqında	325
«Azərbaycan Respublikasının Dövlət Rəmzləri»	328
Milli mənəvi sərvətimizi qoruyaq	330
Bu günün və sabahın şairi	333
Əhali və inkişaf	336
YUNİSEF-lə əməkdaşlığı gücləndirək	338
Bu günün və gələcəyin sənətkarları	341
Ustad	343
Malibəyli Həmid sənəti	344
Vətəndaş qayələri və elmi səriştə	346
İnformasiya və kommunikasiya texnologiyasını inkişaf etdirək	351
İrsiyyətin ifadəsi	353
Gülərək iztirab çəkən sənətkar	356
Adsız, yarımcıq və sonuncu əlyazma	359
İlyas Əfəndiyev haqqında	361
«Ədəbiyyat qəzeti»nə	364
Özümüz və sözümüz	367

ELÇİN
(ƏFƏNDİYEV ELÇİN İLYAS oğlu)
SEÇİLMİŞ ƏSƏRLƏRİ
(10 cilddə)
9-cu cild

NƏŞRİYYAT REDAKTORU
Akif Dənzizadə,
RƏSSAMI
İlqar Tofiqoglu,
BƏDİİ REDAKTORU
İlham Niftəliyev,
TEXNİKİ REDAKTORU
Denis Izuf,
KORREKTORLAR
*Rəfiqə Qəmbərəqizi,
Fəridə Ələsgərlı,
Gülərə Qədirova,*
OPERATORLAR
*Aygün Əmirli,
Elnurə Abuşeva,
Ramilə Əliyeva,
ÇAPƏ MƏSUL
*Sərraf Mürsəlov,
Anar Abdullayev,
Azər Yunusov.**

Çapa imzalanmış 29.09.2005,
formatı 60x90 1/16,
32 ç.v.
offset kağızı №1, tayms qarnituru,
sifariş 01/09,
sayı 1000.

Kitab
✉ «**ÇINAR-CAP**»
nəşriyyatında nəşrə hazırlanmış
və
offset üsulu ilə çap olunmuşdur.
☎ Tel.: 4989555, 4937255, 4902757